

Ahmed Cavad

Sən  
olasan  
gülüstan

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ



BAKİ-2012



Azərbaycan Respublikası  
Mədəniyyət və Turizm Nazirliyi

*Əhməd Cəvad*

Sən  
olasan  
gülüstan

SEÇİLMİŞ ƏSƏRLƏRİ

«TƏHSİL»  
BAKİ-2012

*Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Əhməd Cavadın anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında» 9 fevral 2012-ci il tarixli sərəncamına əsasən çap olunur.*

### **Əhməd Cavad**

**Ə14 Sən olasan gülüstan. Seçilmiş əsərləri.** Bakı,  
«Təhsil», 2012, 192 sah.

Kitab şairin 120 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilir. Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirləri, hekayələri, tərcümə yaradıcılığından bir nümunə, publisistik məqalələri və repressiyaya məruz qalmamışdan əvvəl müxtəlif yaradıcılıq nümunələrinə görə ittiham olunarkən etiraz məqsədilə etdiyi çıxışlar toplanmışdır. Kitab hazırlanarkən Əhməd Cavadın 1992-ci və 2005-ci ildə çap olunmuş «Seçilmiş əsərləri»ndən istifadə edilmişdir.

Ə 4702060201  
053 2012

© «Təhsil», 2012

## GİRİŞ

*«Sən öylə bir şeirsən ki, sevmayanlar anlamaz!»*

**T**ale də gözəllik kimidir... İstedad kimidir... Bəxt kimi,  
Xoşbəxtlik kimi, Bədbəxtlik kimidir. İnsan onu yox, O  
insanı seçilir... İstədin, ya istəmədin... İndi də təsəvvür edin ki,  
söhbət Ruhunu Şeirə çevirmiş bir Şair taleyindən gedir – Ağrıyla,  
Əzabla, Aciyla, Haqsızlıqla, Etirazla dolu... Nədəndir, bilmirəm,  
amma adı böyük hərflərlə yazılmış bu hislərin gerçək şairlərin  
ömrünə də elə böyük-böyük ləpəri düşür... Bu ömürlərin dərdi se-  
vincindən, kədəri sevgisindən çox olur... İndi kim deyə bilər ki,  
hansısa Şair bu cür taleyi özü seçmək istər?! Kim deyə bilər ki,  
Sözə olan sevgisi naminə hansısa şair könülli olaraq Dərdi, Ağ-  
rını, Haqsızlığı və Ölümü özünə sevgili etmək istər? Mənca, heç  
kim... Bu cür Tale sadəcə, Başa gəlir. Elə bütün başa gələnlər ki-  
mi də sadəcə, Yaşanır. Əhməd Cavad Taleyi kimi...

Bu il ölümünün 75, anadan olmasının isə 120 illiyi qeyd olu-  
nan İstiqlal şairi, azadlıq aşığı, «Çeynənən bir ölkənin «Haqq!»  
bağıran», amma batırılan, susdurulan səsi – Əhməd Cavad...  
İllərlə Azərbaycan oxucusu üçün yadlaşdırılan, bəraət qazandıq-  
dan sonra belə, «bəxtinin buzu əriməyən» və yalnız Azərbaycan  
müştəqillik qazandıqdan sonra küskün taleyinə gün doğan  
Əhməd Cavad...

İndi daha O, İstiqlal dedikdə ilk yada düşən, şeirləri dillər  
əzberinə çevrilən, misraları yaddaşlara hopan, həyat və yaradıcı-  
lığı fərqli-fərqli tədqiqat işlərinin mövzusuna çevrilən şairdir.  
Vətən və Millət Sevgisi ilə bərabər Böyük Eşqi – Şükriyyəsi ilə  
də tez-tez Məhəbbət dastamı kimi xatırlanan Söz ustadıdır. Və  
hər dəfə Əhməd Cavad dedikdə, bu taleyin müxtəlis məqamları,  
yaradıcılığının fərqli mərhələləri təhlil edildikdə hər kəs Onu

dəhşət içərisində, amma öz bildiyi, öz hiss etdiyi kimi Duymağə çalışır. İstər elm adamı olsun, istərsə də adı Oxucu... Axı Duymadan Anlamacıq, Dərk etmək çətindir... Özünü

*«Soramlara, bən bu yurdum  
Anlatayım nəsiyəm:  
Bən çeynənən bir ölkənin  
«Haqq!» bağıran səsiyəm!*

*Bən şairəm, doğru, amma  
Başqa dilim, diləyim!  
Bu gördüyüüm xərabədə  
Nə nəşidə söyləyim?!» –*

kimi təqdim etsə də, anlatsa da, görürsən ki, onun şeirlərinin içərisinə girsən belə, Bu Gündən O Güne boylanaraq yaşınanları olduğu kimi hiss etməyə çalışmaq bihudədir. Çünkü olanları ancaq təsəvvür edə bilərsən. O da ən yaxşı halda olduğuna yaxın şəkildə alınır... Hər halda, zaman başqa zaman, dövran başqa dövrəndi... Şərtlər başqa, cəmiyyət fərqli, tələblər özgədir... O Günlərin reallığı insanı üşəndirə də, sözün əsl mənasında Qorxutması bir az çətindir. Və arada o İllərin üzərindən adlamış Vaxt var. Bir də axı can candan, ruh ruhdan ayrıdı. Nə qədər doğmaliq duysan belə...

Amma bir şey danılmazdır, dəyişməzdir: bu Şairin Taleyi haqda düşündükcə İnsanın içini Etiraz fırçası bürüyür. «Niyə», «Nəyə görə» sualları ruhumuzu silim-silim silkələyir, təlatümə gətirir... Və istər-istəməz ağlımiza gəlir ki, əgər Bu Gün bütün bu acı həqiqətlər axınına düşən Oxucunun ruhunda baş qaldıran şey Fırtınadırsa, görəsən, O Gün O Şairin ruhunu dağıdan, didən, darmadağın edən şeyin adı nə imiş? Görəsən, necə olub ki, ruhundakı üsyən, etiraz, inkar onu içəridənə məhv etməyib?

Bir özünüz təsəvvür edin:

Səni illərlə içində böyüdüyün arzundan, xəyalından, inancından, etiqadından üz döndərməyə vadar edələr... - Susmali olasan...

Səni yazdıqlarının pantürkist şeirlər olduğunu «etiraf etmək» məcburiyyətində qoyalar... - Barışmali olasan...

Həyatını, enerjini, ruhunu, canını, əməyini təhsilə, xeyriyyəyə, dövlətinə və millətinə sərf edəsən - amma düşmən elan edilmək, məhv edilmək qorxusu ilə üz-üzə, göz-gözə dayanmalı, həm də nəinki dayanmalı, illərlə bu qorxunu içində böyüdə-böyüdə yaşatmalı olasan... - Dözəsən...

Yazdıqlarına, etdiklərinə baxımayaraq, hər an, hər zaman ittiham dolu hücumlarla üz-üzə gələsən... - Əlindən bir şey gəlməyə...

Nə qədər «qələm yoldaşının» leşə daraşan quzğun kimi məriqda dayandığını, himə bəndmiş kimi üstünə şığımağa məqam gözlədiyini bilişən... görəsən... qorunmağa gücün, sözün olsa belə, dinişyənin olmasın...

Deyəsən, deyəsən... duymayalar...

Bağırasan, bağırasan... eşitməyələr...

Hayqırasan, hayqırasan... kar olalar... ...

Və... Təklənəsən... Tək qalasan... Onsuz da tek olan ruhunun düşmənciliklə dolu mühitdən getdikcə qopduğunu, ayaqlarının yavaş-yavaş yerdən üzüldüyünü görəsən... Təklənəsən və təkləndikcə addım-addım, asta-asta sənə doğru sürünməkdə olan Ölümün hənirtisini, nəfəsini daha dəqiq, daha aydın hiss etməyə başlayasan... Illərlə əzab-əziyyət çəkə-çəkə pila-pilla qalxdığın yüksəklikdən bir anın, bir məqamın içindəca yera vurular, «ah» deməyə belə imkan tapmayasan... Ən əsası isə bütün bu Gütün qarşısında nə qədər gücsüz olduğunu qəbul etməli olasan...

Məgər bu bir insan, «şair olalı yaralanan» bir «könlül quşu» üçün həddindən artıq ağır yük deyilmə? Ədalətsiz tale deyilmə?

*Yaralıdır, könlüm quşu yaralı,  
Yaralandı yazılıq şair olalı!*

*Bir dərinlikdə ki, hər düşən çıxmaz.  
Qurtulmaq istəyir, qanad yaramaz!  
İmdadına gələn ümidindən az,  
Yaralıdır, könlüm quşu yaralı!*

*Kədərli bir qəlbini yanıq fəğanı,  
Yandıvar üzəyi daşdan olanı!  
Ovçu, bu çırpınır, öldürmə bunu,  
Yaralandı yazılıq aşiq olalı!*

İctimai və siyasi görüşləri bir yana, millət və vətən üçün vətəndaş və oğul kimi etdikləri bir yana, xeyriyyəçilik və təhsil sahəsindəki çabaları bir yana, amma Əhməd Cavad şair olaraq yaratdığı obrazlar, təsvirlər, poetik ifadələr və ümumilikdə poeziyası ilə ruhlara o qədər dərin iz salır, o qədər oxucu yaddaşına hopur ki, «çırpınan bu quşun» sahibini sevməmək, pərəstiş etməmək, tüklərin ürpərmədən, içini həyacan bürümədən oxuma-maq olmur. «Ovçu, bu çırpınır, öldürmə bunu» yalvarışının qəlb titradən sədasından sonra isə qəlbini, həm də o böyüklüyə qibə hissi bürüyür...

İstayırsən ki, fəhmlə, uzaqqörənliklə, intuisiya ilə deyilmiş «Böylə göz yaşıyla keçən ömrümün, Sonunda bir acı güləcəyəm bən!» –hayqırışı öz təsdiqini tapsın. Hər an, hər dəqiqə tapsın!

Mən yalnız bir şeyi bilirəm: Talelər nə qədər gözlənilməzlik-lərlə zəngin olsa da, sırlarını gizlətməyə çalışsa da, yaradıcılıq həmişə ona açar olan şifrlərlə dolu olur ... Bu halda da «Dərdi yarpağı belə öldürən», yixilmamağa çalışan, bir imanda qalmaq üçün çabalayan şairin əsl bioqrafiyası – şeirləridir. Əsl ruhu və əsl hisləri onlarda cəmlənib. Əhməd Cavad getdiyi yolda yixilmamağın mümkünüsüz olduğunu anlayan, etiqadından dönmək

məcburiyyətində qalaraq ağrıların, acıların altında «tövbəyə» gedən şair idi. «Tövbənin ölüm gətirdi»yini dərk edə-edə...

*Bənim yolum yalançı  
Girdablarla dolmuşdur.  
Yixilmamaq bu yolda  
Bana haram olmuşdur.*

*İman etmək güc olmuş,  
Bir doğruya, yalana,  
Hər kəs əngəl oluyor  
Bir imanda qalana.*

*Bən söylədim dərdimi  
Təzə yaşıł yapraqa!  
Daha dərdim bitmədən  
O sərildi toprağı!*

*Nə yoxsuldur təbiət,  
Ömrü nə az çıçəyin?!  
Yazıq bağban sana ki,  
Boşa çıxdı əməyin!*

*Bezdim artıq, qəhr olsun  
Murdarlaşdı bu əsr!  
Yaxşı günlər keçiyor,  
Tövbə ölüm gətirir!...*

Bu misraları oxuduqca (mən hələ yaşadıqca demirəm!!!) su-allar insana rahatlıq vermədən təkrar-təkrar səslənir, səslənir, cavab gözləyir; görəsən, şairin özü... özü bütün bunlardan necə adlaya bili? Necə dözə bili? Haqsızlıqlarla göz-gözə, burun-buruna gəldikcə ağrısını-acısını, göz yaşını içinəmi axıdib, yoxsa təklikdə, ya da sevdiyinin yanında dərin-dərin etiraz edə-edə

hönkürüb? Qarşısını kəsib arsız-arsız gülən Ölümün gözünə necə baxa bilib? Kitablarda yazıldığı kimi «dik-dikmi?» İnanmiram. Çünkü reallaşmamış arzuların, ruhunda boy verən sevgilərin, xəyalların mövcud olduğu yerdə Ölüm arzuolunmazdır. Onu dik-dik qarşılıqla olmur. Həm də nəzərə alsaq ki, bir kəndirbaz kimi hər an yixila biləcəyi ipin üzərində gəzdiyini dərk edən Əhməd Cavad bu qorxunu, bu ağrını döñə-döñə öz misralarında da çəkib... Həyatına necə nöqtə qoyulacağını duyub...

Biz isə... İnsani qorxulardan uzaq Qəhrəman obrazı yaradaraq onun haqqında danışırıq... Çünkü onu açmaq, ona tapınmaq daha rahatdır...

Bəs... Görəsən, həbs olunacağı, güllələnəcəyi günü gözləyə-gözləyə içinde hansı ümidi lər göyərdirmiş? Göyərdirmiş axı... Bu-na əminəm... Sadəcə, bilmək istərdim ki, dediyi sözlərin, yalançı «etirafların» həyatını, ruhunu olmasa da, cismini xilas edəcəyinə inanıbmı? Söylədiklərinə, yazdıqlarına baxmayaraq, məgər gözünün içiñə dikilmiş laqeyd və soyuq baxışlar taleyinin və sonluğunun dəyişməz olduğunu acı-acı qulağına piçildamayıbmı? Piçıldıyib, yəqin... Amma bütün hislərdən daha uzunömürlü olan ümidi lər, yəqin ki, onun da ruhunu Arzu ilə Gerçeklik arasında çabada, get-gəldə qoyubmuş. Lap son ana kimi...

\* \* \*

Əhməd Cavad 1892-ci il may ayının 5-də dünyaya gəlib. Gəncə qəzası, Şəmkir nahiyyəsi, Seyfəli kəndinin Mehirli tırəsində. Özü də ruhani ailəsində. Atası Məhəmmədəli axund, ba-bası isə Cənubi Azərbaycanlı müctəhid idi. Ailəsi təbii olaraq hələ kiçik yaşlarından dini savad almاسını təmin etməyə çalışmışdı. O, molla yanında təhsil almağa başlamış, ərəb-fars dillərini mənimşəmişdi. Amma hər şey arzulandığı qaydada davam etmir. Belə ki, Cavad səkkiz yaşında ikən atasını itirir. Bundan

sonra anası Yaxşı xanım oğlunu da götürərək Gəncəyə—birinci ərindən olan uşaqlarının yanına getmək məcburiyyətində qalır. O, burada xalça sexinə işə düzəlir. Zərrabi küçəsində mənzil kirayələyir və oğlu Cavadla birlikdə yaşamağa başlayır. Cavadın ögey qardaşları və ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə 1906-ci ildə Şah Abbas məscidi nəzdindəki seminariyaya qəbul edilir. Burada əla qiymətlərlə oxuduğuna görə ona, hətta «Xeyriyyə» cəmiyyəti tərəfindən hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd də verilir.

Əhməd Cavad seminariyada altı il təhsil alır. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə kimi tanınmış ziyanlılar dərs deyirlər. 1912-ci ildə təhsilini başa vuran Cavadın hələ mədrəsədə oxuduğu illərdən başlayaraq bədii yaradıcılıqla, daha dəqiq desək, şeir yaradıcılığı ilə məşğul olduğu məlumudur. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, təsirlə yazılmış və ərəb-fars sözləri ilə zəngin qəzəllər, qitələrdən ibarətdir.

Amma bununla belə, onlar Cavadın həm bədii yaradıcılığı meylinin, həm də istedadının bir göstəricisi kimi müəllimlərinin, dövrün ziyahılarının diqqətini çəkir.

Əhməd Cavad təhsilini başa vuran kimi – yəni on altı yaşında ikən müəllimlik fəaliyyətinə başlayır. Belə ki, o, 1913-cü ildə Gəncədə Qafqaz Şeyxüislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək «şərəfli türk və fars dilləri müəllimi» adını alır və Gəncə Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. O, ömrünün 30 ilinə yaxın dövrünü bu sahədə çalışıb, bu sahədə xidmət göstərib. «O vaxtlar Maarif naziri olmuş Nəsib bəy Yusifbəylinin ən yaxın köməkçisi, sirdəsi olmuşdur. Müsavatın ʃəh üzvü kimi Bakı Dövlət Universitetinin və bir çox orta məktəblərin açılmasında yaxından iştirak etmişdir»<sup>1</sup>.

Yəni Əhməd Cavadın adı tarixə təkcə şairliyi ilə deyil, müəllimlik fəaliyyəti ilə də yazılıb.

<sup>1</sup> Əhməd Cavad. Seçilmiş əsərləri. I cild, Bakı, 1992, soh. 7-8

Bundan başqa, Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında başlayan müharibədə Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. O, 1912-ci ildə Türkiyəyə-İstanbulla səfər edərək bir əlində silah, bir əlində qələm könüllü əsgər kimi döyüşüb.

Onun müharibə ilə teması tekçə birbaşa iştirakla yekunlaşmayıb. Belə ki, 1914-cü ildə Gəncəyə gəlmış doktor Xosrov paşa Sultanovla Nəsib bəy Yusifbəylinin vasitəciliyi ilə tanış olan şair Ələkbər bəy Rəfibəyli və Nəsib bəyin zəmanəti ilə «Cəmiyyətixeyriyyə»nin məsul katibi və həmin cəmiyyətin sədri Xosrov bəyin müavini təyin olunur. Yada salım ki, bu cəmiyyət Bakıda yaranmışdı və müharibədən zərər çəkmiş insanlara yardım məqsədi daşıyırdı. Şairin publisistik məqalələri ilə tanış olduqda da həyatının və fəaliyyətinin bu dönəmi ilə bağlı müxtəlif məlumatlar əldə etmək olur. Məsələn, bu kitabda diqqətinizə təqdim etdiyimiz «Acara məktubları» silsiləsi də bu qisim yazınlardandır.

Əhməd Cavad 1915-ci ildə ikinci dəfə Türkiyəyə dönərək əsas dayanacaq yeri Batum olmaqla, Qars, Ərdahan, Trabzon, Ərzurum, Anadolu, İstanbul, eləcə də Gürcüstanın qərb regionlarında azərbaycanlı və türk əsirlərə, qaçqınlara, kimsəsizlərə, didərginlərə, əlli lərə, evsiz-eşiksizlərə maddi yardım çatdırırdı. Bütün bu proseslərdə iştirakı, təbii ki, onun yaradıcılığına da təsirsiz qalmırıldı. Şeirləri və publisistik məqalələri o dövrün faktları ilə doludur.

«O, təmsil etdiyi cəmiyyətin imkanlarından istifadə edərək qaçqınlara, davada həlak olmuş əsgərlərin ailələrinə hər cür maddi və mənəvi köməklik göstərirdi. Bu mürəkkəb şəraitdə xeyriyyə işlərindən imkan düşdükən Əhməd Cavad vaxt taparaq məqalə və şeirlərlə həm orduya əlindən gələn mənəvi köməyi edir, həm də öz xalqını, millətini oyadırı»<sup>2</sup>.

Artıq dediyim kimi, Tale insanı seçir və onu istədiyi yerə sürükləyə, ata, aparıb çıxara bilir. Xeyriyyəçilik fəaliyyəti ilə

---

<sup>2</sup> Bəkir Nəbiyev. Əhməd Cavad. Bakı, «Ozan» nəşriyyatı, 2004, səh.9

Acarıstanaya gedib çıxmazı təkcə Əhməd Cavadın bir şair kimi yaradıcılığına, bir ictimai xadim kimi fəaliyyətinə deyil, şəxsi həyatına da öz təsirini göstərir. Belə ki, o, həyatının sevgisini – Şükriyyəni də Acarıstanda tapır və atasının evlənmələrinə razılığı olmadığından onu Gəncəyə qaçıraraq orada toy edir. Bu nikahdan onların Niyazi, Almas, Yılmaz, Aydın və Tukay adlı övladları olur.

Şükriyyə Əhməd Cavadın poeziyasına şeirlərlə iz salır. Elə bir iz ki, heç zaman silinməz...

*Bir gülsən, dərmüşəm gənclik bağından,  
Bir gülü, çiçəyi dərmərəm sənsiz!  
Kam aldım ömrümün oğlan çağından  
Bir bağa, bağçaya girmərəm sənsiz!*

misraları ilə başlayan «Şükriyyə üçün» şeiri tək şeir kimi deyil, musiqi kimi də müasir dövrün ən maraqlı nümunələrindən birinə çevrilib.

*Bir xeyli zamandır, getdi, gəlmədi,  
Əhdü-peymanna qurban olduğum!  
İstədi, can verdim, qədir bilmədi.  
O şirin canına qurban olduğum!*

«Qurban olduğum» və ya «Sən ağlama, mən ağlaram» şeirləri...

*Bən deyən yox, fələk deyən oldusa,  
Əsdi yellər, gül yanağın soldusa.  
Dərd əlindən ala gözlər doldusa,  
Sən ağlama, bən ağlayım, gözəlim!*

Bütün bunlar Azərbaycan poeziyasının ən gözəl sevgi şeirləri kimi, hələ uzun illər yaddaşlarda qalacaq, sevgilərə şahidlik edəcək, sevən ürəklərə təskinlik gətirəcək.

Əhməd Cavadın adı bütün bu sadalananlardan sonra bir də ADC ilə yanaşı çəkiləməsi ilə də tarixə yazılıb. Həm də şərəfli bir iz. Bir də, təbii ki, həm həyatında, həm də yaradıcılığında böyük yeri olan Müsavat partiyası ilə əlaqəsini də xüsusi vurğulamaq lazımdır. Əhməd Cavadın milli ruhlu şeirləri, bu yaradıcılığın ADC-nin həyatındaki rolü artıq dəfələrlə araşdırılıb. O da bəlliidir ki, bu münasibət ADC-nin süqutundan sonra Əhməd Cavadın da bir insan və bir şair kimi məhvinə səbəb oldu. Halbuki onun bütün xəyalları, arzuları bu cümhuriyyət ilə bağlı idi. Qurulan dövlət də, təbliğ olunan ideallar da onun həyatının, təbii ki, eyni zamanda da yaradıcılığının mənasına çevrilmişdi.

*Ey Tanrıının cənnət uman qulları,  
Mən cənnəti bu dünyada bulmuşam  
Aramaqdan hezdiyiniz yolları  
Axtarmadan mən sevdada bulmuşam!*

O öz həqiqətini tapmışdı və tapdığı bu həqiqətə cani-könüldən inanırdı. Amma inancı həm də onun məhvinə səbəb oldu. O məhz milli ruhlu şeirlərinə, məhz Müsavatla münasibətinə, məhz istiqlal carçısı olduğuna görə sovet dövründə təzyiqlərə, təqiblərə məruz qaldı. O, sovet rejimi qurulduğdan sonra fərqli bölgələrə çəkiləsə də, yazdığı şeirlərdə Ruhunu öldürməyə, əzməyə, yenilmiş və yenilənmış kimi göstərməyə çalışsa da, artıq fərmanı verilmişdi, qarşıya qoyulan məqsədə doğru irəlilənməkdə idi. Hər şeiri çıxdıqda hamı sözləşibmiş kimi, mətbuatda tənqidə məqalələrlə çıxış etməyə başlayırdı. Elə bir dövr, elə bir siyasi mühit idi ki, sadəcə susmaq, sadəcə dinməmək, kölgəyə çəkilmək, yox olmaq mümkün deyildi. Özü də Əhməd Cavadın aktiv müəllimlik fəaliyyəti də nəzərə alınarsa, bunun mümkünzsüz olduğu aydınlaşar. O, yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrlə qədər artıq üç dəfə həbs olunmuşdu.

İlk dəfə bu, 1923-cü ildə olmuşdu. Səbəb isə başqa bir müsavatçı Mirzə Bala Məmmədzadənin Türkiyəyə qəçib getməsinə yardım etməsi idi. İlk dəfəki həbs zamanı olmasa da, sonrakı dindirmələrdə Əhməd Cavad bu faktı etiraf edərək boynuna alır.

Amma taleyin çox maraqlı oyunları olur. Belə ki, o, ilk dəfə həbs olunduğu zaman qurtuluşunun səbəbkərini, nə qədər qəribə də olsa, Mircəfər Bağırov idi. Daha doğrusu, o, Əhməd Cavad və Hüseyin Musayev birlikdə hələ 1920-ci ildə Qubanın Xuluq kəndində İsləmişdirər. Bundan istifadə edən H. Musayev Mircəfər Bağırovun yanına gedərək Cavadın azad olunmasını xahiş edir. Və istəyinə nail ola bilir. Amma bu qurtuluş müvəqqəti idir. Çünkü artıq yaddaşlara yazılmış istiqlal şeirlərindəki səmimiyyət, inanc və etiqad o misraların sahibinin daxilən, mənən öz inamından dönməyəcəyini, bu quruluşa uyuşmaya-çağını xəbər verirdi.

Əslində, elə «etiraf edirəm» sözlerinin söylənildiyi məclislərdə belə Cavad «mən xəyanətkar deyiləm» sözünü təkrar etməklə özünü müəyyən mənada əla vermiş olurdu. Bu ifadəni başqa mənada işlədirmiş kimi görünsə də...

1920-1925-ci illər arasında Ə.Cavad cəmi 4-5 şeir çap eddir. Hər halda, özi də anlayırdı ki, onu ilişdirmək üçün pusquda dayananlar var. Əksəriyyəti də öz «qələm yoldaşları». Hər sözü, hər cümləsi təftiş olunur, hər ifadəsinin altından eks-inqilabi fikirlər, azadlıq yanğısı və həsrəti axtarırlar. Xüsusilə də nəzərə alınsa ki, Əhməd Cavad dövrünün gəncləri arasında sevilən və yaradıcı gəncləri öz «havasına çəkən» bir şair idi, «təhlükə»nin nə qədər böyük olduğu anlaşılır.

Beləliklə, 1920-1930-cu illərdə bu yaradıcılıq geninə-boluna təftiş olunmağa başlayır. «Əhməd Cavad yaradıcılığının ilk illərindən etibarən əsərləri M.Ə.Rəsulzadə, A.Sur, A.Şaiq, H.Cavid, M.Müşfiq, S.Hüseyin, X.X.Sətribəyza, H.Qaraağazadə kimi müəlliflər tərəfindən təhlil və təqdir olunan şairin ya-

radiciliğinin etrafında qızığın mübahisə və müzakirələr 1920-1930-cu illərə aiddir. Həmin dövrdə, yeni ideoloji sistem və elmi-nəzəri prinsiplər dövründə şairin əsərləri sosioloji tələblərlə təhlil edilir, ondan sosializm quruculuğu, kollektivləşmə, sənayeləşmə və s. bu kimi ideyalara xidmət tələb olunurdu<sup>3</sup>. Və o, qismən də olsa, bunun üçün çaba göstərirdi. Digər tərəfdən də iclaslarda, plenumlarda çıxış edərək özünə haqq qazandırmağa, ittihamlara cavab verməyə çalışırdı.

Bir məsələ də var: Əhməd Cavadın plenumlardakı çıxışlarını, etirazlarını oxuduqca ortaya maraqlı bir sual çıxır. Onun pambığa, Moskvaya, quruculuğa həsr etdiyi şeirlər yazmağa başlaması təbii hesab olunmalıdır mı? Bu nə idi – o quruluşa yenilməkmi, müvəqqət də olsa, yaxasından əl çəkmələri üçün sərf olunan çabamı, yoxsa fikri yayındırmaq, aldatmaq istəyimi?

Məsələn, o «İndi bənim fikrimcə, hər bir şüurlu vətəndaş yalnız öz millətini deyil, millətinin də mənsub olduğu bəşəriyyətin, bu bəşəriyyətin xilası üçün fədakarlıqlar göstərən əməkçiləri düşünməlidir. Ona görə də bən milli ədəbiyyatdan imtina edirəm», – deyirdi. Etiraf edirdi ki, yeni ruhu qavramaq onun üçün çətindir: «Təbiidir ki, quru sözlər fikir və görüşü isbat edə bilməz. Əməkçi vətəndaşlar bəndən də ümumi yolda bir xidmət göstərməni bəkləyəcəkdir. Bir də, qəti olaraq əskılıkdən əlaqəməi üzməklə bərabər, yeni ruhu qavramağa, yenilik ruhunu tərənnüm etməyə çalışacağam»<sup>4</sup>.

Digər tərəfdən də xəbəri olmadığı bir məsələyə görə ittiham olunduğuuna görə sarsılır, mətbuatda «səsini qaldıraraq» etiraz edirdi. Türkiyədə şeirlərinin çap olunmasına və bu faktdan onun əleyhinə çıxış edənlərə qarşı «Protesto edirəm» adlı yazı yazdı. Onun yeni yaradıcılıq nümunələrini də əks-inqilabi adlandıranlara qarşı çıxırdı: «Buradan belə çıxır ki, nə yazmışsama, hamısı

<sup>3</sup> Bəkir Nəbiyev. Əhməd Cavad. Bakı, «Ozan» nəşriyyatı, 2004, səh.9

<sup>4</sup> Əhməd Cavad. Seçilmiş əsərləri. II cild

əks-inqilabi şeirlərdir. Mən bilmirəm, məsələni belə qoymaq olarmı? Demək olar ki, mən şeirlərimin vəznində müvəffəq olmamışam. Lakin buna əks-inqilabi ad vermək tamamilə doğru bir qiymət deyil».

Bu çıxışlarda gəldiyi nəticə də maraqlı ahnırıldı. Belə ki, o öz nöqsanı haqqında danışaraq deyirdi: «Mənim nöqsanım ondan ibarətdir ki, mən öz şeirimi gərək kütlə arasında oxuya idim. Mənim böyük nöqsanım bu olmuşdur».

Bu məsələdə bir ince məqam var: maraqlıdır ki, əslində, mətbuatda, icaslarda Əhməd Cavadı ittiham üçün söylənilən fikirlər təkrar-təkrar deyilə-deyilə sonda onun öz dilindən çıxarılırdı. O özünü, öz ruhunu başa salmağa çalışaraq söyləyirdi: «...etiraf etməliyəm ki, qabaqda milli-şovinizm məzmunlu əsərlər yazmışam... Mən köhnə üsul ilə tərbiyə almış bir insanam və özüm də gənc deyiləm...

Söz verirəm və çoxdan bəri söz vermişəm ki, yeni ruhda işləyəcəyəm. Lakin imkan veriniz, yardım ediniz... Mən bu böyük quruluşda (iştirak) etməkdə özümü məcbur bilirəm... Doğrudur, mən milli ehtirasların müvəqqəti də olsa, üstün gəldiyi bir mühitdə böyüdüm, bu yolda təşviq edildim, irəli çəkildim, əməlli-başlı bir siyasi tərbiyə görmədiyimdən bir çoxları kimi uzağı görə bilmədim. Milli şair olmağa çalışdım, bir çox milli parçalar yazdım. Bunu boynuma alıram.

Lakin bu gün tarix, həyat bir çox əski mətbuatlara qələm çəkdi ki, milli duyuğu da onun içində. Bu gün ümumi bəşəri əhəmiyyəti olan bir hərəkətdən saparaq dar bir çərçivəyə girinək bəşəriyyətə xayanət etmək deməkdir. Ona görə də, ümumiyyətlə, yazımiş olduğum milli ruhda parçalardan imtinayla gənc dımaqlar üçün onların zərərli olduğunu etiraf edirəm. Bugünkü həyatın bəndən tələb etdiyi bir şeyə boyun ayıram. Şəxsən bən özüm bir daha milli parça yazmamağa qərar verdim»<sup>5</sup>.

Bütün bunlar nə idi? Özü-özü ilə aparılan mübarizənin nəticəsimi, yoxsa cismən sağ qalmağa aparan yeganə yolun və yeganə çözümün məhz bu olduğunun dərkimi? Yəqin ki, hər ikisi də vardi...

O, vəziyyətdən çıxmaga çalışırdı. Mənən, ruhən bunun belə onu xilas etməyəcəyini anlasa da, yenə də ailəsi, uşaqları, məhv edilməsi üçün hər şey edilən, amma hələ də içində yaşatdığı, ölməyə, can verməyə qoymadığı arzuları, idealları naminə çabalayırdı.

Amma İstedad hər zaman Düşmən doğurur. Cavadın da düşmənləri vardi. Onun İstedadının məhvinin Fiziki məhvindən keçdiyini anlayanlar fəaliyyətdə idilər. Və kim nə deyir-desin, «əlekçinin qıl verənləri» olan «qələm yoldaşları» olmasaydı, «sapı özümüzdən olan baltalar» olmasaydı, istedada paxilliq hissi ilə qovrulan istedadsızlar olmasaydı, yəqin ki, Əhməd Cavad və onun kimilər belə asanlıqla qurban verilməyəcəkdi. Ya da ən azından bu qədər çox ziyahı qurbanlarımız olmayıcaqdı.

Onun ən çox müzakirələrə və tənqidi fikirlərə səbab olan əsərlərindən biri 1925-ci ildə dərc etdirdiyi «Göy göl» şeiridir. Hətta canfəşanlıq edənlərin köməyi ilə şeir tərcümə olunub Moskvaya belə göndərilmişdi. Amma «Göy göl» orada yoxlanılsa da, elə bir siyasi səhv tapılmadığından onu azad etmək məcburiyyətində qalmışdır. O özü isə bu şeirlə bağlı çıxışında deyirdi:

«Göy göl»də, nə də matbuatda çıxan başqa yazılarında bil-xassə 1924-cü ildən sonra heç bir siyasi məqsəd tutduğum yoxdur. Şeirimdəki hüzn çocuqluğumdan başlayaraq yazmaqdə olduğum parçaların cümləsində olduğunu yoldaşlar da çox gözəl bilir. Ben burada böylə bür hüznün bugünkü ədəbiyyata da xeyirli olduğu deyil, bəndəki hüznün siyasi olmadığını söyləmək istəyirəm».

O, «Moskva» şeiri ilə bağlı da bərk qınanılmışdı. Cavadın özü də bu şeirin zəif olduğunu çıxışında etiraf etməli olmuşdu. Beləliklə, 1929-cu ildən başlayaraq ta 1937-ci ilə kimi respublika matbuatında Ə.Cavadın mühakiməsinə həsr olunmuş, onu tən-

qid və «ifşa» edən müxtəlif yazılar yazıldı. Əksəriyyəti imzasız yazılış şeir və məqalələrlə şair təqnid və təhqir edilirdi.

1928-ci ildə Əhməd Cavadın 16 şeirinin Türkiyədə çap olunan «İstiqlal Məcmuəsi»nə düşməsi isə onu ifşa edənlərin əlinə əsaslı bir bəhanə vermiş oldu. Beləliklə, düz iki il davam edən ifşa kampaniyasından sonra Əhməd Cavad 1930-cu ildə Gəncəyə köçmək məcburiyyətində qaldı. Düz beş il o, Gəncədə yaşayır-yaradır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun türk və rus dilləri kafedrasının müdürü, Gəncə Dram Teatrında ədəbi hissə müdürü vəzifələrində işləyir. 1933-cü ildə professor adı alır.

Amma Bakı ondan el çəkmir. 1934-cü ildə şair «Azərnəşr»da işləmək üçün yenidən Bakıya dəvət alır. Və hər şey yenidən başlayır. 1937-ci il, mart ayının 21-də hədəf vurulur. Və o, «Xalq düşməni» kimi əvvəlcə Şura Yazıçıları Cəmiyyətindən uzaqlaşdırılır. Daha sonra isə həbs edilir.

Dövlət Təhlükəsizliyi Komitəsində Ə.Cavadın 22316 nömrəli «İstintaq» işi saxlanılır. Şair 1937-ci ilin iyun ayının 4-də Hüseyn Cavid, Mikayıll Müşfiq və Vəli Xuluflu ilə eyni vaxtda həbs edilir. «Məhkəmə həmin ilin oktyabr ayının 12-də başlandı, cəmi 15-cə dəqiqə davam etdi. 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə onu güllələdir. Məhkəmənin sədri İ.O.Matuleviç, üzvləri İ.M.Zaryanov və C.K.Jiqur idi. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittihəm etmişdir. İralı sürülen ittihamlardan birincisi budur ki, guya şair 1922-ci ildən əks-inqilabçı müsavat hərəkatının iştirakçısı olub, 1936-ci ildən isə o, Azərbaycanda mövcud olan üsyankar təxribatlılıq-terror-diverziya, millətçi təşkilata qoşulur, öz qarşısına guya Sovet hakimiyyətini yixmaq, Azərbaycanı SSRİ-dən ayırmak məqsədini qoyur. Məhkəmədə hərbi yurist A.F.Kostyuşko və prokuror N.S.Rovski iştirak etmişlər. Lakin burada müdafiəçilər, yəni vəkillər, şahidlər isə iştirak etməmişlər. Əslində, bu məhkəmə

«15 dəqiqəlik məhkəmədən» bir gün əvvəl, yəni oktyabrın 11-də keçirilmişdir. Hökm bir gün sonra çıxarılmışdır. Şairə ölüm hökmü – «güllələnmək» kəsilmişdir...»<sup>6</sup>

Şairin həbsinin səbəbi, taleyinin nə ilə yekunlaşdığını, başına nələr gəldiyi nəinki cəmiyyətə, heç ailəsinə də bildirilmir. Əksəriyyət onu Sibirə sürgün olunmuş zənn etsə də, rəsmi sənədlərdən məlum olur ki, o, 1937-ci il iyun ayının 4-də həbs edilib, heç yəro sürgün edilmədən həmin ilin oktyabr ayının 12-dən 13-nə keçən gecə Bakıda vəhşicəsinə güllələnib.

Özü demişkən:

*Bir gül əkdir açılmamış dərdilər.  
Zəhmətimdən mənə bir tikan qaldı.  
Əmək çəkdir, gün keçirdim, gül əkdir,  
Əməyimdən solğun bir fidan qaldı.*

*Nə yazım yaz, nə də gümüm gün oldu.  
Könlümün çıçayı açmadan soldu.  
Qanadımı bir uğursuz əl yoldu.  
Yerində bir damla quru qan qaldı.*

Əhməd Cavadın Əli Saləddin, akademik Bəkir Nəbiyev, akademik Yaşar Qarayev, professorlar Əflatun Saraclı, Nazim Ələkbərli, İslam Ağayev, Şamil Qurbanov, Alxan Bayramoğlu, filologiya elmləri doktorları Aybəniz Əliyeva, Cəlal Qasımov, Təyyar Salamoğlu, Bədirxan Əhmədov, tarix elmləri namizədi Nəsiman Yaqublu, filologiya elmləri namizədləri Rəhman Salmanlı, Gülcəhrə Mustafayeva. Aşina Məmmədli tərəfindən araşdırılan tale və yaradıcılığı hələ bundan sonra da dəfələrlə müxtəlis elmi tədqiqatların obyekti olacaq. Amma bir məsələ, mənçə, həmişə insanları düşünməyə vadar edəcək: Adı Azərbaycan Demokratik Cumhuriyyətinin adı ilə yanaşı çəkilən bu

<sup>6</sup> Ə.Cavad. Seçilmiş əsərləri. I cild, Bakı, 1992, s. 28-29

şairin «etiraf edirəm» sözü... O şeirlərdən, o milli marşlardan, o bayraq sevgili misralardan, o «Çırpinirdin Qara dəniz» kimi şərqişlərdən sonra göznlənilən şey dönmezlik, ya da mühacirət həyatı, və ya «mən bu rejimi qəbul etmirəm» etirazı ilə güllələnmə idi... Bilmirəm. Bir onu bilişəm ki, «milli ruhlu şeirlərdən imtina edirəm» ifadəsi bir sual işarəsi kimi hər zaman beyinlərdə yaşayacaq.

Nədənsə, hücumlardan sonra Əhməd Cavadın «etiraflarını» oxuyanların əksəriyyəti o cümlələrdə gizli sarkazm axtarır, o yazıları ilə belə, Əhməd Cavadın əqidəsindən dönmədiyini sübut etməyə çalışırlar... Qorxmaz olduğunu, geriyə bir addım belə atmadığını göstərmək istəyirlər... Sanki adı insani hislər Əhməd Cavad böyüklüyünə, istiqbal şairi əqidəsinə kölgə salacaqmiş kimi... Amma yanlış! Çünkü adı insani duyğular, adı insani qorxular var! Və bütün həqiqi etiraflar hansısa psixoloji sarsıntı, hansısa affekt anlarında edilir. O yaşananların ağırlığı, o bezdirmələrin candan usandırması isə etiraf etməkdən də öte məqamlara, addımlara aparıb çıxara bilərdi...

Mənçə, Coxlar içinde Tək qalmış, nəinki ruhən, fiziki cəhətdən də təklənmiş bir Şairin «milli ruhlu şeirlərdən imtina edirəm» deməsinin arxasında sarkazm deyil, bezmiş bir insan ruhunu görmək daha doğru olardı... Anlamazlar, dərdbilməzlər arasında o Ruhun anbaan, dəqiqəbədəqiqə, edilən hər «etiraf»dan, yaşanan hər hücumdan sonra necə əridiyini, necə yox olmağa başladığını görməklə həqiqətə daha yaxın düşmək olar...

Bu gün Ona sadəcə «mübariz istiqbal şairi» deyib keçmək qədər bəsit bir qiymətləndirmə ola bilməz. Yaşanmış bir taleyin, baş vermiş məntiqi və ya qeyri-məntiqi bir sonluğun haqqında o psixoloji yaştılarının dərinliyinə varmadan, «qorxmaz, çəkinməz» kimi adı sözlərlə dəyar vermək də yanlışlıqdır... Bu gün Əhməd Cavadın faciəsini anlamaq, dərk etmək üçün o Zamanı, o Mühitə, o Qələm «dostlarının» əhatəsinə ehtiyac var.

Onun yaşadıqları azğın bir Selin cənginə düşüb axmaqdə olan insanın yaşantılara bənzəyir... Sel gəldisə və sən də o axının düz ortasına düsdünsə və üstəgəl çaba göstərdikcə getdikcə daha çox boğulduğunu hiss və dərk edirsənsə, özünü, yorğun bədənini və yorğun ruhunu axının ixtiyarına buraxmaqdən başqa nə qalır ki edə biləcəyin? Çaba və dönməzliyin işə yaramadığı anlarda məglubiyyəti etiraf etmək də Qəhrəmanlıqdır. Mənim üçün Əhməd Cavad bütün bu sarsıntılardan keçmiş, qanı, canı, ruhu ilə İtiracəklərinin—Sevgisinin, övladlarının, Həyatının—qorxusunu dadmış, ağrısını duymuş, «etiraf şeirləri»ndə belə, həqiqətdən yan keçə bilməyən bir Şairdir. Həm Qalib, həm də Məglub Şair.

Onu Qalib edən şeirləri idi. Zamana sinə gərdilər, yaşadılar, qaldılar, bundan sonra da yaşayacaqlar. Məglub edən isə... Süqut edən dövləti, inancı idi. Süqut edən bir dövlətin və quruluşun işə təklənmiş və qalib Şair olmaq mümkün deyil. Ona görə də Bu Gündən O Güna boyanıb qalibiyyatla məglubiyyəti bir Taledə yaşamış bu şairin həyat hekayəti haqqında, az da olsa, danışmaq istədik. Əhməd Cavad olana qədərki-repressiyaya uğrayana qədərki taledən... Amma bütün bu anlamaq çabalarının başında, hər şeydən əvvəl, bir Sevgi dayanmalıdır. Hər anlamda Sevgi... Çünkü Əhməd Cavadın bayraq ünvanlı bu misrası, əslində, onun özü haqqında söylənilsə, böyük Həqiqət olar:

Əhməd Cavad, «Sən öylə bir şeirsən ki, sevinəyənlər anlamaz»...

*Nərgiz Cabbarlı*

## Əhməd Cavad həyatının əlamətdar illəri

1892-ci il 5 may – anadan olub.

1906–1912-ci illər – Gəncə Ruhani Seminariyasında oxuyub.

1912-ci il – Azərbaycana maddi yardım almaq üçün Azərbaycan nümayəndə heyətinin üzvü kimi Türkiyəyə gedib.

1912-ci il – Balkan müharibəsi ilə bağlı İstanbulda qurulan «Qafqaz könüllü hissəsi» sıralarında döyüşüb.

1913-cü il – Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək «şərəfli türk və fars dili müəllimi» adını alıb.

1914-cü il 15 noyabr – Birinci Cahan müharibəsində Osmanlı dövlətinin iştirak etməsi münasibətilə «Qara dəniz» şeirini yazıb. Bu şeir 80 ilə yaxındır ki, Türkiyədə ən ali məclislərdə milli marş kimi səslənir.

1914-cü il – Birinci Cahan müharibəsində türk və müsəlman xalqlarına kömək məqsədilə doktor Xosrov bəy Sultanovun təşkil etdiyi «Cəmiyyəti-xeyriyyə»nin sədr müavini və katibi kimi Batuma gedir.

1916-ci il – Azərbaycandan Türkiyəyə gedən nümayəndə heyətinin tərkibinə salınır.

1916-ci il – «Qoşma» adlı şeirlər kitabı çap olunur.

1916-ci il – Şükriyyə xanımıla evlənir.

1918-ci il – yaxınlaşan mart hadisələrinin qarşısını almaq və Azərbaycan xalqını soyqırımdan qurtarmaq üçün Azərbaycan nümayəndə heyətinin sədri kimi Türkiyəyə gedir.

1919-cu il – «Dalğa» kitabı nəşr olunur.

1919-cu il – «Türk dilinin sərf və nəhvi» kitabı nəşr olunur.

1919-cu il – Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan Demokratik Cümhuriyyətinin dövlət himnini yazar.

1919-cu il – şair N.B.Yusifbəylinin rəhbərliyi ilə Azərbaycan Darülfünunun təşkilində iştirak edir.

1920-ci il aprelin 14-ü – müəllimi İdris Axundzadə ilə birlikdə Xəlil Paşanın yanına, Azərbaycan Demokratik Respublikasına rus işgalçi ordusuna qarşı kömək məqsədilə Dağıstana gedir.

1920-ci ilin mayı – Gəncəyə gəlir və şəhər Maarif şöbəsinə öz xidmətini təklif edir.

1920-ci ilin sentyabri – Gəncə Xalq Maarif şöbəsinin sərəncamı ilə Quba qozasının Qusar rayonunun Xuluq kəndinə müəllim göndərilir.

1920-ci ilin sentyabrından-1922-ci ilin oktyabrına qədər – Xuluqda rus dili və türk dili müəllimi, məktəb direktoru, fasilələrlə Quba Xalq Maarif şöbəsinin rəhbəri olur.

1922-ci il – Azərbaycan Ali Pedaqoji İnstytutunun ədəbiyyat və tarix fakültəsinə daxil olur.

1923-cü il – N.Nərimanov texnikumuna müəllim təyin olunur.

1923-cü il – ilk dəfə həbs olunur.

1924-cü il – dostu Hüseyn Musayevin köməkliyi ilə həbsdən azad edilir.

1924-1926-ci illər – Azərbaycan Şura Yaziçılar Cəmiyyətinin məsul katibi vəzifəsində çalışır.

1925-ci il – «Göy göl» şeirinə görə həbs edilir.

1927-ci il – Ali Pedaqoji İnstytutun tarix və filologiya fakültəsini bitirir.

1927-ci il – Bakıda Zaqafqaziya Pambıqçılıq İnstytutuna müəllim təyin olunur.

1928-ci il – Türkiyədə müsavatçılardan çap etdirdiyi «İstiqlal məcmuəsi»ndə 16 şeiri dərc olunur.

1930-cu il – yenidən Gəncəyə gedir.

1930-cu il – Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstytutunda türk və rus dilləri kafedrasının müdürü və dosent təyin olunur.

- 1933-cü il – professor adı alır.
- 1931–1934-cü illər – Gəncə Dram Teatrında ədəbi hissə müdiri işləyir.
- 1934-cü il – Bakıya Azərbaycan Şura Yazarlarının Birinci Qurultayına Gəncədən nümayəndə kimi göndərilir.
- 1934-cü il – Bakıya «Azərbaycan Dövlət Nəşriyyatı»nda işləmək üçün dəvət olunur.
- 1935-ci il – «Azərbaycansfilm» studiyasında sənədli filmlər şöbəsinə müdir təyin olunur.
- 1936-ci il – «Azərbaycansfilm» studiyasındaki vəzifəsindən azad olunur.
- 1937-ci il – Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını gürcü dilindən tərcümə edir.
- 1937-ci il – hələ çap olunmamış bu poema hökumət müsabiqəsində birinci mükafata layiq görülür.
- 1937-ci il – ilk böyük həcmli nəşr əsəri olan «Sədəf» romanını bitirir.
- 1937-ci il martın 21-i – Şura Yazarlar İttifaqının üzvlüyündən «xalq düşməni» kimi xaric edilir.
- 1937-ci il martın 25-i – işsiz qalır.
- 1937-ci il iyunun 4-ü – sonuncu dəfə həbs və repressiya edilir.
- 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə – Bakıda güllələnir.
- 1937-ci il 14 oktyabr – ailəsi həbs edilir.
- 1938-ci il – həyat yoldaşı Şükriyyə xanım 8 illik həbs cəzası ilə Qazaxistana sürgün edilir.
- 1937–1955-ci illər – adı və əsərləri yasaq edilir.
- 1955-ci il – «iş»ində cinayət tərkibi olmadığına görə reabilitasiya edilir.
- 1958-ci il – Sovet hakimiyyəti illərində ilk dəfə «Şeirlər» kitabı çap edilir.

1961-ci il – tərcüməsində F.Rablenin «Qarqantua və Pantaq-ruel» kitabı nəşr edilir.

1962-ci il – V.Şekspirin «Seçilmiş əsərləri» kitabında onun tərcümə etdiyi «Otello» və «Romeo və Culyetta» faciələri nəşr edilir.

1978-ci il – «Pələng dərisi geymiş pəhləvan» kitab şəklində işıq üzü görür.


1991-ci il – «Sən ağlama, mən ağlaram» kitabı çapdan çıxır.

1992-ci il – İkicildiliyi dərc olunur<sup>7</sup>.

2005-ci il – «Seçilmiş əsərləri» Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr edilir.

---

<sup>7</sup> Mənba: Əli Saladdin. Azərbaycanın görkəmli adamları. Əhməd Cavad. Bakı, «Gənclik», 1992, sah. 312–315



Yaralıdır könlüm quşu, yaralı  
Yaralandı yazıq şair olalı!

### BƏN KİMƏM?

Soranlara, bən bu yurdun  
Anlatayım nəsiyəm:  
Bən çeynənən bir ölkənin  
«Haqq!» bağıran səsiyəm!

Bən şairəm, doğru, amma  
Başqa dilim, diləyim!  
Bu gördüğüm xərabədə  
Nə nəşidə söyləyim?!

Toxundumu yazdıqları  
Qəlbin incə telinə?  
Bax, nə haqsız bir axın var  
Yoxsulların elinə?!

Sən nə dersən bu sevdalı,  
Həm bu dərdli gedışə?  
Ey yarımin həsrətilə  
Boynubükük bənövşə!...

Bən qiyamam yar gəlirkən  
Salladığım məndilə,

Ah, ey fələk, ağlar isəm  
Göz yaşıımı kim silə?!

Gəncə, 1919, 20 dekabr  
«Dalğa» kitabından

### **YARALI QUŞ**

Yaralıdır, könlüm quşu yaralı,  
Yaralandı yazılıq şair olalı!

Bir dərinlikdə ki, hər düşən çıxmaz,  
Qurtulmaq istəyir, qanad yaramaz!  
İmdadına gələn ümidiindən az,  
Yaralıdır, könlüm quşu yaralı!

Dost ararkən ovçu çıxdı yoluna,  
Əzrayıl sağına, ölüm soluna,  
Vurma, ovçu, qanadına, qoluna.  
Yaralıdır, könlüm quşu yaralı!

Aman ovçu, bunun halını düşün,  
Gözündə yaşı var, qoy onu töksün,  
Sonra amadədir ölümə hər gün,  
Yaralıdır, könlüm quşu yaralı!

Kədərli bir qəlbin yanlıq fəğanı,  
Yandırar ürəyi daşdan olanı!  
Ovçu, bu çırpınır, öldürmə bunu,  
Yaralandı yazılıq aşiq olalı!

Yurdundan ayrılmış, yuvadan uzaq,  
Dostunun könlündən, gözündən iraq,  
Ümidi sənədir, ey yaradan haq,  
Yaralandı yaziq aşiq olalı!

5 dekabr, 1913  
«Qoşma» kitabından

### BƏN BULMUŞAM

Ey Tanrının cənnət uman qulları,  
Bən cənnəti bu dünyada bulmuşam!  
Aramaqdan bezdiyiniz yolları  
Aramadan bən sevdada bulmuşam!

Oxşayaraq yıldızını, ayını,  
Bən sayamam cənnətimin sayını,  
El deyən cənnətin bən bir tayı  
Açıq gözlü bir röyada bulmuşam!

Eşitmədən, anlamadan yerini,  
Dərvişlərin çağırıldığı pirini,  
İnandığım ərənlərin birini  
Uc-bucaqsız bir səhrada bulmuşam!

Daşıyanlar vicdanların darını,  
Bucaqlarda arar gözəl yarını,  
El cəfada diləndigi varını,  
İmanını, bən səfada bulmuşam!

Yürəkdən «ney»lərə çektirən «yahu»!  
Aşığın inlayən telə sorduğu,  
Böyüklerin sanıb, heyran olduğu  
Nöqtəyi bən macərada bulmuşam!

Şərqiñ gülü, neyi, meyi, nəvası,  
Qərbin könül sixan ağır havası,  
Rahiblərin, keşişlərin duası  
Umduğunu masəvada bulmuşam!

Çıxmışkən günahı vaizin dizə,  
Vəz edib durmaqda bax yenə bize!  
Söylənəcək sözü dinə, dinsizə,  
Viçdandakı bir sədada bulmuşam!

Bən ki, hindin sufisinə, sözünə  
Qulaq verməm, Qərbin baxdım yüzünüə,  
Büründüyü tülə deyil, gözünə  
«Ney»dəkini bən nəvada bulmuşam!

Ağlamazsa qara bəxtin buludu,  
Bəsliyor viçdanım bir böyük duyuğu!  
Hər iki dünyanın nerdədir sonu,  
Cavabını intihada bulmuşam!

İnandım ki, hər fəryadın sonu var,  
Bir gün gələr, Yer üzündə yaz olar,  
Gələn günü düşünənlər, yazanlar,  
Duyduğumu bu xülyada bulmuşam!

Çakva, 1919, 11 aprel  
«Dalğa» kitabından

## OF, BU YOL

Bənim yolum yalançı  
Girdablarla dolmuşdur.  
Yıxılmamaq bu yolda  
Bana haram olmuşdur.

İman etmək güc olmuş,  
Bir doğruya, yalana,  
Hər kəs əngəl oluyor  
Bir imanda qalana.

Hər gün yeni bir ümid,  
Hər gün yeni bir xəbər.  
Ancaq dünya əskidi,  
Haqq və doğru nə gəzər?!

İnsaniyyət, o bir kitab –  
Hər oxuyan yalançı.  
Güç, bir həyat meydanıdır  
Hər bir güclü talançı!

Yazılıq bir çox məhkumlar  
Hər bir sözə inanmış!  
Sonra baxmış, qızaran  
Şəfəq deyil, qan imiş!

Göy üzünün şimşəyi  
Yıldırımı, yağmuru  
Soyutmadı, bu insan  
Qanı içən dəmiril!

Ey Allahım, yanıldım  
Hər bir doğru addımı.

Yoxsa yoxsul dünyadan  
Ədalətin qalxdımı?

Ey dinlinin, dinsizin  
İnandığı son qüvvət!  
Qalmadımı səndə də  
İnsanlara mərhəmət?!

Bən ki bilmək istərdim  
Kimlər ağlar, kim gülər?  
Onunçundür etmişdir  
Fələk bəni dərbədər!

Anyorkən təsəlli  
Baxdım mavi göylər!  
Bulamadım bir nöqtə,  
Çıxamadım bir yerə.

Bən söylədim dərdimi  
Tazə yaşıl yaprağa!  
Daha dərdim bitmədən  
O sərildi toprağa!

Nə yoxsuldur təbiət,  
Ömrü nə az çiçəyin?!  
Yazıq bağban sana ki,  
Boşa çıxdı əməyin!

Bezdim artıq, qəhr olsun  
Murdarlaşdı bu əsr!  
Yaxşı günlər keçiyor,  
Tövbə ölüm gətirir!...

«*Dalğa*» kitabından

## NƏ ÜÇÜNDÜR?!

Nə üçündür bu keşməkəş... bu qovğa?..  
Nə üçündür tərs yaranmış bu dünya?  
Nə üçündür sabah, axşam oluyor,  
Açan güllər bu tezliklə soluyor?  
Bu sizlayan qəhqəhələr nədəndir?  
Neçin belə -son yaraşıq kəfəndir?  
Kim yaratmış bu yerləri, göyləri?  
Kim eləmiş məni belə sərsəri?  
Neçin çoxdur yarayandan yaramaz?  
Neçin belə arayandan bulan az?  
Nə olmuşdur neyi gəlmış nəvayə?  
Onun da mı bəxti uyğun cəfayə?  
Ey ağlayan beşikdəki biçarə,  
Bəxtin gəlmış, düş beşikdən avara!  
O ki belə məhv eləyir dünyayı,  
Qırın yoxmu o uğursuz ox-yayı?  
Bu hər zaman olacaqdır, eləmi?  
Gül yanaqlar solacaqdır, eləmi?  
  
Əskilərin fəlsəfəsi, hikməti,  
Dünyalarca elmi-ürsfən lügəti;  
Alimlərin çıxardığı haşiyə,  
Zahidlərin yapışdığını haqq deyə;  
Rahiblərin dindarənə ədasi,  
Sofılərin meti, meyi, sədasi;  
Bunlar hamı qurularçın əcəba?  
Bu müəmmə, yenə əski müəmmə!  
Hamı deyir, inan mənə sözüm haqq!  
Qarışmışdır bir-birinə haqq-nahaq.  
Deyirlər ki, yerdə din var, kitab var.  
Hər bəndədən sorulacaq hesab var.

Mən dedim ki, kim soracaq və nerda?  
Dedilər ki, o qəlbində, hər yerdə?  
—O var isə, yalnız vicdan olacaq!  
Fəqət bundan ölüm çıxmaz mühaqqah.  
Fəqət solan ortalıqda gülümür,  
Mənim dərdim ayrılıqla ölümdür!

Mən doğrusu, daim gülmək istərəm,  
Nə öldürmək, nə də ölmək istərəm!  
Artıq yetər Yer üzündə axan qan,  
Yetər artıq bu göz yaşı, bu hicran!  
Mən istərəm yaşılıqlar solmasın!  
Sevdaların sonu hicran olmasın!  
Qurumasın gözəl üzdə tər danə,  
Nə ağlasın bülbül, nə də pərvanə!  
Dilindəki aşiqanə qəzəli  
Qoy oxusun o qəlbimin gözəli!  
Ürəyində nə dərd qalsın, nə qayğı,  
Mən görməyim səadətin sonunu!  
Ölüm getsin, qalmasın da kölgəsi,  
Olsun dünya—o bir sevinc ölkəsi!  
Ah, bu günlər könül belə umunca,  
Dəyişsəydi bir göz açıb yumunca!  
Ey uçarkən düşüb olən kəpənək,  
Sən də gözlə, elə bir gün gələcək!

Qusar, 1921, 3 mayıs  
«Şükriyyənamə»dən

## QALDI

Mən dünyanın qucağında,  
Vətən adlı bucağında  
Yandım fəraq ocağında,  
Közüm söndü, külüm qaldı!

Gözlərimi açan gündən  
Uzaq oldum toy-düyündən,  
Nələr umdum mən bu gündən,  
Neçə ayım, ilim qaldı.

Nəğmə deyən bir quş oldum,  
Ürəklərə qonmuş oldum,  
Məhabbatə uymuş oldum,  
Şirin-şirin dilim qaldı.

Bələ imiş zaman demək?  
Nə düşünmək, nə qəm yemək?  
Onun-bunun nazını çək,  
Özüm getdim, elim qaldı!

Batum, 1916, sentyabr  
«Şükriyyənamə»dən

## DƏRDİM

Nə yaman dərddir bənimki,  
Söyləməyə dilim yoxdur.  
Nə qəribəm qərib kibi,  
Nə dərd biləm elim yoxdur!

Qaldım belə, bir ah, bir bən,  
Tanrıım sənsən, pənahım sən!

Başım üstə qara bulud,  
Qaranlıq kölgə salmaqda.  
Dəniz söylər «Onu» unut,  
Gecikdi könül almaqda!

Nə yapayım, ah, bu günlər?  
Onunçün yürəgim titrər!

Ahlar dönmüş, yağmur olmuş,  
Yer üzünə düşər, ağlar.  
Viran eldə yatan bayquş  
Üçün yuva bizim bağlar!

Nə çıxar biz sizləməqdan?  
Boş təvəkkümidir haqdan?!

Əski «Turan» masalları  
Kor aşığın sİNƏSİNDE.  
Tənəzzül et, dinlə bari,  
Bax, nə coşqunluq səsində!

Bir kişnərsə erkək atlar  
Azğının yürəgi partlar!

«Turan»ın şanlı toprağı  
Nerdədir taxtı, divani?  
«Yaşa»nın cırıq yaprağı  
Yol göstərir, gedən hanı?

Yazlıq yoldan sapanlar!  
Çürük bütə tapanlar!

Çakva, 1917, 1 mart  
«Dalğa» kitabından

## GƏLMƏ

*Albərk təkrar Bakıya gələcəkləri xə-  
bəri çıxdığı vaxt söylənilmişdir.*

Bu dağlar bənimdir, yeni gün gördü,  
Boğar səni ahım, ey duman, gəlmə!  
İnanma fələyə, üzü dönükdür,  
Bir üzü gülməyir hər zaman, gəlmə!

Ey yağmursuz bulud, uğursuz kölgə,  
Dəyişməm bən «alı» o çirkin rəngə,  
Sevdası könlümdə bir darğın ölkə  
Baxar yad gözlərə pək yaman, gəlmə!

Könüllər bir dəniz, coşdurma onu,  
Coşqun könüllərin sırtına sonu,  
Sən ey Şimal yeli, gəl etmə bunu,  
Yox isə əmrinə uymayan, gəlmə!

Sən ey gözlərimə batan quruntu,  
Sağlam bir imana səndən nə qorxu?!  
Bəslərsə vicdanlar pək böyük duyğu,  
Yenilməz bir qala – hər vicdan, gəlmə!

«*Dalğa*» kitabından

## YAZIQ

*Azərbaycan mühərrir və şairləri tərəfindən nəşr edilən «Qardaş köməyi» üçün yazılmışdır.*

Dəniz dərdə düşər, dalğalar ağlar,  
Dağlara dərd gəlsə, dumana yaziq!  
Sənsiz öz elində qərib kəsilib  
Durnalardan xəbər umana yaziq!

Bir quş oxur bize sabah əzani,  
Çağırmaqda yola yoldan azanı,  
Ərənlər söyləyən, Allah yazanı  
Duymadan yox olan imana yaziq!

Zəmzəmin dərdini dinləyən qardaş,  
Ölkəndə bir könül yapmaya uğras!  
Açılıncı yollar Kəbəyə birbaş  
Bir könül yapmayan vicdana yaziq!

Gün batanda sarı bulud sarısı,  
Söylər sizə düşmüş dərdin yarısı!  
Ey elin xanımı, qızı, qarısı,  
Əl açmış bacılar düşmana, yaziq!

Çakva, 1917, 10 fevral  
«Dalğa» kitabından

## QALDI

Bir gül əkdirim açılmamış dərdilər,  
Zəhmətimdən mənə bir tikan qaldı.  
Əmək çəkdirim, gün keçirdim, gül əkdirim,  
Əməyimdən solğun bir fidan qaldı.

Nə yazım yaz, nə də günüm gün oldu,  
 Könlümün çıçayı açmadan soldu,  
 Qanadımı bir uğursuz əl yoldu,  
 Yerində bir damla quru qan qaldı.

Söylədiyim boş söz, tökdüyüm qan-yaş,  
 Haqqıma,—kim isən—əl vurma, yavaş,  
 Yavaş ki, dərdimə ağlayan qardaş  
 Yerində, arxamda bir düşman qaldı.

Yaralandım, sarmadılar yaramı.  
 Yas gününə döndərdilər bayramı,  
 Əlimdən aldılar son bir çaramı,  
 Əsəri ruhumda bir fəğan qaldı!

8 aprel 1913  
 «Qoşma» kitabından

## KÖLGƏM İLƏ MƏN

Bir gün bezdim, mən kölgəmə dedim ki:  
 —Bəsdir daha, əl götür bir yaxamdan!  
 Gecə-gündüz işin-peşən yoxmudur?  
 Çəkilməzsən bir dəqiqə arxamdan.  
 «Uş» demərəm aylar-illər uzunu,  
 Mən görməsəm o mübarək üzünü!

Kölgəm dedi: —Ey vəfasız, səninlə  
 Bir saatda gəlmədikmi dünyaya?  
 Dadsız ömrü nə eylərdim? Əzəldən,  
 Mən səninçün düşmədimmi qovğaya?

Eh, bilsən də, bilməsən də, eyniyik—  
 Mənə qalsa, biz ayrılan deyilik.

1921, 2 dekabr

## AXŞAMLAR

Ölkənizdə varsa sizin bir qərib  
Baxın gözlərində nə var axşamlar!  
Qəribin halını vətəndən əsən  
Tanrıının yelləri sorar axşamlar!

Qayıq qucağında, dəniz üzündə,  
Dalğanın nəğməsi deyil gözündə,  
Bir şeylər söyləyir onun sözündə,  
Könül bir incəlik duyar axşamlar!

Açmayıır dərdini qərib bir kəsə,  
Qulaq verib durur hər yanıq səsə,  
Vətən müjdəcisi ruzigar işə  
Bəzi günlər olur, susar axşamlar!

Bir söz ismarlamış, bəlkə, yar eli,  
Nədən anlaşılmaz quşların dili?  
Sanki boğmaq istər göş yaşı seli,  
Qəribin gözləri yaşar, axşamlar!

Axşam ona kədər, ona düşünçə,  
Toxunmayın qərib qəlbi pək incə!  
Yollarla söyləşir məktub gəlinçə,  
Onunçün yollara baxar axşamlar!

Əcəb, yoxmu onun bağçası, bağlı,  
Güllərə baxmayıır, gül solu-sağı,  
Sən, eylə gəl, onu sanma bayağı  
Nasıl duymadınmı coşar axşamlar?

Ey o yanıq qəlbin eli, vətəni,  
Varmı səndə onun halın soranı?  
Əcəb sağımı onlar, varmı qalani?  
Varsa söylə, qələm yazar axşamlar!

Qudaud, 25 mart 1916  
«Qoşma» kitabından

## ƏFƏNDİYƏ

Dəng eyləmə məni artıq qalmamış  
 Ehtiyacım cənnətinə, əfəndi!  
 Həni səndən huri satın alanlar?  
 Onlar gəlsin xidmətinə, əfəndi!

İnan ki, bir başqa «əmma»sı yoxdur,  
 Şerimin büsbütün vicdanı aydın!  
 Eşqimin bir başqa «ima»sı yoxdur,  
 Onun haqqə tapan imanı aydın!

Hər yolun bulundu şəkki yəqini,  
 Nisyanla qarışq hər kəsin dini,  
 Fəqət tozlanmamış onun çibini  
 Var isə şeirimin nisyanı, aydın!

Baxsın bəsirətsiz gəlib keçənlər,  
 Doğrunun yerinə əyri seçeneklər,  
 Bilsin bu haqq sözə kəfən biçənlər,  
 Ki, mənim eşqimin qurəni aydın!

Quba, 1922, 10 avqust

## YENİ TÜRK ƏLİFBACILARA

Mən bir aşiqəm ki, bu çaldığım saz  
 Dumanlı dağlara səs salacaqdır.  
 Anlatdığını dildə inləyən avaz  
 Elin xatirində çox qalacaqdır!

Doğrayacaq səsim dağda dumanı,  
 Dinləyəcək məni dağın çobanı!  
 O mənim sordduğum «sevdiyim hanı?»  
 Təbiət dəyişib, yaz olacaqdır!

Qorxutmayır məni bu yanmayanlar,  
İsrafil surundan oyanmayanlar!  
Göstərdiyim yola inanmayanlar  
Yenilik yolunda ad alacaqdır!

Mən şahid tuturam ayı, yıldızı,  
Ayılacaq yurdun oğulu, qızı;  
Oyankı ellərin özbək, qırğızı  
Bu yeni dərgaha yol bulacaqdır!

«Gələcək», oktyabr, 1922, №1

## DİLİMİZ

Baxaq dilimizə, nələr görünür?  
Oxuyub anlamaq yazmaqdan gücdür.  
Yazan düşünmədən yazsa da belə,  
Oxucu beş-on gün gərək düşünə:  
Ki, anlasın bu söz ərəbmi, farsmı?  
O ki qaldı məna... anlayan hanı.  
Çoxları anlamaz millətdən, aydın,  
Bircə parçasını şair yazarın.  
Gün oldu şairlər göyə çıxdılar,  
Bu yazıq millətə ordan baxdilar.  
«Od» etmədi, yağıdı «atəş» başına,  
«Siyah» qondardılar «qara» qaşına.  
Alınır «dil»ləri «zəban» verilir,  
İsmarlanıb «baran», «yağmur» kəsilir.  
«Ağ»ları «bəyaza», «sarı»sı «zərd»ə  
Döndü. Can dayanmaz bu ağır dərdə.  
Dəyişdi hər şeyi, «bum» oldu «bayquş»,  
«Əlbəsə» geyildi, «paltar» qaldı boş.  
«Düzlüyü»nın yerində bir «istiqamət»,

Görərək, yeməli zənn etdi millət.  
 Çalındı «qardaşı», gəldi «bəradər»,  
 «Baci»nın yerində «həmşirə» gəzər.  
 Nədir bu qiyamət, nə işdəsiniz?  
 Ey bizim qocaman ədiblərimiz?  
 Yaxşısından tutub bu «el oğlunu»  
 Fars ilə ərəbin bir «həmvətən»i  
 Şəklinə soxdunuz, baxınız sonra,  
 Oxunacaq lənət belə yazana!

12 aprel, 1913  
 «Qoşma» kitabından

### ŞEİRİM

Şeirim sınaq bir türk sazi, ağladaraq tellərini  
 Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!  
 Bən bir Turan yolcusuyam, əlimdə bir sönük məşal,  
 Aman, şeirim, hümmət eylə, aman, təbim, bir qanad çal!  
 Açıñ qəlbim qubarını, baxın nədir baş yazısı?  
 Əvvəl Allah göndərəndir, sonra Türkün bayatısı!  
 Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı  
 Kölgəsində düşər yerə Türkün əgilməyən başı!

«Qoşma» kitabından

### QASPIRİNSKİ ÜÇÜN

Milli sazlar çalır matəm... müsibət...  
 Başdan-başa qan ağlayır bir millət!

Dağlarına çökmüş matəm havası,  
 Baxdim aqlar Türkün bağlı-bağçası.

Dedim nədir dərdin çarası?  
Nədən qara geymiş dostlar obası?

Oxunur alnında dərin bir tasa,  
Qoca Türk, sən nədən batdırın bu yasa?

Tutmuşa bənzərsən xanlar qazası,  
Çoxmu böyük dərdin, yoxmu dəvəsi?

Ortaq çoxaldıqca, kədər azalar,  
Anlat, bu duruşun bəni yaralar!

Bayatına yashı şeirim qoşulsun,  
Sənin dərdin, mənim şeirim bir olsun!

Yixıldı bir Kəbə mövtin elindən,  
Yanıq bir səs gəlir Zəmzəm elindən!

Hacər qurban verdi, Tanrı sınadı,  
Bənimkini qoyub onu almadı.

Gəncə, 1914, 22 sentyabr  
«Qoşma» kitabından

## BİR GÜN

Hicranlar, ələmlər, tufanlar içrə  
Qısıq bir səs kimi eləcəyəm bən!  
Böylə göz yaşıyla keçən ömrümün  
Sonunda bir acı güləcəyəm bən!

Eşqimin nə imiş bilməm günahı?  
Yixıldı qəlbimin istinadgahı.  
Nəsibim olsa da dünyanın ahı,  
Bir gün göz yaşımı siləcəyəm bən!

Yaxında didarın nəsib olmasa,  
Ümidsizlik bəni düşürməz yasa!  
Alaraq əlimə dəmirdən əsa  
Bir gün hüzuruna gələcəyəm bən!

Tutuldum tufana, sarıldım sana,  
Sən ey qırıq qələm, gəl bir tügyana!  
Dözmək güc olarsa böylə hicrana,  
Səninlə dərdimi böləcəyəm bən!..

### QUŞLARA

Yavaş üçün, nazlı quşlar, sizə mənim bir sözüm var,  
Doydunuzsa bu yerlərdən, kimə qaldı bu yuvalar?  
Siz də, bəlkə, insan kimi buraxdınız yuvalarda  
O gülüzlü balanızı... Yoxsa nə var havalarda?  
Aman, quşlar, mən yanıldım, sizdə ürək nur parçası,  
Bizdə murdar yiğinır, o məhəbbətin Kərbəlası!  
Sizdə heç bir baba yapmaz belə müdhiş cinayəti,  
Bizim kimi sizdə yoxdur anaların xəyanəti.  
Gedin, quşlar, gedin, Allah yaxşı yollar versin, gedin,  
Siz kimsədən inciməyin, kimsə sizdən inciməsin!  
Aman, quşlar, bilməm nə var bu məzarlıq aləmində?  
Ruhum aydın bir iz arar bu qaranlıq çöl içində.  
Varsa sizdə artıq qanad, Allah üçün, verin mana,  
Mən də sızsız qəribədim, uçmaq istər ruhum daha!  
Heç olmasa, onu alın –çox yazılıdır–yanınıza,  
Nazlı quşlar, sığınmışam adınıza, şanınıza!

5 fevral, 1914  
«Qoşma» kitabından

## ŞEİRİM

Şeirim, o bir sıniq könül ənqazidir bənim,  
Şeirim deyilmidir bənim ən zorlu düşmənim?  
Bən nəşə istərim, o, fəqan dirlədir bana,  
Öz sözlərim həyatıma matəmgah olmadad!

15 dekabr 1913  
«Qoşma» kitabından  
*M.S.*

Sən kimsən, ey qatil, hansı millətsən?  
Vicdan pəncəsilə canın didilsin.  
Sən nasıl öldürdü bütün milləti?  
Nasıl sərdin yerə böyük şövkəti?

2 iyun 1913  
«Qoşma» kitabından  
*H-C*

Ey axund, ey pişivayi-əhli-iman, bir utan!  
Əllərindən dad edir ehkami-Quran, bir utan!  
Hansı dinin əhlisən sən, yolmudur göstərdiyin?  
Ümməti məhv eyləyəndə varmı iman, bir utan!  
Hansi «Quran»dır sənə öyrətdi şeytan sırrını?  
İşlərinçün qaldı şeytanlar da heyran, bir utan!  
Zati-napakında, yahu, hissi-rəhman yoxmudur?  
Saymadın Allahi, ey Allaha düşman, bir utan!  
Saldırıb sən ac köpəklər kimi tək qan içməkdən bütün  
Əllərin qan, dişlərin qan, surətin qan, bir utan!  
Geydiyin əmmamə ağ, amma yaziq qəlbin qara,  
Daşmışan, daşdanmı ruhun, ey müsəlman, bir utan!  
Kor gözün, şil əllərin bir qovmu məhv etməkdədir,  
Bax, onun ənqazidir bu ahu-fəqan, bir utan!  
Çox uzaqlaşdin həqiqətdən, dur, Allah eşqinə,  
Ey həqiqət qatili, ey canlı peykan, bir utan!  
Toqi-lənətdən nişanın var, çalış-əz, parçala,

Başqa bir şöhrət qazanmaqçın yox imkan, bir utan!  
 Milləti sərməst edən sözlər – o pək müdhiş şərab –  
 Həp sənindir, dəhşətindən xamə lərzan, bir utan!

16 aprel, 1913  
 «Qoşma» kitabından

\* \* \*

Qara günlər əl götürməz yaxamdan,  
 Yazmasın mələklər sözümü küfran, –  
 Yaradılışimdən olmuşam peşiman!

25 mayıs, 1913  
 «Qoşma» kitabından

### DAN ULDUZU

Bu qaranlıq gecə nə qədər sürdü,  
 Yetiş imdadıma, ey Dan ulduzu!  
 Barı sən gəl, mənə yuxu gəlmədi,  
 Yetiş fəryadıma, ey Dan ulduzu!

Qudurğan qasırğa, çarpaşıq yollar,  
 Yolumda zülmət var, uçurumlar var,  
 Yetiş ki, ömrümün karvanı ağlar,  
 Aman, gəl dadıma, ey Dan ulduzu!

Bu sönük ulduzlar məni aldadır,  
 Süzgün gözlərinlə gəl «onu» andır,  
 Gözlərim yolunda, üzüm haqqadır,  
 Aman, sən «yox» demə, ey Dan ulduzu!

Gəncə, 1914, 21 fevral,  
 «Qoşma» kitabından

İsmarladım nişanlıma-  
Mən Turana gediyorum.  
Qardaşımı qurtarmağa  
Türküstana gediyorum.

Bayraqıma xain baxan  
Xain gözə mən tikanam.  
Vurulursam kölgəsində  
Həlal olsun ona qanım!

Şəhid olsam dost elində  
Mənə məzar qazılsın da!  
Qazandığım yerin adı  
Xaqqanıma yazılısın da!

Gəncə

«Gənclər yurdu», 14 avqust, 1918

### AL BAYRAĞA

Gül rəngində bir yarpağın  
Ortasında bir hilal!  
Ey Al Bayraq, sənin rəngin  
Söylə, neyçün böylə al?!

Hakim olub bir torpağa,  
Ona etmək böylə naz?  
Səndən başqa bir gözələ  
Söylə, neyçün yaraşmaz?

Bu bənzəyiş nədən gözüm,  
Şəhidlərin qanına?  
Uğrunda can verənlər  
Neyçün qıyar canına?

Yol üstündə dərdli nənə  
 Görür səni ağlamaz?!  
 Sən öylə bir şeirsən ki,  
 Sevməyənlər anlamaz!

Ey sevgili bayraqımın  
 O dalğalı duruşu!  
 Sandım salam rəsmi sana  
 Buludların yürüşü!

Sən ey hilal, al qoynuna,  
 Aldın göydən yıldızı!  
 Məftun etdin sən kəndinə  
 Ən sevdah bir qızı!

Bakı, 1919, 24 iyul  
 «Dalğa» kitabından

### AZƏRBAYCAN BAYRAĞINA

*İngilislərin Bakıya gəlişindən sonra birinci dəfə Bakıya getdiyim vaxt – 10 aprel 1919-cu ildə parlament binası üzərində dalğalanan milli bayraqa söyləməmişdir.*

ƏHMƏD CAVAD

Türküstən yelləri öpüb alını,.  
 Söylüyör dərdini sana, bayraqım!  
 Üç rəngin əksini Quzğun dənizdən  
 Ərməğan yollasın yara, bayraqım!

Gedərkən Turana çıxdın qarşına,  
 Kəlgən Dövlət quşu, qondu başıma!  
 İzin ver gözüm də coşan yaşına –  
 Dinlətsin dərdini aha, bayraqım!

Qayı xan soyundan aldığın rəngi,  
Qocalmış Elxanla müsəlman bəgi.  
Elxanın övladı, dinin dirəgi,  
Gətirdi könlümə səfa, bayraqım!

Köksümdə tufanlar gəldim irəli,  
Öpüm kölgən düşən mübarək yeri!  
Allahın yıldızı, o gözəl pəri,  
Siğınmış qoynunda Aya, bayraqım!

1919, aprel  
«Dalğa» kitabından

### ÇIRPINIRDİN QARA DƏNİZ

Çırpinirdin Qara dəniz  
Baxıb Türkün bayrağına!  
«Ah!» deyərdim, heç ölməzdim  
Düşə bilsəm ayağına!

Ayri düşmüs dost elindən  
İllər var ki, çarpar sinən!  
Vəfahıdır gəldi, gedən  
Yol ver Türkün bayrağına!

İncilər tök, gəl yoluna,  
Sırmalar səp sağ, soluna!  
Fırtınalar dursun yana  
Salam Türkün bayrağına!

«Həmidiyyə» o Türk qanı,  
Heç birinin bitməz şanı,  
«Kazbek» olsun ilk qurbanı,  
Heyran Türkün bayrağına

Dost elindən əsən yellər,  
 Bana şeir, salam söylər!  
 Olsun bizim bütün ellər  
 Qurban Türkün bayrağına!  
 Yol ver Türkün bayrağına!

Gəncə, 1914, 14 dekabr  
 «*Dalğa*» kitabından

### ELİN BAYRAĞI<sup>8</sup>

Sən çıx bu minbərdən doğrunu söylə,  
 Yalvarma kimsəyə Tanrıdan başqa!  
 Küskünsə taleyin, sən ona küsmə,  
 Dinlə qədir səsin, çalış-çabala!

Bu bəxtsiz millətin daddığı acı  
 Çalış əlac olsun, diriltsin onu!  
 Düşmən başındakı o zəfər tacı  
 Görüsün ki, ər qəmin deyildir sonu!

Qüruru cahandan, nuru haqdan al.  
 Hidayət etməyə yol azanları!  
 Gəlməsin yardımsız qəlbinə həlal,  
 Yardım: münəvələr.... şübh azanları!

Təmiz alnındaki tozu, torpağı,  
 Haqq üçün açdığını əllərinlə sil!  
 Qalxıb, bir də enməz elin bayrağı,  
 O sənin, o mənim əlimdədir, bil!

«*Dalğa*» kitabından

<sup>8</sup> *Qeyd.* Bu şeir 1918-ci ildə ilk dəfə Gəncədə ADC-nin elan olunduğu, üçrəngli bayraq qaldırıldığı zaman söylənilmişdir. Sonra şair onu təkmilləşdirib «*Dalğa*» kitabında çap etdirmiştir.

## BISMİLLAH

Atıldı dağlardan zəfər topları,  
Büründü elləri əsgər, bismillah!  
O xan sarayında çiçəkli bir qız  
Bekliyor bizləri zəfər, bismillah!

Ey döyünən yürək, dumanlı şəhər,  
Bilirmisən, bu zor gurultu nədir?  
Aç sisli qoynunu, ordumuz gəlir,  
Nişanlıın qoynuna girər, bismillah!

Ey hərbin taleyi, bizə yol ver, yol!  
Sən ey gözəl dəniz, gəl türkə ram ol!  
Sən ey sağa, sola qılınc vuran qol,  
Qollarına qüvvət gələr, bismillah!

Ey Bakı, sən qorxma, gəldik, gələli  
Səninçün atıldıq daim irəli!  
Sağ qalanlar annələrə təsəlli,  
Şəhidlərin ruhu gülər, bismillah!

Ey düşman, alnının yazılısı qara,  
Öldürməz bizləri vurduğun yara!  
Yolladığın qurşun ərməğan sana,  
O kirli alnını öpər, bismillah!

Sən mərd olub dursan qarşında əger,  
Qudurğan saçmalı növbətin keçər,  
Sağlandığın torpaq qanını içər,  
Yurdun olmaz sana sıpər, bismillah!

Yurdumuzda bizə meydan oxuyan,  
Murdar cəmdəkləri murdar qoxuyan,  
Tək bir səslərini uzaqdan duyan  
Düşmənimizi zaman istər, bismillah!<sup>9</sup>

Yasamal, 1918, 16 iyul  
«Dalğa» kitabından

---

<sup>9</sup> Haman tarixdə türk əsgəri tərəfindən Bakıya hücum edildiyi vaxt yazıldı.

## ŞƏHİDLƏRƏ

*Azərbaycandakı Osmanlı şahidlərinə*

Qalx, qalx sarmaşıqlı məzar altından  
 Gəlmış ziyarətə qızlar, gəlinlər!  
 Ey karvan keçidi, yollar üstündə  
 Hər gələn yolçuya yol soran əsgər!

Sənin qovduqların yabançı xanlar,  
 Qurtardı ölkəni tökdüyün qanlar!  
 Bax nasıl öpməkdə tozlar, dumanlar  
 Qərib məzarını, bən də bərabər!

Sənin qanındanmı düzlərdə böylə  
 Qüdrət bitirmişdir sayılmaz lalə?!  
 Dost elində qopdu bir yanıq nalə,  
 Yoxsa o nalənin ruhumu söylər?

Keçərkən göylərdən bir qatar durna  
 Ağlar buraxdığını gözləri sorma!  
 Bax, doğru çıxmada gördüyün röya,  
 Bəslədiyin aməl bu gün gülümsər!

Çarıqlı qardaşın, sadədil köylü,  
 Gəldi məzarına bir örük urdu,  
 Toplanıb baş-başa hər üçü, dördü  
 Hər gün köylü qızlar dərdini dinlər!

Gəncə, 1919, 10 mayis  
 «Dalğə» kitabından

## ŞƏHİD ƏSİR

Əsirim, umdum ki, Xızım gələcək,  
Çıxdım ki, yollara edəm sorağın!  
Dedim gəlsən, könlüm, gözüm güləcək,  
Baxdım bükük boynun, solğun yanağın.  
Əsir cənazənlə qarşımı çıxdın!

Bir quşa zülm etdin, bir yuva yıldın!  
Şəhid qardaş, bu gün sizin obalar  
Anar qərib səni, düşünüb ağlar.  
Qardaş yada salmaq böyləmi olar?!  
Qapanmaz gözlərin, bir sözünmü var?  
Qəbrin «gül» açınca ağlaram sana,  
«Qara gün» keçincə ağlaram sana!

Dağlar gülümsərkən, dumanlar aldı!  
Bükülməz qolların nədən boşaldı?  
Gəldin, yoxsul ninən kimlərə qaldı?  
Ölmə! Qardaş, ölmə! Düşmən çoxaldı,  
Ölsən də, söz yox ki, qanın coşacaq,  
Düşmən boğmaq üçün dağlar aşacaq!

«Qoşma» kitabından

## HƏRBZADƏLƏRƏ

Ey görünməz dost elindən gələn quş!  
Hansı murdar əllər yıxmış yuvanı?  
Qəribmişən, yoxsa nədir bu duruş?

Əlindənmi aldı ovçu balanı?  
Ovçu, görüm yavrun sənə qalmasın,  
Əkdiklərin solsun, kölgə salmasın!

Qərib bacı, gözün nədən yaşarmış?  
Öpmədinmi nişanlını doyunca?  
—Fələk sənə nə istərsə yaparmış?—  
Ağladınmı qaçdığını yol boyunca—  
Dikmə gözün hər yalqızca məzara,  
Gedən gəlməz, bacım, baxma yollara!

Aşıqlardan səs yox, sazları qalmış,  
Çoban, sürüñ hanı, tozları qalmış?!  
Ellər köç eyləmiş, izləri qalmış,  
Yolları qar basmış, yox gəliş-gediş.  
Sizə nə çox ağır keçdi bu yıl qış?

Baxdım o yerlərdə buludlar ağlar,  
Məzarlığa dönmüş bağçalar, bağlar.  
Maralsız qaldınız, a qarlı dağlar,  
Tutan olsa Sızdən maral sorağı,  
Görəcək ki, hər yer düşmən yatağı!

Nişan məclisində şərbət kasası,  
Qırılmış, yerlərə şərbət tökülmüş.  
Baxdım, çalır sazlar ölüm havası,  
Toylar qara geymiş, bellər bükülmüş,  
— O yerlərə daha gəlin köçərmi?

Bu qanlardan adil Allah keçərmi?!  
Didilmiş bədənlər, yolunmuş saçlar,  
Dağılmış yuvalar görmək istərsən;  
Qardan kəfən geymiş, yoxsullar ağlar,  
O ellərdə nə var bilmək istərsən, –  
Sənə bir kamança hər şeyi söylər,  
Mən bir kamançayam, tellərim inlər!

«Əzizim, ay haraylar,  
Hər həftələr, hər aylar,  
Gözü yolda dul bacımız  
«Qardaş» deyib haraylar!

Onlar sənə göz dikərkən  
Şərab içmə, düşün bir az.  
Ey, hər zaman «mərdim» deyən!  
Bundan artıq fürsət olmaz!

Ay ağalar, ay xanımlar,  
Görün, sizə göz dikən var!

«Qoşma» kitabından

### QAFQAZLISAN, SEV QAFQAZI!

Sev bu yalçın qayaları,  
Bunlar şahin yuvası...  
Sev bu issız ormanları,  
Bunlar ərlər obası!  
Olduğunu keçmiş günlər–  
Geri dönməz, bilirsən!

Lakin şimdə günahımız  
Pək böyükdür, əl vurma!

Qadınlardan belə qorxaq  
Kişilərdən iş sorma!

Əsrlərcə Qara dəniz  
Hayqıraraq, coşaraq;  
Bu ölkənin hər yerini  
Bu dağlardan aşaraq;  
Yığılsa da, cəhənnəmlik  
Qara üzlər ağarmaz!...


Dünyada bütün əllər  
Bir araya toplansa;  
Ölkəyi gedərəməz  
Ey ulu haqq, bağıشا!

Yox, müqəddəs göy üzünə  
Səslərimiz gedəməz!  
Namussuzluq çox alçaqdır,  
Bizi haqq da dinləməz!  
Qorxaq, alçaq bir millətə  
Tanrı da yol göstərməz!

Ay qardaşlar, iş başına!  
Biz də bir iş görəlim!  
Yarın haqqın hüzuruna  
Tutalqacla gedəlim!

Yoxsa bizim bənliyimiz,  
Varlığımız bitəcək!  
Tarix bizi lənət edib,  
Namus bizi itəcək!

1911, 25 yanvar  
«Qoşma» kitabından



Baxdı qurbanına qurban  
olduğum...

### SƏN AĞLAMA

Bən deyən yox, fələk deyən oldusa,  
Əsdi yellər, gül yanağıın soldusa,  
Dərd əlindən ala gözlər doldusa,  
Sən ağlama, bən ağlayım, gözəlim!

Uğurunda olmuş ikən sərsəri,  
Bən öpmədən o qıvırcıq telləri,  
Dağıtdısa təbiətin yelləri,  
Sən ağlama, bən ağlayım, gözəlim!

Nerdə sənin hər aşiqə, hər gəncə,  
Eşq oxuyan qəlbin, sönmüş o, bəncə,  
Bulmayırsa qəlbin artıq əyləncə,  
Sən ağlama, bən ağlayım, gözəlim!

Bir qul idim gecə-gündüz sizlərə,  
Yazıq, bəni güldürmədin bir kərə...  
Baxıb şimdə əlindəki izlərə,  
Sən ağlama, bən ağlayım, gözəlim!

Bən baxarkən sən vurdüğün yaraya,  
Şimdi zalim fələk girdi araya,  
Bax, xəstə qəlbimlə gəldim haraya,  
Sən ağlama, bən ağlayım, gözəlim!

«Maarif və mədəniyyət», fevral, 1923, №2  
«Şükriyyənamə»dan

## ŞÜKRIYYƏM ÜÇÜN

Bir gülənən, dərmışəm gənclik bağından,  
 Bir gülü, çıçayı dərmərəm sənsiz!  
 Kam aldım ömrümün oğlan çağından  
 Bir bağa, bağçaya girmərəm sənsiz!

Söylə yadindamı Çakva, Batumi?  
 Ovladın könlümü, çaldın ruhumu!  
 Kamana dönmüşdü qəlbimin simi,  
 Hurini, mələyi görmərəm sənsiz!

Nə çoxdur dünyada qənirsiz pəri,  
 Gözümə görükəməz daha heç biri!  
 O qızıl saçları, ipək telləri  
 Əl atıb birini hörmərəm sənsiz!

Məndən xoşbəxt varmı dünyada, deyin?  
 Ay telli yavrusu Süleyman bəyin?!  
 Bəxtim tərlan imiş: yeyindən yeyin!  
 Heç kəsa bu bəxti vermərəm sənsiz!

Səninlə gəzərəm eldən-elə mən,  
 Bataram, çıxaram seldən-selə mən,  
 Düşəm də ağıza, dildən-dilə mən,  
 Yaşaya bilmərəm bir kərəm sənsiz!

Sonatək göllərdə üzsən də mənsiz,  
 Quş olub göylərdə süzsən də mənsiz,  
 Sən Əsli qalsan da, dözsən də mənsiz,  
 Alışib yanaramı mən Kərəm sənsiz!

Şükriyyə taleyim, şükür Xudaya!  
 Gördüyüm doğrumu, yoxsa pək röya?!  
 Dolub ürəyimə bu dadlı xülya,  
 Şirin günlərimi sürmərəm sənsiz!

Əvət, bu sevdanın səfəsi çoxdur,  
Sevdasız həyatın mənəsi yoxdur!  
Gözlərin yıldızdır, kirpiyin oxdur,  
Ürək qübar olar—can vərəm sənsiz!

Şeirimin sözüsən, sözün—ahəngi!  
Üzündə bərq vurur gülərin rəngi!  
Xəyalın, camalın gözəl çələngi,  
İlhəm yetim qalar, ağıl—kəm sənsiz!

Gəncə, 1917  
«Şükriyyənamə»dən

### **QURBAN OLDUĞUM**

Bir xeyli zamandır, getdi, gəlmədi,  
Əhdü-peymanına qurban olduğum!  
İstədi, can verdim, qədir bilmədi,  
O şirin canına qurban olduğum!

Dedim: ayrılığa yoxdur tavanım,  
Ayrılıb getmişən sərv-i-rəvanıım!  
Bir daha dönməzmi yosma tərlanım,  
(O təmiz qanına qurban olduğum!)

Mən hey göyə baxdım, göy mənə baxdı,  
Göylərə baxmaqdan gözlərim axdı,  
Şimşek oldu, ancaq bir dəfə baxdı,  
Baxdı qurbanına qurban olduğum!

Könül vermək istər bir müjdə yenə,  
Sevgili yurdumun gözəllərinə!  
Şeirimə can verib göylərdən enə,  
O haqq divanına qurban olduğum!

O mənim şeirimin ruhu, rəvacı,  
 Bütün gözəllərin başının tacı,  
 Bilməzmi ki, onsuz ömrüm çox acı,  
 Şöhrətü-şanına qurban olduğum!

Gözəlliklər yapma, duyğular cansız,  
 Mənə tən eyləyir hər yetən qansız,  
 Atılan oxlardan çıx gəl ziyanlı,  
 Namü nişanına qurban olduğum!

Bir gecə yatmışdım qəmli, mukəddər,  
 Qəlbimi sıxırdı sonsuz fikirlər,  
 Birdən Günsən doğdu, açıldı səhər,  
 Baxdı gözlərimə o qumral gözlər!

Səsimə oyandım, bomboş bir otaq,  
 Dağların qarına dönmüşdü yataq,  
 Eşqimə, duyğuma yoxdu bir ortaqlıq,  
 Bu iyi dünyada ixtilat qataq!

Batum, 1916

### NİYƏ GƏLMƏDİN?!

«Mey»dən könül küsdü, sana sarıldı,  
 «Gəldim» deyib durdu, niyə gəlmədin?!  
 Andım səni, bana «ney»lər datıldı,  
 «Bildim» deyib durdu, niyə gəlmədin?

Artıq bənim yarımlı deyil xəyalı,  
 Heç bir qaşa bənzətmərəm hilalı,  
 Bir dəliyəm səna məftun olalı,  
 «Bildim» deyib durdu, niyə gəlmədin?!

Bən inləməm hər bir ufaq yaradan,  
Bənim qönçəm gülmüş bahar olmadan,  
«Birləşin» dedi ki, bizi yaradan,  
«Bildim» deyib durdun, niyə gəlmədin?

Pərişandır könül, pərişanam bən,  
Gözel qız, qoşarsan dərdimi bilsən,  
Gəl bu yad ellərdə şənliyim ol sən,  
«Gəldim» deyib durdun, niyə gəlmədin?!

Qələm sağər, deməz, etməz istigfər,  
Səninçün sərخosdur, saçılar, yazar,  
Bən səni sevmışəm, bunu kim pozar?  
«Bildim» deyib durdun, niyə gəlmədin?!

«Qoşma» kitabından

### NƏ YAZIM

Nə yazım, ayrılıq nədir bilməzsən,  
Nələr çəkdiyimi çəkənlər bilər.  
Nə deyim, söz varmı dərdimə ölçü,  
Sənsiz göz yaşları tökənlər bilər!

Sənsiz nədir Günəş, nədir qaranlıq?  
Nədir günahımız, biz ayrı qaldıq?  
İşıqsız bir dünya yaşarmı artıq?  
Gözünə qaranlıq çökənlər bilər!

Bəlkə, sən anmadın mənim adımı?  
Bilməm xatirində yerim qaldımı?  
Mən bir çiçək quşu-pozmam andımı,  
Güllər bilməsə də, tikanlar bilər!

Dərbənd, 3 mayis, 1920  
«Şükriyyənamə»dən

## HARALISAN?...

Nerəlisən, cənnətmidir məkanın?  
Mələkmisən, nə dadlıdır lisanın?

Bən Tanrıımın baxımı ilə əzəldən,  
Bir badə içmişəm bir gözəl əldən!  
Ən ruhani nəşələrdən qanadım,  
Çıxdım, səni buludlarda aradım!  
Yıldızlardan sordum: – «Aydır!», – dedilər,  
Aya getdim, o da sənsiz mükəddər!  
«Sənsiz» gördüm, mələklərə darıldım,  
Endim yerə, qələmimə sarıldım!  
Yazdım... yazdım, fəqət gəlməz bizim yaz,  
Heç bir şeir baxdım sənsiz sən olmaz!  
Heç «yazmayım» dedim, istəyim söndü,  
Qələm sükut etdi, könül düşündü...  
Bir səs duydum, qələm əldən düşüncə,  
– Həp bənimçün vursun qəlbin ölüncə!...  
...Bayılmışdım, durdum, gördüm ki, həp sən,  
Sən imişsən, bana badə içirtən!  
Nerdə idin, cənnətmidir məkanın?!  
Mələkmisən, nə dadlıdır lisanın?!

1916, Batum, 25 yanvar  
«Qoşma» kitabından

## GÖZÜM YOLDADIR

*Şükriyyə xanıma*

A dostlar, bir qumral tərlanım uçdu,  
Yollarda yolcum var, gözüm yoldadır.  
On beş gün ayrılıq, on beş il keçdi,  
Öldürdü intzar, gözüm yoldadır.

Hani mənim arxam, qolum-qanadım,  
Hörmətim, izzətim, şöhrətim, adım?  
Qardaş bərabəri gözəl arvadım,  
Söyləyin, durnalar, gözüm yoldadır.

Getmişdin on günə, çıxdı on beşə,  
Neçin saldın məni belə təşvişə,  
Demədimimi saqın, könül bir şüşə,  
Gec gələrsən sınaq, gözüm yoldadır.

O ki verdi sənə həm var-yoxunu,  
Qəlbimə saplaşın hicran oxunu,  
Yastığından aldım gözəl qoxunu,  
Yastığın gül qoxar, gözüm yoldadır.

Ey vəfasız, sənin ürəyin daşdan,  
Neyçin söyləmədin, gülüm, bu başdan,  
«Yarı az sevirəm qohum-qardaşdan»,  
Qohumlu baxtavar, gözüm yoldadır.

Slavyanka, 20 iyul, 1930  
«Şükriyyənamə»dən

### YUXUMA GƏLMİŞDİN

...Yuxuma gəlmışdin sən həzin-həzin,  
İşvəli, qəmzəli, nazlı nazənin.  
Sən coşqun bir bulaq, mən yazılıq əzgin,  
Sən yanar bir dodaq, mən halsiz, üzgün!

...On beşdən az idi yaşım o zaman,  
Axırkı qəlbimə yaşım o zaman,  
Daşdan-daşa dəydi başım o zaman,  
Yazda başlamışdı qışım o zaman!

Sən sevda buludu, mən təşnə dodaq,  
Sən pək iyi bir sərv, mən solğun yarpaq,  
Mən quru bir ağac, sən gül ağappaq,  
Sinəmə dəyirdi oxlar şaqhaşaq!

Canımda qalmayıb nə tab, nə tavan,  
Baxışın şimşəkdir, duruşun ceyran,  
Dodağın lalədir, ətirin reyhan,  
Onsuz da qurbanam, mən sana qurban!

Sən canlı mələksən, mən quru şəkil,  
Bən sənə tayammı, ay saçı sünbül?  
Bağrımın başında sızlayan bülbüll,  
Deyir: çəkil yoldan, bu yoldan çəkil!



## Mədrəsə şeirlərindən

### NƏDƏN YARANDIN

Sən qüdrətin aşib-coşan vaxtında  
Mələklərin gülüşündən yarandın!  
Səhər dilli bir sıçanın əlibə  
Ahuların duruşundan yarandın!  
Ay işığı: gözəlliyyin, qızlığın,  
Çiçəklərin öpüşündən yarandın!  
Sərinlətdin baxışınla könlümü,  
Buludların ucuşundan yarandın!  
Qaranlıqda boğularkən ümidim,  
Dan ulduzu yürütüşündən yarandın!  
Masəvadan uçmuş birər kölgənin  
Dan yeriylə görüşündən yarandın!  
Gözəllikçin təbiətlə qüdrətin  
Yavaşça bir sovuşundan yarandın!  
Qələm əldə ilhamını dinkərkən  
Sən qəlbimin vuruşundan yarandın!

1914, 28 may  
«Qoşma» kitabından

## KÜSƏYƏNLƏRƏ

Qoy nə deyir-desin hər yetən çaqqal,  
 Bir yerdə yaşadıq, ağardı saqqal,  
 Bal-mal istəmərəm, deyiləm baqqal,  
 Şəkərim də sənsən, balım da sənsən.

Başdan zor görürəm, bezdim ayaqdan,  
 Bezikmişəm vallah, könül almaqdan,  
 Görünür bizimki əyilmiş haqdan,  
 Anamız küsəyən, arvad küsəyən,  
 Əqrəba küsəyən, övlad küsəyən.

«Can» dedim, ömrümdə eşitmədim «can».  
 Biçarə qəlbimi üzdü həyəcan,  
 Müxtəsər, könlümə neşərlər sancan  
 Hər qohum küsəyən, hər yad küsəyən!  
 Əqrəba küsəyən, övlad küsəyən!

Fələk polad kimi qəlbini yenərmış,  
 İnsanın iqbali yaman dönərmış.  
 İndi anladım ki, ocaq sönərmış,  
 Ev əqli küsəyən, övlad küsəyən,  
 Əqrəba küsəyən, arvad küsəyən!

«Şükriyyənamə»dən

## KEÇƏR

Bəzən yosmalar alayı,  
 Əllərində nurdan ayı  
 Dağdan, arandan keçər!

Bəzən elin bir qadını,  
 Bildiyin yoxkən adını,  
 Gülümsəyər, yandan keçər!

Yalvarram, yaxarram, yola gəlməzsən,  
Axan göz yaşıımı durub silməzsən,  
Nə söz anlamazsan, nə dil bilməzsən,  
Doğrudan, uşağı qandırmaq olmaz!

Rüsvayi-cahanam Sənandan betər,  
Sən tərsa deyilsən, bu zülmün yetər!  
Sinəmdə bir bülbül göynəyib ötər,  
Nə fayda, sözümüz andırmaq olmaz!

Qəm çəkər, qəm yeyər Cavad nə vaxtdan,  
Kəm oldum taledən, kəm düşdüm baxtdan!  
Qarşında qul ollam, düşməzsən taxtdan,  
Bu qanlı sevdanı dandırmaq olmaz!

## SƏHƏR-SƏHƏR

*Şəmkirli Hüseynə bənzətmiş*

Yarın bağçasında güller açılıb,  
Bülbüller ötüşür, gəl səhər-səhər!  
Çarhovuz başında bir telli sənəm  
Baxıb güzgülənir, bil səhər-səhər!

Güllərin üstündə parlayan şəhdi,  
Qəlbimdən keçənlər nə sərin mehdil!  
Gözümə görükən qövsü-qüzehdi,  
Hicran qubarını sil səhər-səhər!

Çətirli ağaclar sanki ormandı,  
Həyat göz qırpmı, ömür bir andı!  
Cavad, düşündüm ki, bu nə fərmandı,  
Danış səhər-səhər, gül səhər-səhər!<sup>12</sup>

<sup>12</sup> Bu şeirlər Əhməd Cavadın tədqiqatçısı Əli Saləddin tərəfindən «Azix» folklor muzeyinin arxivindən götürülmüşdür.

## GÖZÜM GÖRDÜ, KÖNLÜM SEVDİ

Yağış tökdü üstümüzə  
 Göylər birdən, bir kərəm, hey!  
 Güllər baxıb güldü biza,  
 İy su oldu o Sənəm, hey!

Şehli bağa bənzədi o!  
 Gök yarpağı bənzədi o!  
 Şux zanbağı bənzədi o!  
 Yan, ey Qərib, Şahsənəm, hey!

Batum əski qız qalası,  
 Batum yurdun göz qalası!  
 Xaqqanımın öz qalası,  
 Səndə doğub Şükriyyəm, hey!

Torpağında, daşındaca,  
 Gördüm bulaq başındaca,  
 «Sevdim» on beş yaşındaca,  
 Bundan sonra kükrəyəm, hey!

Bu ləpirlər izi imiş,  
 Bəy Süleyman qızı imiş,  
 Dilək imiş, arzu imiş,  
 Körük oldu bu sinəm, hey!

O Əslidir, mən də Kərəm,  
 Mən bu sırrı gizlətmərəm,  
 Yarı burda gözlətmərəm,  
 Car eyləsin qoy aləm, hey!

Həp ağlinı, kamalını,  
 Həp hüsnünü, camalını,  
 Sən Cavadın Qumralını  
 Yaz, ey qələm, ey qələm, hey!...

Batum, 15 mart, 1915  
 «Şükriyyənamə»dən

## SURƏTPƏRƏSTƏM

N. Y.-ya

Bir şeir qoşmuşam, dillərdə gəzir,  
Uçub oba-oba ellərdə gəzir,  
Könlüm Məcnun kimi çöllərdə gəzir,  
O mənim şərqimdir, o mənim bəstəm,  
Mən şeir aşiqi, mən sözpərəstəm!

Cananın buxağı dümağ, ağ ola,  
Eşqi buludlarda, kefi çağ ola,  
Dərdi nazü-qəmzə, canı sağ ola.  
Mən çoxdan sərخosam, mən çoxdan məstəm,  
Gözəllik vurğunu, gözəlpərəstəm!

Bir şəkil çekmişəm, dünyada təkdi,  
Canlanıb ilk dağı sinəmə çekdi,  
Burdan gəlib keçən o qız mələkdi,  
Mən söz ovçusuyam, söhbətpərəstəm,  
Mən üz dəlisiyəm, surətpərəstəm!

Mənim gördüyümü Vaqif görməyib,  
Mənim hördüyümü Vaqif hörməyib,  
Mənim dərdiyimi Vaqif dərməyib  
İnci zərgəriyəm, naxışpərəstəm,  
Mən göz xəstəsiyəm, baxışpərəstəm!

Kim deyir «düz gəzir», «əyilməzəm mən»?  
Dosta dost, yada yad «deyilməzəm mən»!  
Demirəm poladam, «yyiylməzəm mən»,  
Yarın qabağında lalam, şikəstəm,  
Məhəbbət əsiri, sevgipərəstəm!

Sinəmdə yer tutub gözəllər bir-bir,  
Sinəmdə bağ salıb gəzərlər bir-bir,

Sinəmi tapdalar, əzərlər bir-bir,  
Çinaram, palıdam, sərv kimi şəstəm,  
Aşıqəm, məşuqla sevdapərəstəm!

Ömrümü etmişəm bu yolda fəda,  
Qoy gəlsin onlardan canıma qada,  
Neyləyim birisi çatmayırdada,  
Özümə yağıyam, özümə qəsdəm,  
Leylisiz Məcnunam, Leylipərəstəm!

Onun dodağında gülüş görürəm,  
Onun gözlərində öpüş görürəm,  
Onun yerişində görüş görürəm,  
Onların önündə acizəm, pəstəm,  
Gülüş, öpüş, görüş, duruşpərəstəm!

...Bir gözəl sevmişdim altı yaşından,  
Şəkili getməyib hələ başımdan,  
O məndən utandı, mən göz yaşından...  
Fars demiş, əzəldən «nistəm ki, nistəm!»  
Mən ürkək, mən dəli ceyranpərəstəm!

Sevgi işığında gözüm qamaşır,  
Xəyalım titrəyir, fikrim dolaşır,  
Tanım, o gözələ Cavad yaraşır,  
Bu ilahi ziya, qüdrətpərəstəm!  
Gözəl üz, gözəl göz, surətpərəstəm!

Gəncə, 1918  
«Şükriyyənamə»dən

Nə çoxdur məhəbbət nədir bilməyən,  
Hər Şirin gözlüdə məhəbbət olmaz!  
Hər Leyli üzlüdə sədaqət olmaz!

Səndən dövlətlisi gələndə ona,  
Bir su qiymətinə satacaq səni!  
Səndən şöhrətlisi güləndə ona,  
Əlüstü bir yana atacaq səni,  
Bir su qiymətinə satacaq səni!

Deyirlər, gözəllik gəldi-gedərdir,  
Gözəllik odur ki, duyanı olsun!  
Gözəllik odur ki!... Yoxsa hədərdir,  
Başını bu yolda qoyanı olsun!  
Gözəllik odur ki, duyanı olsun!

Sevda yollarında ağlamayan kəs,  
Dünyanın zövqünü duya bilərmi?  
Sevda yollarında çağlamayan kəs  
Dağları, daşları oya bilərmi?  
Dünyanın zövqünü duya bilərmi?

Könül bir budaqdır, cavan yaşında  
Gündə çiçək açan gülə bənzəyir!  
Yarımın sevdası gəzir başında,  
Min səsli, sədalı telə bənzəyir,  
Gündə çiçək açan gülə bənzəyir!

Hicran istəyənə vüsəl nə lazım?  
Qəm, kədər çəkənə gün nə gərəkdir?  
Həqiqət sevənə xəyal nə lazım?  
Nalə qopartana ün nə gərəkdir, –  
Qəm, kədər çəkənə gün nə gərəkdir?

Sən güldükcə mən ağlaram, mən ağlaram!  
Sən susduqca mən çağlaram, mən çağlaram!

## QİTƏLƏR

Sən bəni birçə an gözləməsen də,  
Səni ömrüm boyu gözləyəcəyəm!  
Sən bəni birçə yol səsləməsen də,  
Səni ömrüm boyu səsləyəcəyəm!

Min dəfə gülsən də, demərəm sağ ol,  
Sən ey həyatıma, ömrümə qənim!  
Qonmasa, gülmərəm, gülmərəm bir yol –  
Dodaqdan-dodağa gülüşüm mənim!

Demişdin: «Ölüm də ayırmaz bizi!»  
Sənə kim demişdi, de, bu cümləni?  
Demişdin: «Sən qoru saf eşqimizi!»  
Aldadıb, aldadıb oynatdın bəni?!  
Sənə kim demişdi, de, bu cümləni?

Məhəbbət gələndə insan ömrünə,  
Sanırsan, hər yerə ilk bahar gəlib.  
Məhəbbət gedəndə – lənət o günə,  
Sanırsan, dünyaya boran, qar gəlib!

Sanki varlığımı salırlar bəndə,  
Sevən könüllərdə qəm ötüşəndə!  
Alışib-yanıram səməndər kimi  
Məhəbbət yanılıb oda düşəndə!

Mənə nə lazımdır gündə bir gözəl,  
Onları dışımə çox vurmuşam mən.  
Dost, tanış çox dedi, bir sən də düzəl,  
Bu yolda özümü çox yormuşam mən,  
Onları dışımə çox vurmuşam mən!

Nə çoxdur dünyada qədir bilməyən,  
Hər Leyli üzlüdə sədaqət olmaz!

Sən atdiqca mən saxlaram, mən saxlaram!  
Məhəbbəti, etibarı!  
Məhəbbəti, etibarı!

Dünyaya yas tutdum ürəyimdə mən,  
Axan göz yaşımu silən olmadı!  
Cahanı güldürdüm, diləyimdə mən,  
Özümün dərdimi bilən olmadı, –  
Axan göz yaşımu silən olmadı!

Batum, 1916, sentyabr-oktyabr  
«Şükriyyəname»dən

### SEVMƏSƏYDİM SƏNİ MƏN?

İnanmadın sözümə,  
Bir gülmediñ üzümə,  
İllər məni ucaldı,  
İllər məni qocaltdı.  
Deyirəm öz-özümə:  
Keçərdinmi qəlbimdən,  
Sevməsəydim səni mən?!

Bağda çiçək dərəndə,  
Dosta töhfə verəndə,  
Hey düşürsən yadıma,  
Yanıram öz oduma!  
Bir gözəl gül görəndə  
Keçərdinmi qəlbimdən,  
Sevməsəydim səni mən?!

Yaylağa çıxanda da,  
Dost əli sıxanda da,  
Yollar çənə bürünür

Dağdan duman sürünür!  
 Bir qızı baxanda da,  
 Keçərdinmi qəlbimdən,  
 Sevməsəydim səni mən?!

Quşlar qanad çalanda,  
 Çölə haray salanda;  
 Yenə səni anıram,  
 Andıqca da yanıram!  
 Könlüm ilham alanda  
 Keçərdinmi qəlbimdən,  
 Sevməsəydim səni mən?!

Gəzib çölü, çəməni,  
 Ən gözəl bir nəğməni,  
 Durub dinləyəndə mən  
 Yadıma düşürsən sən.  
 Rahat qoymursan məni!  
 Keçərdinmi qəlbimdən,  
 Sevməsəydim səni mən?!

Hər gün söküləndə dan,  
 Oğrun-oğrun uzaqdan  
 Gözlərimə baxırsan,  
 Ürəyimə axırsan!  
 Hər şeir yazan zaman  
 Keçərdinmi qəlbimdən,  
 Sevməsəydim səni mən?!

Sevməsəydim səni mən?!

«Şükriyyənamə»dən

\* \* \*

Səhər zamanıydı əsərkən yellər,  
 Düşərkən jalələr oyatdı səni.

Çatıldı qaşların, darıldın bana,  
İslatdı jalələr nazik bədəni.

Bütün bir səhəri yanılıyordum,  
Boş qalmış qoynuna çiçək doldurdum,  
Gülzarına Quran deyə əl vurdum,  
İnanmadın niyə, bilmədin yəni?

And içdim ki, könlüm sənsiz yaşamaz,  
Ağlar sənsiz, sıniq, o bir telli saz,  
Qollarına verdin o dəm bir pərvaz,  
Oxşadın sinənə cansız düşəni!

Şimdi sənsiz xəstə könlüm sərsarı,  
Dolaşıyor, durur qürbət elləri,  
Ey məni bir dəfə güldürən pəri,  
Ağlar neçin qoydun illərcə məni?

«Şükriyyənamə»dən

## BƏNZƏRDİ

Bayılirkən gözlərindən, qaşından,  
Sevirkən onu pək gənc yaşıdan,  
Bəni çaldı ürəyimin başından,  
Bir yılan ki, göyərçinə bənzərdi!

İtirdim hədəfi, qırıldı yayım,  
Bu şikardan bənim yoxdur bir payım,  
Başqa tanrı göstər, ona tapayım,  
Sənin eşqin çünki dinə bənzərdi.

Keçirdim dərd ilə çox qışı, yazı,  
Həsrətlə bəklərkən o sərvinazı,  
Uzatdı əlimə qırılmış sazi,  
Çaldım... nəğməm bir ölümə bənzərdi.

Hörürdüm saçını bir qəzəl kimi,  
 Çixırdın qarşımı bir gözəl kimi,  
 Əski şair yazmış bir məsəl kimi  
 Baxışların bir şahinə bənzərdi.

Bilməm ki, şəfəqsən, ruhsan, xülyasan?  
 Həqiqətmi parlar, yoxsa röyasan?  
 Saçında çiçəklər, sən Ofelyasan!  
 Onun saçı, səninkinə bənzərdi!

Hamlet, «Azərbaycan», 1919, 19 oktyabr  
 «Şükriyyənamə»dən

### O QIZA

Ömür dedikləri çarpaşıq bir yol,  
 O çarpaşıq yoluñ yolçusuyam mən.  
 Gəl, yolum üstündə bir sözüm vardır.  
 Gözəl qız, bu yolda Xızırım ol sən!

Sevda dedikləri çılgın bir dəniz,  
 Bən çıxdım dənizə, qaldım yelkənsiz,  
 Bən ölmək, qurtulmaq istəməm sənsiz  
 Sənsiz hər ikisi nə gündür, bilsən?!

Söyləsəm dərdimi göydə yıldızıa,  
 Olur pək pərişan dərd yaza-yaza...  
 Bir soran yoxdur ki, o gözəl qızı  
 Verdiyi dəndlərin dərmanı kimdən?!

Çılpaq omuzlara pərişan tellər  
 Tökülər, aşiqi pərişan eylər.  
 Neyləyim, dərd bilən deyil bu ellər,  
 Ağla, yazıq könlüm, yoxdur bir kimsən.

Gəncə, 1919, 5 mart  
 «Şükriyyənamə»dən

## AND OLSUN

And olsun dağların ağ suyu kimi  
O qırıq dalgalı gülüşlərinə;  
Vüsal vədə verən, ümid allahi—  
Müxtəlis mənalı gülüşlərinə;

And olsun nazlanıb nazla əzilən,  
Telli ulduz kimi bəzən süzülən,  
Gahi rəhmət, gahi zülmət sezilən—  
O qanlı-qadali gülüşlərinə;

And olsun axşamlar nəşədən daşan,  
Ürkək ceyran kimi dağlardan aşan,  
Kəklik olub səkən, qan kimi coşan—  
Dərbadər sevdalı gülüşlərinə;

And olsun səsinin ipəklərinə,  
Bu xəstə könlümün diləklərinə,  
Parlayıb can verən bəbəklərinə—  
İşvəli, ədalı gülüşlərinə;

And olsun könlümün dərdli çağında,  
Cılvelər yaradıb gül yanağında,  
«Al!» deyən, «Öl!» deyən al dodağında —  
Şəfəqli, şəfali gülüşlərinə!

Mən sənə ömürlük bir qulam, gülüm,  
Sən əmr eyləyincə, nə imiş ölüm!  
İstərsən ağlayım, istərsən gülüm!  
Şərh eləyim halı gülüşlərinə!

1934, 25 noyabr  
«Şükriyyənamə»dən

### SƏN!...

Ruhum müdhiş bir qaranlıq içinde  
 Cırpinırkən imdadıma yetişdin!  
 Fırtınalar ümidi boğarkən  
 Xızım olduñ, fəryadıma yetişdin!

Bir sıñiq şəhpərlə çıxmışdım yola,  
 Özlədigim yeri görmədim əsla,  
 Yorğunluq çökmişkən qanada, qola,  
 Qüvvət olduñ, qanadıma yetişdin!

Azmişdim yolumu, qarşımda ölüm...  
 Yaslara batmışdı gülüm..., bülbülüm,  
 Ölmüşkən əməlim, solmuşkən gülüm  
 Gözlərinlə sən dadıma yetişdin!

1913, 8 noyabr  
 «Qoşma» kitabından

### QƏZƏLLƏR

Mərhəmət etsən əgər varmı qüsuri bir gör,  
 Xalıqın əmr eyləyib bən deyürəm rəhm eylə!

Basisi-mövtüm olub, batma vəfəsiz qanə,  
 Bəsdir hicran yarası, bən ölürməm, rəhm eylə!

Çox cəfa eyləyərək tərki-cahan qılırdın,  
 Sonrakı aşiqinə, bən gedirəm, rəhm eylə!

\* \* \*

Ey xudavəndi-kərəm, əhvalıma eylə güzər,  
 Taşə<sup>13</sup> təsir eyləyen ahim sana etməz əsər!

<sup>13</sup> Daş

Səngdil<sup>14</sup> olmaq sana bilməm neyçün vacib kibi,  
Sən həramı vacib etdin, çox dilə verdin kədər!

Sən bəni xar eylədin, Allah səni xar etməsün,  
Hansı məzhəbə rəvadır, böylə zülm, ey bixəbər!

Sən bəni nalan edərsən zalimə xəndan olub  
Xəndeyi-rəhmət bana bəsdir təcəssüddən səmər.

Öz camalından əger kəndin xəbərdar olmasan,  
Bax də bir ayinəyi xofı-xudadan qıl həzər!

\* \* \*

Ararkən yarə uğraşdı, dilim məhsüldar olmuş,  
Nə məsudəm, xudavənda, müqabil gülzar olmuş!

Gecə-gündüz şikayətlər umə ruyin fəraqindən.  
Zəbanım lalı olub hala: Müsadifi<sup>15</sup> -hüsni-yar olmuş.

Gəzim əma idi əşki təhəssür tökmədən naşı<sup>16</sup>,  
Münəvvər qıldı yarımlütfə ol bəxtiyar olmuş!

Nə gördim bir büti-zibayı-məh surət, hilal əbru,  
Bənim nəqşim qədər, hüsni məzid<sup>17</sup> girdigar<sup>18</sup> olmuş!

Bükülmüş qamətim gördükdə ol sərvi-səmənsayı,  
Düzəldi qəddi-məyubim<sup>19</sup> hər qusum feyzəbar<sup>20</sup> olmuş!

1909, 3 noyabr

<sup>14</sup> Daş ürəkli

<sup>15</sup> Rast gələn

<sup>16</sup> İralı gedən

<sup>17</sup> Artmaq

<sup>18</sup> Çevrə

<sup>19</sup> Şikəst

<sup>20</sup> Bolluq

## YAZIM GƏL, BAHARIM GƏL

Ürəyim döyünbər uçar quş kimi,  
Düşər torpaqlara vurulmuş kimi!  
Sellər, sular coşar qudurmuş kimi!  
Vuruşar, döyüşər, yorulmuş kimi!  
Çekilər yatağa durulmuş kimi!  
Yazım gəl, baharım, gəl!  
Şəmsim gəl, Nigarım, gəl!  
Əsmər üzlü yarım, gəl –  
Gəl, yoxdur qərarım, gəl!

Əzəldən salmışam meylimi, meylimi sana!  
Veribdir hüsnünü Leylimi, Leylimi sana?  
Dönsəm, üzüm dönsün, dönmərəm səndən,  
Sən dönsən, mən neylim, mən neylim sana?!  
Sana düşüb meylim, gəl!  
Məcnun qaçıb çöllərə, –  
Leylim gəl, ay Leylim, gəl!  
Bu bağdan, bu dağdan keçmərəm sənsiz,  
Bu sulu bulaqdan içmərəm sənsiz!

Ömür dedikləri bir göy zəmidir,  
Bir dərz, oraq alıb biçmərəm sənsiz!  
Mudum, mudum, ay mudum,  
Sənsən mənim umudum!  
Sən bəni unudubsan,  
Mən səni necə unudum?!

## GƏNCƏDƏN GƏLİRƏM

Gəncədən gəlirəm, yüküm üzündü,  
Gəncənin əsgəri düzüm, düzümdü,  
Bir əmim qızı var, iki gözümdü,  
Özgəyə vermərəm, mən özüm allam.  
Şirin qadasını canıma sallam!

## AŞIQ ŞEİRİNDƏN

Gəncədən gəlirəm, yüküm xurmadı,  
Gəncənin yolları burma-burmadı,  
Gəncədə bir qız var, teli durnadı,  
Günəşə sən çıxma, mən çıxım deyir.

Gəncədən gəlirəm, yüküm çiçəkdi,  
Gəncənin gülləri ləçək-ləçəkdi,  
Gəncədə bir qız var, adı Çiçəkdi,  
Quşlara sən uçma, mən uçum deyir.

Gəncədən gəlirəm malim nə maldı,  
Gəncədən aldığım ipəkdi, şalıdı,  
Gəncədə bir qız var, adı Maralı,  
Ceyrana sən qaçma, mən qaçım deyir.

Gəncədən gəlirəm, yüküm xınadı,  
Könlüm dəli quşu ona qonadı,  
Gəncədə bir qız var, adı Sonadı,  
Sulara sən axma, mən axım deyir.

Gəncədən gəlirəm, sözə bənd olub,  
Gəncənin meyvəsi şeker, qənd olub,  
Gəncədə bir qız var, gözüm bənd olub,  
Cavada sən baxma, mən baxım deyir.

«Şükriyyənamə»dən

## MADONNAYA

*A.F.*

Mən doğrusu, bu boşluqda dolaşan  
 Məfkurəsiz, sərsərinin biriyəm.  
 Sən deyirsən-masallarda duyduğun,  
 Eşitdiyin əfsanəvi pəriyəm.

Nə lüzum var dəlil, sübut bulmaya?  
 Mən hazırlam sənin qulun olmaya,  
 Heç deyildir gözlərin də bəşəri;  
 İnandım ki, sən pərisən, sən pəri!  
 Tök alnına o avara telləri,  
 Qoy olayım, bundan betər sərsəri!

Ağlataraq əski, qırıq sazımı,  
 Canlatayım bir az sönük yazımı!

Bu doğrudur, sevda olur əzəli,  
 Mən şairəm, həyatimdən bezəli.  
 Ancaq mən bu firtınada üzəli  
 Görməmişəm sənin kimi gözəli!

Qoy başına gözəlliyyin tacını!  
 Könlümdən al qulluğunun bacını!

1922, 17 kanun səni  
 «Şükriyyənamə»dən

## BEŞİK

Yeni doğmuş bir körpəyə  
 Qul olur, qollanır beşik.  
 Neçin sevinməsin, nəyə  
 Sevinir, sallanır beşik.

Bizi gülüb dindirməyə,  
Gələn körpə ağlar niyə?  
Bir at istər mindirməyə,  
At olur, çullanır beşik!

Uzaq bir yol, yalnız ana...  
Könül kömək umar ona,  
Yalvarmadan ona-buna  
Yar olur, yollanır beşik!

Babanın alnının təri  
Qurumazsa, vardır yeri.  
Məmədən süd əmənləri  
Aldadır, allanır beşik!

Bacamızdan çıxan duman  
Deyir halim deyil yaman.  
Evdə uşaq doğan zaman  
Şən olur, dallanır beşik!

Beşik baxmaz heç bir kəsə,  
Qulaq verir gələn səsə,  
Nənə bir nəğmə söyləsə,  
Yel olur, yellənir beşik!

Çakva, 1917, iyul  
«Şükriyyənamə»dən

## GƏLİN


Ey süzgün gözləri səhər yıldızı,  
Pərişan telləri yasəmən gəlin!  
Gözəllər səcdəsi gətirdiyin din,  
Girdim sizin dinə bir də mən, gəlin!

Hər yetən naz etdi, qatlandım naza,  
Könül verdim hər boş söhbətə, saza,  
Sallan ki, can quşu çıxsın pərvaza,  
Pərişan olsun qoy hər görən, gəlin!

«Sənsizlikdir» bənim bitməyən dərdim,  
Bitməyən dərdimlə mən sənə gəldim,  
Gülən dodaqlardan mən bir gül dərdim,  
Saxlanmış qəlbimdə istərsən, gəlin!

Sığmaz ikən ruhum geniş torpağa,  
Gəlmış hüzuruna bir qul olmağa!  
Gözəllik bir çiçək, məhkum solmağa,  
Soldurma boş yerə onu sən, gəlin!

Gəncə, 1919, 6 iyun  
«Şükriyyənamə»dən



Mənə də yer göstər, dincəlim, qızım!  
Yalqızlıq yamandır, qoy gəlim, qızım!

### QIZIMA

Qüdrətim olsaydı, yaza bilsəydim,  
Bir kağız üstünə bu dərdi, qızım!  
Sənin müsibətin mənim dərdimdən  
Neyləyim ki, qat-qat betərdi, qızım!

Bunu kim deyərdi bir səhər çağı  
Tarı-mar olacaq ömrümün bağlı?  
İpək tellərinin gəlsə sorağı,  
Qəlbimdə nə güllər bitərdi, qızım!

Mənim müsibəlim gəlməz ki başa,  
Dur dedim, durmadı gözümüzde yaşa,  
Desəydim dərdimi qəbirdə daşa,  
O da dil-dil olub ötərdi, qızım!

Süzülüb bir daha gələ bilsəydin,  
Barı bir dəfəlik gülə bilsəydin,  
Ya da rahat-rahat ölə bilsəydin,  
Bütün qəmim, qüssəm bitərdi, qızım!

Məktəb bacıların gördülər zatən,  
Can verən sən idin, canı çıxan mən!  
Sən çıxıb gedərkən taza aləmdən,  
Mənim alnımdakı nə tərdi, qızım!

Göllərim qurudu, sonam ağladı,  
 Sonama səs verdi, anam ağladı,  
 Toyuna aldığım xınam ağladı,  
 Mənə qara daşlar gül verdi, qızım!

Səndən bir yadigar olacaq deyə,  
 Of... yaza bilsəydim sənə mərsiyə;  
 Biçarə qəlbimi sərinlətməyə,  
 İnan, ömürlükcə yetərdi, qızım!

10 oktyabr, 1934  
 «Şükriyyənamə»dən

### ALMASIM ÜÇÜN

Bir il bundan əvvəl bir səhər erkən  
 Günəş üfüqlərə sırmə düzərkən,  
 İşıqlar zülməti saldı kəməndə,  
 Günəşlə bərabər oyandın sən də.  
 Yuyundun, darandın, qarlar kimi saf  
 Tellərin siğallı, gözlərin şəffaf;  
 O axşam yazdığını dəftəri tutduń,  
 Neylədim baxmadın, şeir oxutduń.  
 Bir şeir yazmışdım dərdi-dilimdən,  
 Çox bəyəndin, qızım, öpdün əlimdən.  
 Qələmlə qəlb andı ogünkü hali...  
 Sən getmiş olsan da, çıxdın vəfah!  
 Səni illər boyu yad edər deyə,  
 Qələmlə birləşdik, yazdıq mərsiya.

## QIZIM ÜÇÜN

Ay qızım, bu ömür yaman firtına,  
Mən özüm də bir gün tutuldum buna.  
Azğın küləklərlə gəlib üz-üzə  
Gah batdım dənizə, gah çıxdım üzə;  
Nəhənglə çarpışdım, dalğalar aşdım,  
Qoçaqlıq göstərdim, əcəldən qaçdım.  
Ruhumda bir boşluq, hər yerim yara,  
Yorğun, əzgin bir gün çıxdım kənara.  
Süründüm çöllərdə, batdım qan-tərə,  
Cansız meyit kimi sərildim yerə;  
Düşündüm-daşındım, ümidiṁ sönük,  
Dedim ki: «Taleyim nə qədər dönük!  
Bu uzun gecənin bir sonu yoxmu?»  
Az sürdü bilmirəm, bu halim, çoxmu.  
Demə, möhlət vermiş imansız əcəl,  
Toxundu qəlbimə çox isti bir əl.  
Artıq səadətlə yumdum gözümü,  
Yumuşaq bir ələ sürtdüm üzümü;  
Bir gözəl dost tapdım, yaram bağlandı,  
Qumral gözlərinə içərək andı-  
O gözəl xılqətin oldum əsiri,  
Onun bir quluyam o gündən bəri.  
O gündən qaranlıq yolundan qaçıdı,  
Dostum mənə nurlu çığırlar açdı.,  
O olmasaydı, mən yolda qalardım,  
İnan ki, çürüyüb torpaq olardım;  
O olmasaydı, mən coşa bilməzdəm,  
Bu ağır dağları aşa bilməzdəm.  
O olmasaydı, mən nə idim-bir heç.  
Yetən bağırardı: «Çəkil, durma, keç!»  
Onun iliq səsi, inamlı səsi,  
Şəfəqi, şöləsi, məhrəm nəfəsi;

Malaqqa qızıvvet verdi, gəzdim, dolandım.  
 Arıq bütün dünyaya manimdir sandım.  
 Bir gün yuvamızda dondum bu sayad;  
 Besikda na vardır - dedilər - bir bax!  
 Baxdim ki, dəğmənşədər manım yıldızım;  
 Uğurlu bir gündə galimidim, qızımlı!  
 Məlyuyub gətincə san bir yaşına,  
 Na qəder dolandım, bilسان, basına.  
 Bir gün gəldi gərdi yaşım ikiyə,  
 Qızıl bəşlik atdim bəs nəlbəkilyə.  
 Böyüdüün, sandəmən olduqca imcə,  
 Yeməli qız oldun uçaq eñalincə.  
 Cığak-qızılıcasız yetişdim dordə,  
 «Get, yoluñ ağıdır!...» - soyladım dərə.  
 Beşində bısbütün dayışdi diliin,  
 Sənə qurban kəsdi ailən, elin.  
 Gətiməcə altıya düşdün dilləra,  
 Təniyamılar bittir yeddi yaşında.  
 Sırmalar düşdürülm ipak telləra.  
 Ciddi bir qız idin aqlı basındı!  
 Sakkizində arıq öyrəndim savad,  
 Na qəder sevindı bigərə Cavad.  
 Dəqquzuncu yaşıq qoyunca qədam,  
 Yalnız qız deyildim, sen nəmənə hamədem...  
 Sami on yaşında gətinəcə dostlar,  
 Dediilər: «Bu qızda başqa alam var!»  
 On birinde qılıdü alla gözların,  
 Mana ürək verdi sırin sozlatın.  
 On ikinci bəhar birdan boy artdım,  
 Ümrüma bir başda üğurluq datdım.  
 On üç yaşında bir mükarət aldim,  
 Məktəbə qalısdım, yaxşı ad aldim.

On dördündə döndün ondördülük aya,  
Artıq gözəlliyyin gəlməzdi saya.  
On beşində süzdü tamam sünbülün,  
Bəzəndi əndamın, açıldı gülün.  
On altıncı bahar, nə qanlı bahar!..  
Ox, qızım, fələkdə nə dönüklük var?!  
Bir ağrı başladı, qovrulub yandın,  
Ağriyır deməyə bəzən utandın.  
Soldu yavaş-yavaş pənba dodaqlar,  
Gülümsündü acı gülgün dodaqlar.  
Ala gözlərində kəsər qalmadı,  
O şaqraq səsindən əsər qalmadı.  
Artıq oynamadın, əl çalınmadı,  
Qədəhlər boş qaldı, mey alınmadı.  
Bizim xanımanın söndü şənliyi,  
Ananın, babanın bitdi mənliyi.  
On ay evimizdə kaman ötmədi,  
Təbabət çalışdı, bir şey etmədi.  
Ağırlaşdı başın, kəsildi saçın,  
Dedin «uçacağam, yolumdan qaçın!»  
Şəhər-şəhər səni gəzdirdi baban,  
Dərdini dağlara sezdirdi baban;  
Qucaqladım səni, hər yerə vardım,  
Dərmana yalvardım, dərdə yalvardım.  
Bəlkə, oldu deyə, sehərə inandım.  
Fələk də qəlbimə acıyar sandım.  
Fələkdən nə gördüm? Haqsızlıq ancaq.  
İndi gal babanın bir halına bax, –  
Mənə də yer göstər, dincəlim, qızım!  
Yalqızlıq yamandır, qoy gəlim, qızım!

Səndən sonra, qızım, bir bayram oldu,  
İnsanlar axışdı, şəhərlər doldu...

Sevdiyin Bakını döndərdik bağa,  
Söykəndi yollarda bayraq-bayrağa.  
Lalədən don geydi əmək ölkəsi,  
Çulğadı göyləri gəncliyin səsi.  
Cərgələr dəmirdən, səflər poladdan.  
Hər kəs bəhs edirdi bir böyük addan.  
Göydə təyyarələr çiçək taxdılara,  
Buludlar ürküşdü, quşlar baxdılara.  
Bir daha tarixə baxdı milyonlar,  
Ümidlə, imanla axdı milyonlar...  
Baban da qoşuldu bu vurhavura,  
Sənin bayramına səsləndim: ura!  
Bağırdım, ürəkdən bağırdım, qızım!  
Bu yeni mahnını çağırdım, qızım!

Dünya dikmiş ikən göz bayramına,  
Sən niyə gəlmədin öz bayramına?  
Qızlar cərgəsinin düşüb önünə,  
Neçin qoşulmadın bu şanlı günə?  
Taxmadın köksünə qızıl qərənsil,  
Bu il niyə çıxdın cərgədən qəfil?  
Gün görmüş ölkənin qızları coşdu,  
Bəs nədəndi sənin öz yerin boşdu?  
Hər il coşub bayram edərdin, qızım,  
Qızlardan daha tez gedərdin, qızım!  
Bu il nə çox sürdü səhər uyğusu?  
İpək tellərinin gəlməz qoxusu!..

Axşam oldu bütün üfüqlər yandı,  
Xoruzlar çırpındı, səhərdir sandı;  
Tazə gəlin kimi bəzəndi Bakı,  
Çox türfə bəzənib, düzəndi Bakı.  
Binalar gördüm ki, boyunbağı nur,  
Şəhərin cəlali, təmtərağı nur.

Üç nəslin gözündə parlayırdı fər,  
Səsləndi hər yerdən rəqəmlər zəfər.  
Bir az keçdi, baxdım yandı məşəllər,  
Dəstə-dəstə seyrə çıxdı gözəllər.  
Uşaqlar çırpındı, qocalar baxdı.  
Sevinclər qabardı, nəşələr axdı.  
Mənə də gəlmışdı bu aləm çox xoş.  
Birdən baxdım, qızım, sənin yerin boş.  
Sənin yerin boşdu, sevimli qızım,  
Mənim alagözlü, gözəl yıldızım...  
Sevdiyin bayramdır, quzum, gəl də bax.  
Yoxsa bir şey oldu, gözümdən iraq!...

Köhnə adla deyim: cənabı Allah,  
Tutaq işleyərək ömrümüzdə günah;  
Keçirdim vaxtımı söhbətlə, sazla,  
Niyazım eşq oldu, oynadım nazla,  
Bəlkə, dərk etmədim xeyri, səvabı;  
Əlimdən qoymadım badeyi-nabi.  
Qəflət edib dedim, solmasın güllər,  
Köhnələr demişkən, xəstə bülbüllər;  
Güllərin hicrindən ağlamasın qan,  
Nə yixilan olsun, nə vurub-yıxan.  
Bəlkə də, küfr imiş gülmək, aylənmək,  
Mərdsənsə könlümlə hesabını çek.  
İndi ki azğınam, günahım ağdır,  
Tək mənim başıma ildirim yağıdır!  
Sənə neyləmişdi zavallı qızım,  
O ipək kəkilli, o xallı qızım?!  
Nə qədər yalvardı, vermediñ aman,  
Bir dərdə saldın ki, tapmadım dərman.  
Sənin əməlinsə bu vicdansız iş,  
Qoy giclər eyləsin sənə sitayış?!

Sənə kim söylədi, ədəbsiz öküz,  
Məxmər xiyabana bu gulləri düz;  
Özün də bilmədən gül ək, çiçək ək,  
Əlvan rəngli boyan, görünsün qəşəng.  
Mənim əməyimlə becər bir zanbaq,  
Elə bir zanbaq ki, nə deyim, axmaq! –  
Görünməmiş olsun cahan bağında,  
Bir əməl parlasın hər yarpağında.  
Qəşənglikdə bol-bol verilsin payı,  
Gözəllər içində olmasın tayı;  
Sallanıb getdikcə satsın sərvə naz,  
Böyüsun, boy atsim düz on altı yaz;  
Yeni bir cilvəyə bürünsün gündə,  
Mən də məftun olum, əsim üstündə.  
Burda... birdən böyük cəhənnəmdən çıx.  
Ayaqla qəlbimi, vicdanımı yix –  
Çeynə zanbağımı, didik-didik et;  
Nə qədər yalvarsam, heç eşitmə, get.  
Acısın halıma, ellər ağlasın.  
Qızımı qəhr edən dərmənsiz dərdə,  
Bilib-bilmədiyim dillər ağlasın!..

İnan, gözüm çıxdı, qalmışam gözsüz.  
Sən getdin, ağladım qırx gecə-gündüz.  
Qırxında uğradım bir yiğin torpaq  
Bir şeylər söylədi, qanmadım ancaq.  
Bilmədim dəyişib güləmi döndün?  
Qarışib torpağa, giləmi döndün?  
Sızladımı yaran, gözəlim, bir də,  
Yoxsa rahatmışan yatdığını yerdə?  
Heç yata bilməzdin ipək yataqda,  
Bəs necə dincəldin quru torpaqda?  
İstəməram, yox, yox, qalxıb da gəzmə,  
O müdhiş ağrını bir daha sezmə.


Artıq qollarımda qalmamışdır tab,  
Üzmüşdü canımı çəkdiyin əzab.  
Görmədin ömründə bir az dad, qızım,  
Doqquz ay yatmadın, indi yat, qızım!

Sevdiyim çiçəklər, güllərə yandım.  
Gül bənizin döndü küllərə, yandım.  
Kəlməsi məshəfi-kəmal ayəsi,  
Səndəki çox şirin dillərə yandım.  
İpəkdən yumuşaq, yasəməndən xoş  
O qumral, qıvırıcıq tellərə yandı.  
Almayan ömründə səadət payı  
Şümşada oxşayan əllərə yandı.  
Məni yersiz qoydu geniş dünyada,  
Verdin əməyimi yellərə, yandı.  
Dost tutdu yasını, düşmən ağladı,  
Dərdinə ağlayan ellərə yandı!

Uçub gedən qızım, dolaş hər yeri,  
Bir başqa rəngə gir, sonra dön geri.  
Gəlib göylərimdən ulduz kimi bax,  
Qaranlıq yollarda şimşəyim ol, çax!  
Bağçamda yetişən incə gül yenə,  
Səni, az da olsa, göstərsin mənə.  
Dayanmaq güc oldu belə zavalə,  
Bir daha bitsəydin, ey gözəl lalə!  
Biçarə qəlbimin dərdli çağında,  
Yasəmən ol, açıl könül bağında.  
Anan, baban bu gün yazıqdən, yaziq.  
Ey küskün bənövşəm, bir daha gəl çıx.  
Qarışdı idrakım, getdi huşum, gəl,  
İlk bahar gündündə qaranquşum, gəl!

Ey şən bağçalarda aşib-daşanlar,  
Sevinclə qabarıb, canla coşanlar;  
Pambıqlı çöllərdə dövran sürənlər,  
Odlu məmləkətdə ağ gün görənlər;  
Məxmər xiyabanda sallanıb nazla,  
Seyrə çıxan qızlar söhbətlə-sazla.  
Ey ürəfan orduzu oğlanlar, qızlar,  
Həqiqət məşq edən dillər, ağızlar.  
Susmayan dodaqlar, durmayan əllər,  
Qaranlıq yollarda qoşa məşəllər.  
Qapınız, tez olun qüvvəti haqdan,  
Qayatək seyr edim mən də uzaqdan;  
Niyyətiniz aydın, qayəniz bəlli,  
Bu imanlı yürüş mənə təsəlli!  
Mənə bir təsəlli yalnız yüksəliş,  
Bu yüksəliş, söz yox, uğurlu bir iş!  
Çalışın, hər dərdə tapılsın çara,  
Çalışın, insanlar görməsin yara.  
Kəsin göz yaşını hər bir diyarda,  
Sevincdən ağlasın ağlayanlar da!  
Mən öz qızımdan da bunu gözlərdim,  
Hünərlər göstərin, azalsın dərdim.  
Fəlakət görmüş bir şairəm deyə  
Bir daha yazmayım mən də mərsiya.

10 oktyabr, 1935  
«Şükriyyənamə»dən



Bizdən haqqı-hesab soranlara bax!

## GÖY GÖL

Dumanlı dağların yaşıl qoynunda  
Bulmuş gözəllikdə kamalı Gøy göl!  
Yaşıl kərdənbəndi gözəl boynunda  
Əks etmiş dağların camalı, Gøy göl!

Yayılmış şöhrətin Şərqə, Şimala,  
Şairlər heyrandır səndəki hala,  
Dumanlı dağlara gələn suala  
Bir cavab almamış soralı Gøy göl!

Bulunmaz dünyada bənzərin, bəlkə,  
Zəvvarın olmuşdur bir böyük ölkə,  
Olaydı könlümdə bir yaşıl kölgə,  
Düşəydi sinənə, yaralı Gøy göl!

Sənin gözəlliyyin gəlməz ki saya,  
Qoynunda yer vardır yıldıza, aya,  
Oldun sən onlara mehriban daya,  
Fələk büsətinini quralı, Gøy göl!

Kəsin eyşü-nüşü, gələnlər susun,  
Dumandan yorğanı, döşəyi yosun.  
Bir yorğun pəri var, bir az uyunus,  
Uyunus dağların maralı Gøy göl!

Zümrüd gözlərini görsünlər deyə  
 Şamlar boy atmişdır, uzanmış göyə.  
 Keçmişdir onların qəzəbin niyə,  
 Düşmüşlərdir səndən aralı, Götən?!

Dolanır başına göydə buludlar,  
 Bəzənmiş eşqinlə çiçəklər, otlar,  
 Öpər yanağından qurbanlar otlar,  
 Ayrılıq könlünün qıralı, Götən gol!

Bir sözün varmadır əsən yellərə,  
 Sifariş etməyə uzaq ellərə?...  
 Yayılmış şöhrətin bütün dillərə,  
 Olursa qoy olsun haralı, Götən gol!

Götən gol, 1925

## KÜR

«Mərcan suyu» qaynağın  
 Ellər sənin oynağın,  
 Nə gözəldir yanağın,  
 Gəlin kimi baxan Kür!

Dünyanın ilk çağından,  
 Ərdahanın dağından,  
 Əski bürcün sağından  
 Çıxıb keçən, axan Kür!

«Alagöz»dən bu yana,  
 «Ağbabə»dan o yana,  
 Hey dayana-dayana  
 Gəzintiyə çıxan Kür!

Gürcüçə «Matkovari»,  
Türklərin qədim yarı,  
Gəzib bir çox diyarı,  
Aşıqləri yıxan Kür!

Dinləyib hay-huyunu,  
Çox içmişəm suyunu,  
Beş vilayət boyunu  
Əndamına taxan Kür!

«Araqva»ya ol yoldaş,  
«Alazan»la qucaqlaş,  
«Araz»ı götür birbaş  
Get Xəzərdə yıxan, Kür!

Get sallana-sallana,  
Suyunda çimsin sona,  
Girmə Tiflisdə qana,  
Nə bir ləkə, nə qan, Kür!

Gürcü, ləzgi, mögoldan,  
Güç yiğib sağdan, soldan.  
Sonra çıxınca yoldan,  
Şimşek olub çaxan Kür!

Çatıb bəzən qaşını,  
Bulayırsan başını,  
Yığılıb çölün daşını  
Ölüm, barit qoxan Kür!

«Qaraoğlan» düzündə  
Şimşek çaxar gözündə  
Nə duyulmaz sözündə  
Hey canından doyan Kür!

Yetişincə Muğana,  
Başlayırsan talana,  
Doydurduñ bizi cana,  
Öküz, kəhər yixan Kür!

Heç başını bulama,  
Get yolunla dolama.  
Pambıqları bulama  
Çox çirklidir çuxan, Kür!

Öt çəkinə-çəkinə,  
Dəymə bostan ləkinə,  
Girmə belə əkinə,  
Əldə qalar yaxan, Kür!

Kür!  
Dayan dur!  
Bu doğrudur:  
Ta qədimdən yanından  
Bir çox karvanlar keçmiş,  
Hinddən, Misirdən bəri  
Hər kəs suyundan içmiş.  
Ordular axıb gəlmış,  
Nil çayından, Fəratdan.  
Nüylərindən bənd almış  
Qaçanlar Keçaratdan.  
O qədər gəzmişdir ki,  
Boyunca ulus-oymaq;  
Dünyanın yaşından çox  
Nə mümkün onu saymaq!  
Nə qurbanlar kəsilmiş  
Səndəki ərənlərə  
Yayılmışdır şöhrətin  
Ta əzəldən hər yerə.

Parlamışdır səninlə  
Midiyanın tacü-taxtı,  
Səndən ayrı düşüncə  
Sönmüşdür onun baxtı.  
Kahinlər axışından  
Kəşf etmiş istiqbalı;  
Çox zaman qışqırığın  
Bildirmişdir zavalı.  
Görünür ki, yunanlı  
Saymış səni əjdaha.  
Bir dəfə baxıb getmiş,  
Gəlməmişdir bir daha.  
Baxıb gülümsəmişsən  
Romanın cəlalına,  
İsgəndərin İranda  
Görkəminə, halına;  
At oynatdı nüyündə  
Hər cahangır bir kərə,  
Ərəb meydan oxudu  
Şövkətli qeysərlərə.  
Bir gün gördün gözünlə,  
Moğol dünyani yiğdi,  
Türkmənlər Mil çölündə  
Ceyran ovuna çıxdı.  
Gah şah gəldi, gah da çar,  
Suyundan içdi getdi.  
Hər gələn talan saldı,  
Dağıtdı, keçdi-getdi.  
Hər cahangır bir dəfə  
Dırmandı Qaf dağına.  
Bir çoxları qurşandı  
Simurğun sorağına.  
Sən gördün at döşündə

Aylar, yıldızlar getdi.  
Şirvan bazarından  
Nə gözəl qızlar getdi.  
Yaxşı yadında qalmış,  
Kim öldü, kim dirildi?  
Hər gələn qanlı dincə  
Nə qurbanlar verildi?  
Lakin sən heç bir zaman  
Qalmadın axışından.  
Heç bir şey duyulmadı  
Dalğasız baxışından.  
İnsanın ömrü kimi  
Axıb getdin dənizə.  
Nə düşmənə «çor!» dedin,  
Nə «can!» söylədin bizə.  
Hər pozğun vermiş ordu  
Keçən zaman yanından;  
Yaralılar suyundan,  
Sən onların qanından;  
İçdikcə sezdirmədin  
Ölkə kimin malıdır?  
Suyun kimin haramı,  
Kimlərin halalıdır?  
Gülmədin, ağlamadın,  
Saygısız axıb keçdin.  
Nəşayə, göz yaşına  
Bir gözlə baxıb keçdin.  
Sinən dolu xəzinə –  
Heç bir kəsə vermədin;  
Bağlara, bostanlara  
Xeyir üçün girmədin.  
Quldur kimi yeridin,  
Bac aldın dağdan, daşdan;

Nə gülüşlərdən qaçdın,  
Nə qorxdun qanlı yaşdan.

Kür!  
Ey dəli Kür!  
İşvəli Kür!  
Artıq topla özünü,  
Gəl qısa kəs sözünü.  
Görmədinmi nədir sən  
Devirdiyim tacları?  
Bu sərkəş təbiətdən  
Topladığım bacları?

Nə qorxum, nə də ürküm  
Yoxdur çaydan, dənizdən;  
Mənim nəşəli türküm  
Qorxmaz dumandan, sisdən.

Bax məndəki qüvvətə –  
Qarlı dağları yardım.  
Hayqırıb təbiətə  
Yerin qoynuna vardım.

Gəzdiyim quyularda  
Azğın cinləri boğdum.  
Bu tilsimli diyarda  
Qaranlıqları qovdum.

Bir səs duydum dərindən  
Çıxdım Qaf yoxuşunu.  
Zalimlərin əlindən  
Qapdım Dövlət quşunu!

Qururam yeni həyat,  
Mən hara, durmaq hara?

Quşlardan aldım qanad,  
Şığıdım buludlara!

Qorxunu mən qaldırdım  
Dövranın gərdişindən.  
Çox qurbanlar saldırdım  
Aslanların dışındən.

«Məndədir qüvvət» deyə  
Mən söylədim ucadan;  
Mən bağırdım fələyə:  
«Buyur, bu top, bu meydan!»

Bu gün dünya qovuşmuş  
Haqq bağıran səsimdən,  
Cahanın məzlmuları  
Feyz alır nəfəsimdən.  
Möcüzələr yaradır  
Alnımdakı qan-tərim,  
Dünyanın hər yerində  
Söylənməkdə hünərim.  
Mən tərənnüm etdiyim  
Əmək qəsidişindən,  
İdrak ilə vurdüğün  
Çəkicimin səsindən  
Çatlayır divarları  
Qaranlıq zindanlarını;  
Mənədir hər ümidi  
Əzilmiş insanların!  
Mən oldum ilkin quran  
Dünyada düzgün əsas.  
Mən yıldım, mən devirdim,  
Mən aldım gücdən qisas!

Mən artıq tək Kür deyil,  
Dənizləri boğaram.  
Məğrur olma çox, əyil,  
Qudurdunmu qovaram.

Qul olarsan istəsəm,  
Dirmaşarsan dağlara;  
Gəzməzsən belə sərsəm  
Can verərsən bağlara!

Tutaraq cilovundan  
Azdırıda bilərəm.  
Bu gün qətlinə fərman  
Yazdırıda bilərəm.

Əlimdədir cilovun  
Sixaram çıxar suyun;  
Söner odun, alovun,  
Qısalar uzun boyun.

Hər şeyini soyaraq  
Püflərəm çıraqını.  
Məngənəyə qoyaraq  
Çıxararam yağıni.

Güvənmə çox qoluna,  
Düş doğruca yoluna.  
Sərsəm gəzmək yaramaz,  
Peyin daşı, tarla qaz.

Çevir dəyirmanımı,  
Salıb döy xırmanımı.  
Qırxaraq qoyunumu  
Əyir, dara yunumu.

Dolaşib dağı, daşı,  
Qatırım ol, yük daşı.  
Əyil Kürüm, əyil keç!  
Meydan sənin deyil, keç!

Bakı, 18 aprel, 1930

### MOSKVA

Moskva, haqqın vardır sənin, qızıl Moskva,  
İnsanlıq tarixində başdan yazılı, Moskva!  
Çünki bəşər tarixi başlanmaqdə səninlə,  
Dünyanın hər yerində gəzir sən dildən-dilə.  
Dillər var ki, adını oğrun-oğrun ləkələr,  
Öz-özünə sayıqlar, qorxusundan kəkələr;  
Sonra çıxıb bayırda görünçə bir çatıq qaş,  
Ruha keçən bir baxış, dəmir geyimli bir baş;  
Ürəklənib göstərər qırxayaq nişanını,  
Səninlə ölçər hərif xeyrini, ziyanını.

İnsanlar var adından rəşə düşər canına,  
Baxar sönük gözlərlə sarsılan imanına;  
Gecə-gündüz sərsəri vərəqlər kitabını,  
Sayar durur sınıfının xeyrini-səvabını;  
Syürtüğünün quyruğu balbazi vura-vura  
Qoltuğunda ciliidlər qaçar yiğincəqlara.  
Dost nəzərlər altında dirmaşınca minbərə,  
Şıq ağalar, xanımlar əl çalarlar bir kərə;  
Əski dünya ərləri zikr edilib adbaad,  
Qalaq-qalaq fəlsəfə, qucaq-qucaq iqtisad.

Sayılmadiq dünyada nə din qalar, nə məzhəb,  
Tarixilə söylənir hər bir ərkani-ədəb.

Tutulur birdən göylər, çaxnaşır birdən hava:  
«Cənnətlik dünyamızı məhv eləyir Moskva!»  
Boylanır dinləyənlər, çəkilir adın sənin,  
Nə acıdır Moskva, yad üçün dadın sənin!

Bir qüvvət var adında, qamaşdırır dişləri,  
Açıb tökür meydana, bütün gizli işləri;  
Qurt başı yemiş kimi, bir neçə qonşu vardır,  
Baftalı başçıllara sanki bu dünya dardır.  
Qapıçıdan qorxarlar, şoferdən çəkinərlər.  
Bir qapıdan çıxınca, başqasından girərlər.  
Baxarlar əyri-əyri səlam duran əsgərə,  
Saysız müsibətlərlə toplaşarlar bir yerdə.

Sırmalı salonlarda  
Cingildəyər məhmizlər;  
Xəritələr açılıb  
Göstərilir dənizlər.  
Generallar iki-bir,  
Üç-bir verir baş-başa.  
Qarsonlar görününçə  
Başlayarlar göz-qasa.  
Birisi qiyiq gözlü,  
Birisi sallaq bığlı;  
O birisi görünür  
Hamisindan açıqlı.  
Beş şahılıq şəkərdir,  
Nə çəkmişdir özünü?  
Dünyaya nemət sanır,  
Seyrək səpər sözünü.  
Hərdən bu qonşuluqda  
Bir sərsəm yava-yava;

Tutmasınınmı radioda  
Danışarkən Moskva?!  
Toxunursan Moskva,  
Sən onların sinrinə;  
Neylədin ki, dəydi bu  
Qonaqlar bir-birinə?

Yıldızlı pərdələrlə örtülmüşdür pəncərə,  
Mənim təsəvvürüm də açıldı birdən-birə.  
Yaşıl masa başında domuşan diplomatlar  
Çıxarıb qalı-qalı platin dişlərindən,  
Danışırlar dünyanın müxtəlif işlərindən.  
Əvvəlcədən ölçülümiş, biçilmiş yağlı sözlər,  
Təkgözlükler altından baxan şübhəli gözlər.  
Qan daman ixlas ilə çevrilir sağdan-sola,  
Çevrilir soldan-sağ-a-partlayacaq az qala.  
Çox dadsız gülümsünür; ser kəsər, mister calar,  
Qraf sallar başını, baron da kirpik çalar.  
Kim haqlı, kim haqsızdır, bir şey anlamaya olmaz.  
Çiyin çəkintisilə bitmək üzrəykən iclas;  
Qapıdan girər birdən sənin dolğun vəkilin,  
«Ya hə, ya yox!» Moskva nə aydın dilin.  
Dünyanı iki darğın qismə bölən Moskva.  
Hər dərmanı özündən, dərdə gülən Moskva.  
Varam sənin ürəkdən haqq bağırın marşına,  
Üsfürdək maskasılı kimdir çıxan qarşına?

Zinrik, qaranlıq gecə,  
Beş-on gözlə gizlice;  
Bu kol, o biri koldan.  
Dağa dırmaşan yoldan.  
Qalın bürməli çaydan,

Bəri taydan, o taydan,  
Kəsik fitlər çalaraq  
Six-six nəfəs alaraq,  
Səkərək qarğı kimi.  
Ürkək qurbağa kimi.  
Girdi issiz bürməyə,  
Bilməm kim üçün, niyə?  
Bu qorxunc xəyalətlər  
Qaranlıqda nə gəzər?  
Gecə belə yerlərdə  
Quldurlara bir pərdə.  
Hünərsiz yırtıcılar  
Qaranlıqda ov arar.  
Yıldızların gücü az—  
Onlar bir sərr açamaz;  
Ay baxar küskün-küskün,  
O yazıq da çox düşkün,  
Yaranmış qaçmaq üçün.  
Hardan alım Günəş?—  
Günəşin varmı əsi?  
Düşündüm bir azacıq  
Çıx dedim, Günəşim, çıx!

Gecənin yarısında dəxi Günəş doğarmış.  
Günəş nə vaxt istərsə, qaranlığı boğarmış.  
Qaranlıq gecələri döndərirsən gündüzə,  
Qorxunc qoruntuları sən çıxarırsan üzə.  
Gecələrmi dayanar uzaq görən gözünə?  
Kimin həddi var dinsin, gündən aydın sözünə?

Ağ köpüklü bir çayın  
Zümrüdüyü yaxasında,

İspanyollu markizin  
Silah fabrikasında

Bir gün, nədənsə, bilməm  
Çatıldı gərgin qaşlar.  
Birdən qarışdı aləm,  
Dikəldi dərdli başlar.

Açıldı üç-dörd gülə,  
Polislər yaxalandı.  
İşçi qadınlar belə  
Qanlarına calandı.

Müdirin də xoruzu  
Verildi qoltuğuna.  
Peşiman oldu özü  
Bu müdir olduğuna.

Zorbalar çataq-çataq  
Dolduruldu bir dama.  
Tapşırıldı bu sayaq  
Üç silahlı adama.

Sanki illərdən bəri  
Tökülmüşdü bu tədbir.  
Bərkidilər hər yeri  
İşçilər üç-bir, beş-bir.

Dağlıb yan-çevrəyə,  
Tutdular bəndərləri.  
Çıxdı sanki devrəyə  
Hökumət əsgərləri.

Səs verildi üsyana  
Qarşidakı yaxadan.  
Xəbər gəldi, baxsana  
Oyankı fabrikadan.

Görmədi ki, bir kişi  
Gizlin bənddən-bərədən;  
Bu qanlı, qorxunc işi  
Kimlər idi törədən?

Bu çayın yaxasında  
Yaşayan, ölen insan;  
Silah fabrikasında  
Görünmüştümü üsyan?

Markız yaydı hər yerə:  
«Bilsin-dedi-el-oba;  
Anlaşılsın bir kərə  
Bunu yapmış Moskva!»

Qapı-qapı dolaşdı  
Rahiblər boynunda xaç:  
«Günah dağlardan aşdı,  
Qılıncdır ancaq əlac».

Yığılıb vəzir-vəkil  
Göyüşadi yava-yava.  
Dedilər: «Özgə deyil!  
Moskvadır, Moskva!»

Neçin ağlayır markız əlində tirmə yaylıq,  
Yoxsa sən verməliydin orda fəhləyə aylıq?!

Neçin yırtır özünü bu təskülahlı keşiş,  
Bəlkə, o fabrikalar, mən bilmədim, səninmiş?!

Sərmayə ölkəsində tutulsa bir gün hava,  
Ertəsi gün çalarlar: «Hey Moskva, Moskva!»

Bir Hindiquş dağlarına çıxaydım,  
Seyr edəydim sitməli Hindistani;  
Enib Pəncab bağlarına baxaydım,  
Gəzəydim bir mor sünbüllü bostanı.  
Ürkütmədən ormanlarda filləri,  
Görünmədən Hindin böyük lorduna;  
Öyrənəydim ən qədimi dilləri,  
Baş çəkəydim sanskrit yurduna.

Sonra enib Qanj üstünə bir gecə,  
Brahmanın ahənginə uyaydım.  
Dolaşaydım məbədləri gizlici,  
El dərdini el ağızından duyaydım.

Eşitdim ki, hind elində yanarmış  
Adət üzrə sağ qalan da, ölen də;  
Qanlı bir əl məclisə mey sonarmış,  
Nuş edərmiş ağlayan da, gülən də.

Deyirlər ki, məbədlərdə hər səhər  
Oynayırmış hindin qumral qızları.  
Sallanırmış bu qızlarla bərabər  
Zümrüd göyün ayları, ulduzları.

Bir ulduzlu əsər gördüm keçən il,  
Nə əfsanə uydurmuşdur, bilsəniz:

-Bulmuş adam, bəlkə də, sağlam deyil,  
-Demişdir ki: «Hindin səbri bir dəniz».

Bir külək əsmiş ancaq bu son günləri birdən,  
«Həvvə»nın dənizində başlanılmışdır fırtına.  
Bir «Pravda» müxbiri görmüşdür yaxın yerdən,  
Çox acıqlı baxırmış təkgözlüklü lord ona.  
Xəritə qarşısında çarpaçlamış qolunu,  
Keçirir gözdən mister Moskvanın yolunu.  
-Yox, yox, son günlərdə, hinddə bişər başqa aş!  
Qışkırmış, mister, buna neyləsin casus, fərraş...

Nə çıxsın bu uzaqdan  
İlham alıb yazımaqdan?  
Hey dillən sazım, dedim,  
Ölkənin hünərindən,  
Zərbəci ərlərindən;  
Qadınınandan, qızınandan,  
Parlayan yıldızından,  
Çox şey yarandı yoxdan,  
Çatmışdır vaxtı çoxdan;  
Gəl, bu yeni dildən yaz,  
Ulusdan yaz, eldən yaz;  
Düşdü yadına Bəsti  
Bəsti sözümü kəsdi.

Bəstini tanıyıram yeddi-səkkiz yaşından,  
Bir çox şəylər keçmişdir zavallının başından.  
Atası Məhəmmədin var idi altı qızı,  
Yazlıq kişi deyirdi: «Bu arvad imansızı  
Yerindən tərpədincə bir qız budur ha gəldi!»  
Doğrudan, el içində ağır idi qız dərdi.  
Qız nəydi - qoz ağacı: yetən atardı bir daş.

Qız ki üçdən keçərdi axtarardı bir əlac.  
Ər tərəf, arvad tərəf – yiğilib cindar, imam  
Üçüncü qız gelincə tapardılar ad «Tamam».  
Qız doğmaq el içində daş doğmaqdan betərdi.  
Dördüncü qızın adı heç söz yox ki, «Yetər»di.  
Sən gül əkərsən, bəzən baxarsan ki, kol bitər.  
Beşinci qız da gəlsə, adlanardı «Qizyetər».  
Biçarə Məhəmmədin ruzigarı bəd əsdi,  
Üzünə saldı gəldi bu altıncı qız «Bəsti».  
Doğulduğu gecədən irişincə bu günə,  
Fikir versən Bəstinin eşidib gördüyüնə;  
«Dərya mürəkkəb olsa, ağaclar bütün qələm»  
Bəstinin çəkdikləri tamam olarmı, bilməm?!  
Bu qumral gözlü qızın kimdi baxan üzünə,  
Yollarda yonca kimi böyüdü öz-özünə.  
Günlərin bir günündə qoparıldı, atıldı,  
Uzaq kəndin birinə çox ucuza satıldı.  
Sormayın necə keçdi Bəstinin günü ərdə,  
Qadına heyvan kimi xor baxılan günlərdə.  
Özü rəncbərlik edən bir yoxsulun arvadı  
Nə günlər keçirərdi?! Onun vərmidi adı?!

«Ay döndü, il dolandı»,  
Bəsti yandı, nə yandı.  
Gecə-gündüz,  
Elsiz, günsüz  
Yazlıq Bəsti  
Kərpic kəsdi.  
Ev suvadı,  
İp boyadı,  
Yaz əkində  
Qış tikində.

Çalışdı, çabaladı,  
Yenə arvaddı adı.  
Yaz əkinçi, qış dilənçi ərinə,  
Yük daşdı Bəstli heyvan yerinə.

Oxudum qəzetlərdə bu ilin fevral ayı,  
Açıldı Moskvada kolxozlar qurultayı.  
Oxuyunca, doğrusu, bunda nə vardır deyə,  
Çox az qiymət vermişdim bu böyük məsələyə.  
Ey şanlı Oktyabr, sən nələr etdin, nələr?  
Bir gün baxdım ki, böyük Stalinlə bərabər-  
Otururkən Bəstinin çıxarılmış şəkili,  
Demə, bizim Bəsti də bir kolxozen vəkili.  
On beş ilin içində nə böyüdüün, Bəsti, sən!  
Kəsər dünya səsini bir dəfə sən «kəs» desən!  
O zaman «sağ ol», -dedim, sağ ol, ümidli rəhbər,  
Bir dünya quracaqsan Bəstilərlə bərabər-  
Tarix görməmiş olsun... doğrulmuşdur sınağın.  
Çünki Bəstilər sənin Moskvada qonağıın.  
Sən verdin Moskvadan dilsizlərə bu dili,  
Moskvadır namuslu qonaqların mənzili.

Hanı kürkü dizindən,  
Qan damlayan gözündən,  
Ürkən özü-özündən,  
O çarlar Moskvası.  
Boyarlar Moskvası?  
Ağzını aya-aya,  
«Şeytan meyvədir» deyə, -  
Hanı kartof əkməyə  
Yanaşmayan Moskva, -  
Gənəşməyən Moskva?

Keçərkən çardan-çara,  
Hər şeyi qorxunc, yara,  
Tarixi qandan qara,  
Hanı «şəf» Moskvası,  
Qanlı kef Moskvası?

Hanı çarlar qoyan tac,  
Toxtamışa gedən bac?  
O ruhu dar, gözüac  
Hər yanı xaç Moskva,  
Hanı ağac Moskva?

Seyr üçün cəmalını əlimdə fürsət varkən,  
Əfsus ki, indiyədək qaldım ziyyarətindən.  
Hayış ki, mən görmədim, eşitdim görənlərdən.  
Bu dünya mərkəzinə əlləri irənlərdən:  
Deyirlər, əskisilə yeni şəhər yan-yana,  
Qoyulub baxılıncə heyrət verir insana.  
Deyirlər ki, Moskva ulus-millət sərgisi,  
O bir dünya örnəyi, birlik, qüvvət sərgisi.  
Moskvanın ruhunu içərək qana-qana,  
Mən bütün inamımla inandım artıq buna.  
Moskva ölkəmizin beyinidir, beyini,  
Təmsil edir Moskva yurdumun hər şeyini.  
Şuraların qəlbində arzu bir, dilək bir,  
Məfkurə birliyində ayrılıq nə deməkdir?  
Əzəldən Moskvaya gedənlər ölü-ölə  
İndi qızıl mərkəzə uçarlar gülə-gülə.  
Moskva zülm əlindən qaçanlar payitaxtı,  
Hər yerdə zülmətə nur saçanlar payitaxtı.  
Moskva inanılmış ən son sığınacaqdır,  
İnqilab atəsilə gurlayan bir bucaqdır.

Şəhərlər yarışında birincidir Moskva,  
Şuralar sərgisində bir incidir Moskva.

Mən bugünkü görüşdən  
Əvvəller çox uzaqdım.  
Bilmədim, Moskvaya  
Bir yad gözüylə baxdım.  
Uyaraq gəncliyimdə  
Müsavatın sözünə;  
İllər boyu göz yumdum  
Həqiqətin üzünə.  
Qəflət etdim, dinlədim  
Hər yetən dərd bilməz;  
Gec qandım ki, Moskva –  
Bütün dünya mərkəzi.  
Mən çürük fikirləri  
Yoxluğa satdım artıq,  
Ağrıyan dışım kimi  
Çıxarıb atdım artıq.  
İstəməm səsim gəlsin  
Düşmənlər cərgəsindən.  
Bezikmişəm yabançı  
Siniflərin səsindən.  
Moskva olmayıncı  
Mən ki dünəndən yoxam.  
Moskva şəndir, şənəm,  
Moskva toxdur-toxam.  
Ey dərmanı özündən,  
Dərdə gülən Moskva.  
Dünyanı iki düşmən  
Qismə bölən Moskva.  
Qoy sənə şeir düzüm

Tarlanın ipəyindən;  
Gel sənə çələng hörüm  
Bağların çıçayındən.

6 sentyabr, 1935

## HƏCV

Özləri məhrumkən feyzi-ədəbdən,  
Günahı bizlərdə görənlərə bax.  
Parlayıb bir zaman düşdülər dəbdən,  
Bazara yeni mal verənlərə bax!

Hələ biri vardır, «kişidir, kişi»,  
Bərəldib gözünü, ağardıb dişi.  
Yaxşıca tapılıb peşəsi, işi –  
Bizim arxamızca hürənlərə bax!

Deyir yazdığınız bu «nə həyatdır?»  
Çömçəyə əl tutan, qoldur, qanaddır,  
Dediyi kiflənmiş, fikri bayatdır,  
Özünü irəli sürənlərə bax!

Dün biri haykırdı, çaldığım sazdır,  
Xəzanım bulunmaz, günlərim yazdır,  
Baxdım rəngi solğun, ruhu da azdır,  
Dost-yad arasına girənlərə bax!

Deyir uçurursan «bizim dövləti»,  
Bu böyük binəni, bu səltənəti,  
Dolayıb əlinə bütün milləti  
Xalqına yun corab hörənlərə bax!

Deyir talayıbsız bizim elləri,  
Bomboş qoymusunuz böyük çölləri,  
Metrdən uzundur – uzun dilləri,  
Bağ, bostanbecərib dərənlərə bax!


Arpasın bölənməz iki ulağın,  
Qapı dahindadır uzun qulağı.  
Daldada gizlənib, danos yazmağı,  
Üzdə sinəsinə vuranlara bax!

Sağdan da, soldan da yüksəlir səslər,  
Doğma qardaşına nifrinlər bəslər,  
Cavidi, Cavadı sevməyən kəslər, –  
Onların yerində duranlara bax!

Yazıb-pozduğunuz nədir sözünüz?!  
Bu bizim üzümüz, sizin üzünüz!  
Gəlib nə yapdırınız, deyin özünüz?  
Sənət keşiyində duranlara bax!

Biz aydan arıyıq, sudan duruyuq!  
Günəşin zərrəsi, haqqın nuruyuq!  
Ona-buna baxıb, bulayıb quyruq,  
Bizdən haqqı-hesab soranlara bax!  
Sənət keşiyində duranlara bax!

Bakı, 1929



## Hekayə

### İKİ DÜŞMƏN

İkidiirdən Tiflisə gedirdim.

İçmiadizin stasionu önündə çalpapaq Məmmədəli arabam saxladı. Hələ qatar gəlməmişdən də, içəridə bir izdiham, bir gurultu duyulurdu. Hər kəs bilet alıb da vaxtında kəndinə bir yer bulmağa hazırlaşırıdı. Miniklərin böyük bir qismi boz şinelli və yennilərdən ibarət idi.

İkinci klass odasına vardım. Əfsərlərin və qeyri miniklərin bir tərəfə toplu olduqlarını gördüm. İrəli varıb bu qələbəliyin qara üzlü, iti gözlü, çöhrəsi çıxdan təraş edilməmiş, saqqal basmış bir Osmanlı zabiti başında olduğunu gördüm. Əl və ayağı sarılı, dəyənəyinə yaslanmış oturuyordu.

Yanında gülerüzlü, lakin çox zaif görünən, təzə xəstəlikdən qalxmış bir poruçık qılıncı yaslanmış oturuyordu. Xidmətçi çörəyi əsirin öününe çəkərək türkçə buna:

– Əfəndi, buyurun, yeyiniz. Şimdi şemandofer gələr, bunlara baxmayın, yoxsa ac qalarsınız, – diyordu.

Əsir:

– Təşəkkür edirəm, əfəndim, çox razıyam! – deyib, qara gözlərlə boz qalbağın altından ətrafi seyr ediyordu. Eskəmlə aldım, müsaidə istəyib oturdum.

Əfsərlər əsirin başına yığışıb, hərə türkçə bildiyi qədər sualda bulunuyordu və anlatdığı surətdə müvəffəqiyyətdən çox şad oluyordu. Yarayı nişan verərək qırıq türkçə ilə:

– Əfəndi, bu yaqşı? – deyə soruyor, o da təmənna edərək:

– Təşəkkür, daha eyidir! – deyə cavab veriyor. Cavan praporşik əsirin rütbəsini bilmək marağında olub və əlilə kəndi omuzunu göstərərək:

– Əfəndi, sən kto (kim) mülazim?

Əsir sualı anlayıb:

– Xayır, tabor komandanı! Batalyonmu deyirsiniz? Ah, iştə batalyon komandanı.

Yanındakı poruçık cəməətə xitabən:

– Cənablar, biz yorulmuşuq. Mən də, əfəndi də acız! – deyə darıldır. Ara bir az sakitləşdi. Poruçık ilə tanış oldum.

Tazə yatalaqdan (tifdən) sağalmış və qüvvətə gəlmək üçün Tiflisdə müalicəyə gediyordu.

Tazə adamın əvvəlki sözü, görünən, minnətdar olduğu Zemski soyuz fırqəsinin səhiyyə dəstəsindən razılıq etmək, onun fədakarlığından, orada işləyənlərin gördükleri işə səmimiyyətdən danışmaqdan ibarət idi.

– Mənim və bir çox arqadaşlarının sağ qalmamıza səbəb, mübalığəsiz deyə bilərəm ki, zemstvo fırqəsinin fədakarana işləməyi bais olmuşdur! – deyirdi.

– Gecənin hansı saatında, – dedi, – səsinizi çıxarsanız, şəfqət bacısı yerindən sırlayıb ailə kimi başınıza dolanıb, canını yara-liya sərf etməyə hazırlıdır.

Bundan sonra sözünü əsirə keçirtdi:

– Yanımdakı zabit, – dedi, – batalyon komandanıdır. Bir il müddətində neçə dəfə dava meydanına hər ikimizin fırqləri qarşı-qarşıya gəldilər. Axırda əfəndi Xınısda yaralanaraq əsir düşdü. Bir qaç vaxt xəstəxanada bir yerdə yatdıq. Türkçə bildiyimə görə çox söyləşdik. Şimdi Rəşidbəyi də (əsirin adıdır) bənimlə götürüyorum ki, yolda ona əziyyət olmasın. Tiflisdə də bir yerdə qalacağız, – dedi.

İki düşmən zabitinin arasında görünən bu mehribançılığı理解 istədikdə mənsub olduqları millətlərin ürək təmizliyini və alicənəblığını da unutmamalı.

Poruçikin izni lə Rəşidbəylə qonuşdum. Kəndisi Bağdaddan olub, bu davada iki dəfə yaralanmış, dediyinə görə sıradan çıxmamış. Xınılda isə üç yerində yaralanıb əsir düşmüş. Rus həkimlərindən razılıq ediyordu ki, buna lazıminca diqqət etdilər və yaralarını sağaldılar.

Qatar gəldi, miniklər üzərinə hücum edib, qapıları tutdular və dava öz qaydası ilə getdi.

Bən də yerləşdim. İttifaqən iki zabitlə bərabər bir kupedə oturdum.

Hərə əlinə keçirdiyi təzə qəzetlərə göz gəzdiriyordu. Bir qədər oxuduqdan sonra yenə səhbətə keçdi.

Rəşid pəncərədən görünən tarlaları, bağları görüb:

– Əfəndim, işta bizim Bağdad tərəfi də bu çeşid, düzlük, tarlılıq, baqqallıq. Aman əfəndim, bu Gürcüstan nə kötü yer. Bütün daş, qaya, düz yer yox ki...

– Əfəndi, bizim şiməndafermi yaxşı, ya sizinkimi? – deyə praporşik N. əsirdən soruşdu.

– Təbii, bizimkilər daha eyidir!

– Oho! Bu necə ola bilər?

– Öylə ya, əfəndim, yolların çoxu Almaniya kompaniyasının deyilmi? Bunlar da, «vaqon»mı deyirsiniz, Almaniyadan gəlir.

Yanımızda oturan bir cavənə xanım indiyə qədər diqqətlə əsirin üzünü, əlbisəsinə baxırdı. Axırda, görünür, tab gətirməyib Rəşidbəyə müraciətlə:

– Niyə çininiz (ipolit) yox və əlbisəniz böylə qabadır?

Əsir bir az ara verib, cavabında:

– Xanım əfəndi! Müsəsirlik niyyətimdə yox idi. Sizinlə böylə oturacağımı bilsəydim, ziyafət əlbisəmi geyərdim! – və genə bir qədər ara verib kəlamını bu cümlə ilə qurtardı:

– Allaha təvəkkülümi çox qüvvətlidir. Hərbdə oldum. Atəş içində bulundum. Lakin bir an hər şey Allahın qüdrətindən olduğunu yaddan çıxartmadım və yena də imanım möhkəmdir.

Fikrim bənim bu axırkı sözlər üstündə işləməkdə idi.

Qəzətlərdə oxuduğumuz, qismən gördüyüümüz alman zabitləri – Rəşidbəyin qılınc arqadaşları nə qədər buna bənzəməz, bu ölçüyə girməzlər.

Rəşidbəy – iri bədənli, uzun boylu «təvəkkülə» inanmış, kəndi fəaliyyətini, qüvvətini, diləyini heçə sayan Rəşidbəy – iştə Şərq, Şərqi nümunəsi.

Arqadaşı alman zabitini sorsanız, ondan «təvəkkül» yerinə ancaq:

– «Döyüşland, döyüşland, opir alles!» (Germaniya, Germaniya hər şeydən ucadır) cümləsini eşidərsiniz.

Iştə Qərb, Qərbin nişanəsi!

Böylə kəndi kəndimə düşünüyordum. Bu anda bizim xəstə poruçık «N» əlini açıb və barmağındakı üzüyünə gözlərini dikib ahəstə səslə dedi:

– Cənablar! Bən fatalist deyiləm. Lakin Rəşidbəyin sözlerinə bən də şərikəm (sağ əlini göstərərək):

– Baxınız, bu üzüyü görürsünüz mü ki, indi bir az da qaradır. bu bir mollanın baxışıdır. Bir çox vaxt İranda qaldım. Müselmanlar da mənim xətrimi çox istəyirlər. Ələlxüsus ki, bir molla məni çox istəyirdi. Bir gün bizim polka səfərə çıxımaq əmri verildi. Məni sevən həmin molla yoluma xeyir-dua deyib bu üzüyü mənə bağışladı və heç bir surətdə barmağımdan çıxartmamağımı tənbeh etdi və dedi ki, bu üzük səni hər qəzadan, bəladan saxlar. Bu üzüyün qəşində on üç dənə almas var idi. Neçə vaxt idi səlamət gəzirdim. Bir gün yaralandım. Bir neçə gündən sonra baxdım gördüm ki, üzüyün on üç alması düşübdür. Bir dəfə naxoşladım. Gördüm ki, üzük sarı rəngini itirib, bütün qaralıbdır. Mən sağaldıqca üzük də öz rənginə gəlməyə başladı. Bir müddət sonra yatalaq naxoşluğuna tutuldum. Üzük də barmağında qaralmağa başladı. Naxoşluğun böhranında ortasından çatlamış. Şimdi mən eyi olduqca üzük də saralır. Bizim həkim bu üzüyün

xasiyyətinə təəccüb edirdi. İstə bu fəqərələr məni fatalist olmağa məcbur etdi. Görünür ki, boş deyil, qəzavü qədər əsaslı bir şeydir. Bu iki düşmənin xülgən, ruhən bir-birinə bu qədər oxşamaları məni mütəhəyyir etdi.


Yanımızda yenə bir söhbət davam edirdi. Mən daha qulaq asmayirdim. Çox yorulmuşdum, mürgülədim və yuxuya daldım. Səhər oyanıb stasiyonda durduğumuzu anladım. Ətrafa baxdım, zabitlər yox idi. Pəncərədən baxıb, poruçikin Rəşidbəyin qoltuğuna girib getdiklərini gördüm. Tiflisin yaxınlığında Naftuluq stasiyanunda olduğumuzu bildim. Qatar tərpəndi. Zabitlər əylənilənib döndülər. Gözlərimiz bir-birinə enişdi. Bir qaç dəfə əl sallayıb vidalaşdıq. Pəncərəyə yanlanıb gördükümüz mənzərənin təsiri altında düşünürdüm. Günəş yeni doğmuşdu. Quşlar teleqraf təlləri üzərindən uçuşub, ötüşürdülər və guya ki. Dəli şairin:

*Səmədan bir mələk heyrətlə der: İnsanlar! İnsanlar!*

*Nədir bu ruyi-ərzi qaplamış alqanlar? İnsanlar –*

Sözlərini oxuyurdular.

ƏLİF CİM  
«Açıq söz» qəzeti, 1916, 3 may



## Tərcümə

L.N. Tolstoy

### İLYAS VƏ ÖVRƏTİ ŞAMŞİMAQI

Başqırd cəmaətindən Ufa şəhərində İlyas namində bir nəşər şəxs olurdu. Hərçənd İlyas atasından bir böyük dövlətə malik olmamış isə də, ancaq dörd-beş camış, öküz, iyirmiye qədər qoyun, keçi və bir qədər kənd ləvazimatına sahib idi.

Bir il olmamış idi ki, atası İlyası evləndirib özü vəfat etmiş idi, bunlar da ər-övrət sübhədən axşama qədər işləyir idilər. İlyasın o qədər işe şövqü var idi ki, sübh hamidən tez durub işlərdi. Axşam isə hamidən gec yatardı.

Bu surət ilə bunların mal və dövləti artıb böyük bir şöhrət-şuar zat olmuş idi, bu növ ilə otuz beş ildə iki yüz at, yüz əlli öküz-camış, min beş yüz baliq qoyun, keçiyə sahib olmuş idi.

Həmçinin lazımlı olan xidmətçisi olub, kişi nökerləri mal-qarani mühafizə edib, yem, su verən kimi, övrət xidmətçiləri də süt sağıb, qatıx, pəndir, yağ kimi şeylər hazırlayırlı idilər.

İlyasın bu növ güzəranı cəmaətin diqqətini cəlb edib, deyirdilər: «Ah, nə xoşbəxt imiş İlyas, hər bir əşyasi hazır; güzəranı gözəl, pul, mal, dövlət, övlad! Dəxi, bunun nə fikri olacaq; belə şəxs də olarmı? Xeyr, belə şəxs əsla olmaz!»

Cəmaət İlyasın əsl fikirlərindən xəbərdar olmayıb, həqiqətdə böyük bir xoşbəxt hesab edib bunun yerində olmalarını arızu edirdilər.

Səxavət, mürüvvətdə binəzir olan İlyasın evi əsla qonaqdan xali olmaz idi, hər bir gələn qonaq üçün qoyun, keçi kəsib, xö-

rəklər hazırlayıb, mövcud olan süt, qatıx, pəndir, yağı yedirməkdən əsla müzayiqə etməz idi.

İlyasın bu zəmanadəkancaq iki oğlu və bir qızı olub, cümləsinə evləndirmiş idi. Hələ bu zəmanəyə yetişməmiş ikən oğulları ataları ilə bərabər işləyib, gözəl güzəran edirdilər.

Elə ki, İlyasın zikr olunan hali gəldi, yəni fələlikdən qurtarılıb, işlər xidmətçilərə vaguzar oldu, oğlanları hər bir işdən əl çəkib, pulların başını dağıtmağa başladılar, əl açıb əllərindən gələn nadincliyi geri atmadılar.

Bunun nəticəsi olaraq oğlunun birisi qəzanın gətirdiyinə görə bir gülleyə qurban olmuş idi. Digəri isə övrətinin məkr-hiyəsinə və ya gəlin ilə qaynana mübahisəsi üstə mehriban olan atanın sözünə əsla həvaleyi-səmi-etibar etmirdi.

İlyas bunun çarəsini oğlunun ayrılığından ibarət olduğunu bilib bir qədər mal-dövlət vermek ilə özündən ayırdı.

Bundan sonra İlyasın mal-dövləti gün-gündən tənəzzül edib, bədbaxlıq əsəratı görünür idi. Bəd havanın bədliyi, yağış olmaması göyərtinin puç olmasına səbəb olub, achiq ili aralığa gəldi. Həmçinin mal-qara tələf olub, İlyasın ev əşyasını satmasına səbəb oldu.

Qərəz mal-dövlət əldən getdi, ər-övrət qocalıb, qüvvələr zəifləyib, işləməyə taqət qalmayıb, sinniləri yetmişə çatmış halda heç bir şeyə gümanları gəlməyib, sinnilərinin bu vaxtında yovmiiyə ruzilərindən biri digərinə qulluq etməyə ər-övrət məcbur oldular.

İlyasın bu qədər mal-dövlətindənancaq əynində bir dəst palṭar ilə qocalmış olan övrəti qalmış idi. Ayrılan oğlu uzaq bir vilayətdə güzəran edib, əsla atasından bir xəbər tutmazdı. Qızı isə vəfat etmiş idi. Bu növ ilə qoca İlyas ilə övrətinin köməyinə heç bir gələn yox idi.

Fəqət İlyasın səxavət və mürüvvətinin nəticəsi olaraq qonşusunda olan Şahməmməd bunun halına təəssüs çəkib, imdadına yetişməyi fikir edir. Hərçənd Məmməd kişi də bir o qədər döv-

lətli şəxs deyil idisə də, ancaq güzərəni çox təng olmayıb müsaidə edirdi.

Məmmədin fikrinə gəldi ki, əlbət lazımdır bunlara hörmət edib, kömək olmaq ondan ötəri ki, bunun çox çörəyini yeyib, yavuq dostlarından hesab olmuşuq. Bir növ xəyanət edib, tainki bu gün İlyasın yanına gəlib dedi:

—Sən və övrətin Şamşımaqi gəlib bizdə güzəran edib, ömür sürünüz. Yazda mənim bağçada işlə, qışda da mal-qaraya bax, yem, su ver. Şamşımaqi isə süt sağıb, yağı hazırlasın, mən sizi saxlaram, yemək, içmək, paltar verib, hər nə lazımlı isə sizdən əsla müzayiqə etmərəm.

İlyas razı olub, ər-övrət hər ikisi Məmmədə qulluq etməyə başladılar. Hərçənd əvvəlcə belə işlər bunlara çətin gəlirdi də, bir azdan sonra öyrəşib, var qüvvələri ilə işləyib, burada ömür sürdürülər.

Şahməmməd bu növ qoca adamlar saxlamağı xoşlayır idi. Ondan ötəri ki, bilirdi belə adamlar düzlük ilə işlərlər və var qüvvələrini bazuya verib işdə heç vaxt kahalliq göstərməzlər. Həm də cəmi işlərə bələd, özləri də dünya görmüş.

Bunların bu ali mərtəbədən bir növ alçaq mərtəbəyə gəlmələrinə baxmağa Məmmədə həya mane olur idi.

\* \* \*

Bir gün Məmmədə uzaq yerdən qonaqlar gəlib. Axundları da gəlmiş idi.

Məmməd isə qonaqlar üçün qoyun kəsib xörəklər hazır etməsini İlyasa əmr etmiş idi. İlyas da o saat qoyun kəsib, xörək hazır edib, qonaqlar üçün gətirdi. Həmçinin hazır olan yağı, qatıq, pəndir qonaqlar üçün gəldi.

Qonaqlar xörək yeyib doyandan sonra hərəsi bir tərəfə çəki-lib, döşəklər üstə əyləşib, balış-mütəkkələrə söykənmiş halda kimi çay içir, kimi qəlyan çəkir və xoş söhbətlər edib gülüşürdülər.

Bu halda İlyas öz işlərindən fariq olub, qapının ağızından keçdi. Məmməd bunu görən kimi qonaqlara xıtabən: «Qapının ağızından keçən qoca kişini gördünüz mü?» – deyə sual edincə: « – Bəli, gördük. Bir təəccübü şəxsdir» – cavabını alınca biri başına hərəkət verib dedi: «Bəli, çox təəccübü şəxsdir». Ondan ötəri ki, bu bizim ən məşhur, ən səxi, ən dövlətli və ən mürüvvətli şəxslərimizdən biri idi.

– Adı İlyasdır. Eşitmisinizmi? – sual edincə, qonaqlar: «Bəli, eşitmışık! Hərçənd özünü görməmişik. Fəqət mübaşir olduğu gözəl işləri eşidib, gözəl zat olduğunu bilmışik».

Məmməd bunların sözlərini eşitcək dedi:

– Haman bu tərif etdiyiniz adam yovmiyyə ruzilərinə möhtac olduqlarına görə ər və arvad mənə qulluq edirlər!...

Bu sözlər qonaqlara təəccüb gəlib, barmaqlarını dişlərinə tutub, bir az sükudan sonra birisi dedi: «Bəli, görünür ki, baxt çax kimi fırlanıb, birisini ali mərtəbəyə, digərini alçaq mərtəbəyə atır!»

Şahməmməd bir qədər dəryayı-təfakkürə qərq olandan sonra dedi: «Bəli, kim bilir dünyanın işi necə olacaq? Mən özüm də qoca kişiyəm. İndi İlyas burada işləyir, özü əmin, qalmaqalsız dolanır, gözəl...»

Söz bu yera çatanda qonaqlardan biri dedi: «Onun özü ilə görüşmək mümkün olsaydı, bir az keçmiş güzəranından bizim üçün səhbət edərdi!..»

Bu vaxt Şahməmməd qapı tərəfə üz tutub dedi: «İlyas, qoca nənəni də götürüb çay içməyə gəliniz!»

Bunlar da o saat içəri girib, qonaqlar ilə görüşdükdən sonra, İlyas qapının ağızında ikən, dizləri üstə əyləşib, nə sual veriləcəyinə müntəzir idi. Şamşımaqı isə pərdənin dalına keçib Məmmədin övrəti ilə əyləşdi.

Bu halda İlyasa da bir fincan çay verdilər. Bu da özünə bir hərəkət verib, xanda söykənmiş halda çay içməyə məşğul oldu.

Bir-iki qurtum içdikdən sonra fincanı yerə qoyub, qonaqlara baxırdı. Qonaqlar isə İlyası əvvəlinci dəfə görüb keçən halını və Məmmədin zikr etdiyi sözlerini təxəttür edib, fikir dəryasına qərq olmuş halda idilər, məclisi sakitlik bürümüş idi.

Birdən qonaqlardan biri İlyasa xıtabən:

— «Görükür, qabaqkı günlərini dərxatır edib, təəssüs çəkir-sən? Mümkün isə öz keçən halından bizim üçün bir nəql elə!»

İlyas bir təbəssüm izhar edib, guya özü danışmaq istəmədiyini belə dedi: «Əgər mənim bədbəxt və xoşbəxt olmayımdan danışsam, ola bilər inanmayasınız. Həqiqəti həl bilməkdən ötəri mənim övrətimdən sual ediniz, o sizə əhvalatı nəql edər. Neca onun ürəyidir, dili də elədir. Sizə doğrusunu söylər».

Qonaqlar bu sözləri eşidən kimi birisi mütəvəccöh olub dedi: «Siz söyləyiniz görək, qabaqkı xoşbəxt günlər ilə, indiki qəmli günlər ilə necə güzəran edirsiniz?»

Şamşimaqi pərdənin dalından cavab verdi: «Görünüz necə güzəran edirik! Tam əlli ildir ki, bir qoca kişi ilə ömür sürüb, xoşbaxlıq arayırdıq. Tapmayırdıq. İndi ikinci ildir ki, əlimizdə heç bir şey qalmayıb, burada qulluq edirik. İndi tapdıq. Bundan başqa heç bir şey lazım deyil».

Övrətin bu sözləri məclis əhlinə təəccüb gəldi. Məmməd isə təəccübünün çoxluğundan özünü pərdə tərəfinə atıb, pərdəni qalxırdı. Baxıb gördülər ki, qarı qocasına baxıb gülür. İlyas da qonaqların təəccübünə və qarısının gülüşünə baxıb gülür.

Şamşimaqi bunların təəccübünü görüb dedi: «Mən doğru deyirəm. Zarafat etmirəm. Neçə müddətdir xoşbaxlıq arayırdıq. Mümkün olmayırdı. Dövlətli olduğumuz zamanda da bu xoşbaxlığa nail olmadıq. İndi ki, heç bir şeyə gümanımız yox, özümüz də xidmətçilik ilə güzəran edirik, indi tapdıq!»

Qonaqların təəccübü daxı da ziyadə olub, dedilər: «Nə xoşbaxlıq tapdınız?» Qarı cavab verib dedi: «Qulaq veriniz deyim. Nə xoşbaxlıq tapdıq».

Biz dövlətli olan zaman bu qoca kişi ilə bir saat da olsa, aram olmayırdıq. Nə bir söhbətimiz olurdu, nə bir öz vücudumuza fikir verir idik. Nə də Allah-taalanı nəzərə gətirib, ibadət edir idik. Ancaq fikrimiz bu olurdu ki, hansı qonağa nə növ xörək verək; hansına nə bəxşis edək? Xidmətçilər nə növ işləyirlər? Yenə fikir edirdik mal-qarani nə növ saxlayaq ki, qurdlardan, quldurlardan səlamət qalsınlar.

Bunlar hamısı gündüz əhvalatı. Axşam olur, yatmağa məşğul olurduq. Birdən xəyalə gəlir, yox, yəqin, qoyunlar quzuları tap-dadi, cüçələri sıçanlar apardılar. Töylədə danalara soyuq olacaq. Bu növ yuxu qaçıır. Gecənin o ələmində nigaran olmamaqdan ötəri gedib baxır idim. Hamidan xatircəm olandan sonra gəlirik yatmağa. İndi xəyalə gəlir: qışda malları necə saxlamaq? Bu xə-yallar ilə yenə sübh açılıb, işlərə başlar idik.

Elə təəccüb burasıdır ki, bu qoca kişi ilə heç sözümüz düz gəlməyib. Həmişə mübahisə edir idik. Bu növ ilə zəngin vaxtimız: fikirlər, qəmlər, bəlkə, günahlar ilə keçib, bircə xoşbaxlıq üzü görməmişik!..

Bu halda qonaqlardan biri qarının sözlərini kəsib, dedi: «Bəs indi xoşbaxlıqdan bir əsər vardır mı?»

O vaxt qarı cavab verib dedi: «Bəli, vardır! İndi sübh uyqudan qalxıb, bir-birimizlə gözəl söhbət edib, heç bir şeydən mübahisə etmirik. Məhabbatlə və gözəl rəstər edirik. Məlumdur ki, insan fiksiz olmaz. Bizim fikrimiz budur ki, ağamız üçün var qüvvə ilə işləyək, ta böyük mənfaətlərə nail olub, zərər çəkməsin.

Həmçinin işdən fariq olan kimi xörəyimiz hazır, habelə pal-tarımız və hər ləvazimat hazır, heç bir şey bizdən müzayiqə olun-mayırlı.

İndi öz güzəranımıza fikir verib, qabili-ibadət olan Allah-taalaya ibadət edirik. Budur əlli ildən bəri aradığımız xoşbaxlıq. İndi nail olduq. Bundan başqa bize heç bir şey lazımdı.


Qarının bu sözlərinə qonaqlar güldülər isə də, İlyas əsla gülməyib, qəmlı bir halda qonaqlara xitabən: «Gülməyin, əziz qardaşlar!» Bu sözlər lətifə sözlərdən deyil, bəlkə, insan güzəranıdır, ağılmızın azlığına görə dövlətimizin olmasından ötəri qabaqlar ağlayırdıq. İndi haqq-taala bizim üçün həqiqət yolu açıb, gözəl güzəranımıza səbəb olub.

Bu sözləri açıb deməkdə məqsudumuz halımızdan şikayət etmək deyil. Bəlkə də, sizin sualınıza gözəl nəql elədik.

O tərəfdən axund sözə ağaz edib dedi: bəli, bunlar bir nəsi-hətamız sözlərdir. Dərhaqiqət İlyas doğru və ağıllı sözlər söyləyir. Hətta bunlar bizə xəbər verilibdir.

Bu sözlərdən sonra məclis əhli gülməkdən əl çəkib, böyük fikrə düşdülər.

*Mütərcimi  
Əhməd Axundzadə*



## Məqalələri

### BİR-BİRİMİZİ SEVƏLİM

Bütün insanlar bir-birinə möhtacdırlar. Bir-biriləri üçün çalışırlar; əkinçi min zəhmət ilə əkib-biçir, yediyimiz çörək onların zəhməti ilə əmələ gəlmışdır.

Dərzilər bizim üçün paltar tikir, çəkməçilər çəkmə tikir, bənnalar evimizi tikir, fəhlələr əllərinin zəhməti ilə bize lazım olan işləri görülür. Axır ki, hər kəs öz biliyi və bacarığı qədər öz işini təmiz və yaxşı etməyə çalışır. Çünkü belə edənlər özlərinə xoşbaxlıq qazanırlar. Yaxşı şeyə yaxşı da qiymət verilir. Belə şeyin sahibini tərif edirlər. Buna görə də bunlar daha artıq çalışırlar. Demək ki, biz bir-birimizin köməyinə möhtacıq. Bir-birimizə kömək etməz isək, yaşaya bilmərik.

Öylə isə bir-birimizi qardaş kimi sevəlim.

Ə.C.

«Məktəb», 24 dekabr, 1911, №23

## MÜSƏLMAN QARDAŞLAR

(*Batum müsəlman «Birlik» cəmiyyətindən*)

Batumda yaşayan gəlmə müsəlmanların ehtiyacının böyüklüyünü anlayıb, gücümüz dairəsində «Birlik» adı altında bir cəmiyyət təşkil edərək, onların ehtiyacını qapatmaq üçün ianə cəminə başladıq. Sayı 2/3 minə varmayan bu müsəlmanların maarif cəhətindən əli çox aşağı olduğuna görə hər şeydən əvvəl bunlara bir məktəb açmağa qərar verdik. Açılaceq məktəbin otaqlarını təmir edib, heyəti təlimiyyə hazırlamaq lazımdır. Bunnarın həpsini ödəyəcək paranın buradakıların vermək üçün gücü çatmayır. Texmin olunan məsarisin hələlikdə səkkizdə birini güc ilə toplaya bildik. Burahıların hümməti qədər qüvvəti yoxdur. Zənginlərdən hamballara varincaya qədər həpsi gücü çatlığı qədər ianədə bulunduğu. Hümmət lazımdır. Biz bu hümməti başqa yerlərdəki müsəlmanlardan umuruq.

Müsəlman qardaşlar!

Yerli müsəlmanlar gürcü olduqlarına görə onlar heç olmazsa balalarına gürcü məktəblərində maarif vəro bilirlər. Sayın yerlərdən buraya toplanan Azərbaycan türkү, ləzgi, abaza və kürdlərin cocuqlarını oxutmaq üçün türkəcə heç bir məktəb olmadıqdan yanınızda xəcildirlər. Bunnarın bu xəcalət tərini silmək üçün «Birlik» cəmiyyəti Sizin həmiyyətinizə güvənir. Sizə uzadılan bu qardaş əlini boş geri göndərməyin!

Məktəb və maarif hürriyyətin ocağıdır.

Hürriyyət və islamiyyət naminə Batumda yaşayan müsəlman qardaşlarınıza, onlara bir məktəb açacaq qədər müavinət ediniz.

Batum, 1917

## ŞAİRLƏRİMİZ

Yer üzündə yaşamağa layiq olan, yaxud yaşamaq istəyən hər bir millətin dili, ədəbiyyatı müntəzəm bir «qəvaidi-ədəbiyyə»yə tabedir. Qəvaidi-ədəbiyyəsi, tarixi-ədəbiyyatı yox olan bir millətin varlığını təsdiq edəcəklər çox azdır.

Bu aydın bir həqiqətdir. İsbati demək qolay!

Bir fikrə müxalifət göstərmək, birinə qarşı boyun əyməmək olur, amma dilin şivəsinə qarşı «bənlilik» göstərmək böyük bir cinayətdir ki, işləyənləri əməksiz gül dərmək istəyənlərdir. Əkməli və sonra biçməli. Yoxsa əllər qoyunda qalır, bugda samana qarışır.

Ərz etdiyimi diri bir biçimdə görmək istəyənlər, buyursunlar «İqbal»ın «ədəbiyyat» sütununa bir göz gəzdirsinlər. Axundzadə «Ziya» (519) nömrəsindəki:

*Çərxi-çarümdə Məsihadan uzaq xaşanə tut!*

*Hümmətim qeyd əlayiqdən qılır fateh məni!*

*Hüsni xidmət göstərir əqyardan raceh məni!*

*Əhli təzvirlən «Ziya»! Rişi-xəzibindən saqın,*

*Ruyi-həqqə çəkdiyi batıl həcibindən saqın!*

Təzminini gördükdən sonra nə demək istədiyimizi anlayacaqlar, zənnimcə, gözəl oları ki, bugünkü şairlərimizdən bir çıxunun, məsələn, «Hatif Gənceyi»nin aşarını oxuyan bir adam fikrinin 16-17-ci əsrə və o əsrin «Türk ədəbiyyatı» aləmində yasadığını duyar.

«Hatif» cənabları bizim bugünkü şairlərimizdən olduğundan, yenilik tərəfdarı olması təbiiidir. Fəqət «İqbal»ın 538-ci nömrəsindəki «Qəza qapısı»nı oxuduqdan sonra təəccüb etməmək qabil deyildir.

Şair əfəndi bunu bizdən aydın bilirlər ki, bu gün «həqiqət dövrüdür». Bugünkü ədəbi parçalar həyatdan götürülür, hayatı vydurulur. Bu gün bütün dünyada, şeirin ən gözəli, həyata ən

yaxın olanıdır. Misraları bir düzüyə qoyulduğda gözəl bir «nəşrə» bənzəyən həqiqi bir şeirin bəyəniləcək dövrü bu gündür. Ləşzən, fikrən bugünkü dövətə uyğun olmayan parçalar, şeirlər qətiyyən təqdir olunmayaçaq. Bir dəfə şu şeiri təhlil edəlim:

### **Qəza qapısı**

*«Çün gətirdi çox iş qəza başıma,  
Düşdü bu günə bir həva başıma!»*

Möhtərəm şair şeirini öylə ədat ilə başlamış ki, başda əyləşməyə heç də ləyaqəti yoxdur.

Bugünkü fənni, ədəbi, siyasi əsərlərin çoxu aransa, orada «çün» –buradakı mənada–qətiyyən yoxdur. Əçən «üçün» yerində işlənmiş isə, yanlışdır. Çünkü «üçün» ədat təlildir. Öz başına illəti–bəyan etmədiyi kimi, ondan qabağa da keçməz. Hələ «İ» əlindən almaq bir şəyə lahəq olmasa caiz deyildir.

Yox, «çünki» yerində işlənmişə, onda «ki»nin yoxluğu bir qüsür olduğu kimi sözdə də şivəyə bir yabançılıq bulunur:

«Çunki» qəza başıma çox iş gətirdi, başıma bu güne bir həva düşdü». Diqqət buyruksun, cümleyi-şərtiyyə ilə cəvabiyyə arasında dərin bir uçurum açılır.

İstər «icin», istər «çunki» yerində olsun, ikisi də yanlışdır.

*Bu güne dəxi imalə nədir?  
«Kim öpüni mən də bir qəza qapımı.  
Baisi-mölməti hələ qapımı.  
Ta görüm məndən ötri istiqbal.  
Eyləyibdir nə günə fikrү xayal!»*

Türkçə şeirlərində – yazmaq hesabılə söylənməsə – məsumiyyət ədatının düşməsi caiz deyildir.

«Eyləyibdir» yenə öylə. Bu, qovulmuş sözlərdəndir. Buna yalnız «qəvaidi-ədəbiyyə» nəzərili baxılır, edilməsin. «Eyləmiş», «etmiş» sözlerinin yanında bunun ağırlığı hər kəsin gözüne çarpar.

O halda bunu isteməl etməyə nə lüzum var?

Sonra:

*«Eylədim xaneyi-qəzaya güzər,  
Mən xəyalət içində urdum dər».*

Buradan qafiyə dərdindən «qapı» yerinə də dər işlətmiş.  
Bundan keçəlim;

*Söylədim aç qapımı ey dərban!  
Qismətin hər nə isə, xeyri ziyan.  
Lütfilə cümləsin bəyanə gətir,  
Vazeh et mətləbi əyanə gətir.*

Şair əfəndi, buradakı birinci misrai Azərbaycan şivəsində söyləmişsə, doğru deyildir. Çünkü: bu şivədə «Dərbanə dedim qapını aç!» var. Bunu bilməli ki, bu şivədə «söyləmək» ancaq «hekaya etmək» mənasında işlənir, «demək» mənasında yox.

Osmanlıca isə yenə yanlış. Məşhumi-beh ədatı «ni gəliyor». «Bi»dir.

Təblərinin yorğun vaxtlarına düşmüş olmalı ki, buradakı «qapını» sözündə də «mədd» vardır.

Dalısı:

*Lütfilə cümləsin bəyanə gətir,  
Vazeh et mətləbi əyanə gətir.  
Eyləyibsən nə gına bir tədbir,  
Cümləsin söylə, eyləmə təxir....»*

Burada birinci misra başındaki «Lütfilə—«lütv eylə» yazılımali idi.

Böyük səhvlerdən biri də «bəyanə gətir» məsdəri ilə işlənirmi ki: «bəyanə gətir» denilsin. «Bəyan etmək, bəyan qılmaq» olur. Bixəən ileyh «əyanə gətir» də qaydaya müxalifdir.

*«Gör yüzümə mənim açılmadı bab,  
Qeybdən leyk gəldi boyla cavab».*

Birinci misrada «yüzümə»nin imaləsini xatırlarınə gətirdik-dən sonra sözüm «leyk»in üstündədir.

Bizim, yəni türklərin ədəbiyyatında bu gün «leyk» yoxdur. Olsa da, yersiz hesab olunur. «Leyk»ini, «leykin», «lakin» kimi dürlü-dürlü şəkillərdə yazılın «leykin» vardır. «Leyk» farslara məxsusdur.

Sonra!

*«Yolunu azma, bunca həddini bil,  
Olma əsrəri bilməyə mayıl.  
Çəkmə bica, rəncü cəfa,  
Açıla çox çətindi bəbi-qəza».*

Rənc və cəfa təkrardan başqa bir şey deyildir. Son misrada da «təqid» vardır. Nə demək istənilədiyi aydın anlaşılmamış: «Bəbi qəzanın açılmağı çox çətindir» yerini verməyir.

Açılmadan sonra bir işarəti qoysalardı, bəlkə, bir tövrlə düşürdü. Yenə bir misrada caiz olmadığı halda «çətindir» yerinə «çətindi» yazılib. Ədat «di» olmuş, halbuki «çətindi» «çətin» «idi»nin müxalifidir.

Sonra:

*«Ondakı sərr aşikar olmaz,  
Get deyilsin dayanma məhrəmi raz.  
Qoydu bu söz məni xəcalətdə,  
Qaldım əvvəlki tək cəhalətdə»*

«Dayanma» o qədər yersiz düşmüş ki, hüsni-təbiət sahibi olanlar bunu məzur görməzlər. «Tənqıt»ə rəayət olunmasa, daha bədər. Diqqət buyrulsun, məktəbdən qaçmaq istədiyi bir şagirdə, müəllim: «Get degilən dayanma bu məktəbin şagirdi» deyə bilərmi? Yox, zərurət bəhanə edilsə, o da ancaq cüzün qabağa keçməsinə müsaidə edilə bilər. Mənanın bərbad olmasına deyil. Keçəlim ruhə:

Başda ərz olunduğu kimi mövzu bu günün həyatına, ruhuna müvafiq deyildir. «Qəzanın qapısı», «fələk təkeri» kimi təbirlər çoxdan keçmiş. Sevgin gülər toplamaq istəyən həyat baxçasına buyursun.

Bu mövzunun bugünkü ictimai həyatda ürəklər parçalayan, yazılmadan belə həzin bir şeir olan vüquatdan götürülseydi, daha münasib olurdu zənn ediyor. Bundan başqa, bir əsərin çox ləfz ilə az mənə ifadə etməsi hünər deyildir. Az ləfz ilə çox mənə lazımdır. Yazında bir «münqəhiyyət» (lakonizm) olmasa, kimsəyi məftun etməz.

Şairin bir neçə misraini götürsək, bircə sözün yerində olduğunu görürüz:

Məsələn:

*Lütfilə cümləsin bayana gətir,  
Mətləbi et vəzəh əyanə gətir.  
Cümləsin söylə, eyləmə təxir...»*

Bunları hamiya tək bircə misrada ifadə ediləcək bir mənəni «söylə»yi təkrar etməkdən başqa bir şey deyildir. Qaldı dərban! Şairi-möhtərəm üzünü dərbanə tutub deyir ki, «Ey dərban, qəlbini aç, mənim barəmdə olan tədbirləri mənə əyanə gətir!»

Bu dəfə bunu bilməli ki, qapığının vəzifəsi qapılıqlıdır. Dərban nəcidir ki, evin, dairənin içərisində olan vüquat ondan sorulsun. Çox gözəl olardı ki, dərbanə qapını açdırıb, içəridəki qəza «predsedatelikdən» «spravka» edeydilər.

Gəncə – CAVAD,  
1911-ci il, 30 may və 1 iyun,  
«Səda» qəzeti

## YENİ NƏSİL İCTİMAİ YARALARIMIZ

Beş dəqiqliyinə siz də mənim kimi müəllim olunuz, bənimlə bərabər buyurunuz dərs otağına girəlim; birinci sıralarda oturan cocuqların ikisi keçəl, biri anadan doğma kor, üçü şikəst olduğu kimi, bütün sınıf sağlam olaraq, ancaq yüzdə 5, yaxud 6 şagird bulursunuz. Sözlərimizi dinləmək üçün üzünüza dikilən gözlərə diqqət ediniz. Heç birində nə doğru bir baxış, nə də saf bir dərinlik görməzsınız. Ayaqda ikən durduqları nə isə, oturmuş halda da odur. Yaralı, solğun yanaqlara dayanan zəif əllər, qısıq boyunlara sarılan kirli sarıqlar, yara haşıyalı dodaqlar arasından görünən seyrək, qara dişlər; bütün bunlar, səni öylə bir cəhənnəmə sürükleyirlər ki, oranın əzab mələkləri olsa olsa, bu cocuqlar qadar ola bilər.

Bir az da dinləyəlim:

Vermək istədiyi cavabın kəlmələrini o qədər sınıq, sökük hicallara bölür, o qadağın murdarlıq edir ki, mümkün deyil, sözünü bitirmədən oturdacaqsınız. Nəfəslərin fəna qoxusundan burnunu tutub sıraların arasında bir az yürüsəniz, nə doğru; sararmış qorxaq üzlərin üç-dörd düjün titrək əllərlə birdən qapandığını görüb özünüyü canavar zənn edəcəksiniz.

Eşitdiyiniz suallara birinci dəfə öksüzlərə cavab verəcək əlli dəqiqlik dərs sizin üçün əlli illik, bir katorqa hayatı kimi keçəcək. Ağalar, xanımlar! İnsaf ediniz, burası dərs otağından artıq bir xəstəxanənin növbət odasına bənzəməyirmi? Böylə bir mühitdə (pedaqoqika, metodika)dan bildiyiniz bütün vasitələrə müraciət ediniz! Alacağınız nəticə! Heç, heç, yenə heçdir.

Sağlam bir vücuda, kəskin bir baxışa malik olmayan cocuqlar üçün tərtib olunmuş «tədris üsulu» bilən varsa, göstər. Mənilə başında görülən nüqsanların məsuliyyətini müəllimlərəmi, yoxsa analaramı yükleyim? Bir az burasını aydınlaşdırımalı!

Nəslimiz nədən boğulubdur?

Bu sualın cavabı o qədər güc bir şey isə də, bu günə qədər buna heç bir əhəmiyyət verən olmadı. Olmuşsa da, mən gör-mədim.

İşdə səbəblər:

1. Bir zövcəyə qane olmayan kişilərimiz; 2. Sarı xəstəliyə tutularaq, sağalmadan evlənən gənclər; 2. Cavanlığı sui-istemal edənlər; 4. Yetişməmiş evlənənlər... Oh! Bunlar, bunlar, sağlam vücdumuzu, doğru düşüncəmizi əlimizdən alıb, yerinə bugünkü şil nəslə bizə verən bunlar. Zehinlərinizdə nə qədər qələt qarğış-lar, nifrinlər varsa, bunların murdar üzlərinə çırpiniz ki, yeridir.

Bugünkü qüvvətli millətlərin qarşısına çıxmaq, varlığımızı bildirmək, ictimai qüvvəmizə boyun əydirmək üçün lazım olan ən birinci, bir millət olaraq meydanda tək qoyan bunlardır. Bun-lar olmaseydi, əski sağ qanımız yenə kəndi saflığında qalıb, dünyada birinci olmasaq da, qətiyyən ikinci bir millət olurduq. Nə çarə ki, olan olmuş, öksürəkli köksimizdən çıxan qısıq səsi-mizi öz qulağımıza belə dikləndirə bilmirik.

Ah, ey gücə, bacarığına tapınan qocaman millətim, sənə edi-lən xəyanət çox böyük oldu!

Nə isə, bir neçə arvad almaq—bugünkü kimi-şərən və ürfən caiz olmadığı anlaşıldığı kimi bu yolda yazanlar da oldu. Bunun şəri tərəfini namuslu alımlarımıza buraxıb, ictimai zərərindən azacıq bəhs edəlim.

Təbiət, kişidə ancaq bir zövcəyə qüvvət qərar qoymuş. Bundan müstəsna olanlar var isə də, o qadar az ki, deməyə gəlməz. İkinci, üçüncü və i.a. evlənən bir adam sakit ailə hə-yatını qeyb eylədiyi kimi, nəslimizə də böyük bir rəxnə vurmuş olur. Zövçə çoxaldıqca qüvvət azalır. Az qüvvətdən də sağlam vücud törəməz.

Bundan böyük bir təhlükə ola biləmi ki, artması lazım olan millətimizə quyu qazan belə öz əllərimizdir.

Yetişməmiş evlənmək də təbii bunun kimidir. Sui-istemal, yenə öylə. Səbəblərin birisi də sari xəstəliyidir, – dedik.

Zatən bizə baltanın böyüğünü vuran da budur. Atasının, ya hamisinin vəfatı münasibətilə kəndiri qırmış olan cavanlarımız ailə yeyəsi görmədikdə gecə-gündüzlərini çirkablar içərisində keçirirlər... çırpinan qəhbələrin murdar qucaqlarında keçirirlər. İtirdiyiniz bir türk gəncini ümumxanalarda, ya meyxanalar küncündə bir çəngi ilə qol-boyun olaraq, toza, torpağa bulaşmış görəcəksiniz. Siflis nerdə isə, cavanlarımız da oradadır. O, yaşamaq üçün yerlərdə sürünən səfillərin zəhərli gülüşlərində inçalı arayan gənclərimizin qazandıqları xəstəliklərdən bədənimizin hər yeri yara, qan, irindir. Vətənin şəffaf havasına həsrət qalan qızlarımıza bir sağlam vücudu çox görüb, onu da əllərindən almaq üçün zorlayıb, belə xəstələrə vermək nə qədər böyük cinayətdir. Bir xəstədən birinə keçən, birindən digərinə, ondan ailəyə, nəslə, nəsildən bütün insaniyyətə zərəri toxunan bu xəstəliyin məsuliyyəti nədən bizim boynumuza yüklənsin?

Müqtədir qüvvələrin milli mədəniyyəti, misyonerləri, vəba, taun əlində olan, nəfi, həbs ilə günü-gündən azalan millətimizə yumruqların ən güclüsünü və zəhərlisini vuran, insafsız cavanlarımızdır.

Mikrob nə olduğunu tanımayan qanımız yüz dəfə təhlil olsun, içərisində bütün xəstəliklərin yaşadığı görülür. Biz buna əslə layiq deyildik. Fəqat oldu. Qanımızın bircə damlasına həsrət gözilə baxan, bizdən sonra yetişən ufaq millətlər böylə şeylərdə gözüəçıqlıq sayəsində bizdən çox artdılar, böyüdürlər və bu gün kökümüzə sarılsalar bizi... gündəlik qəzetlərin sütunları dörtlü şeirlər, nəsrlər, şairənə təsvirlər ilə doludur. Məskurə yox, sənət yox!

Yerin darlığından bu məqalədə və tənqidə dəyər şeylər olmadığından bundan vaz keçib, mühərrirlərimizə, şairlərimizə bir dərəcəlik olsun ağız açalım!

Qardaşlar, quru səs-küydən bir şey çıxmaz. Göklərə çıxartmaq istədiyiniz bu öksüz milləti yerdə islah ediniz, saflaşdırıb qanat veriniz. Sonra günü xoş keçərsə, sızsız də uçacaqdır. Yoxsa heç bir qayə olmadığı halda sətirlər dolusu şeylər qaralamaqdan nə çıxar? Nəslimizi bu qaranlıq uçurumdan çıxarmaq üçün əl-ələ verib çalışmah. Fəqət adam ağılli! Gecələr yuxusuz qaldığınız vaxtin besdə birini əməl dairəsində sərf etsəniz, az zəmanda umulmayan nəticələr verəcəkdir.

Yazdığınız şeylərdə səhhəti, qüvvəti, ailə həyatının da adını çatdırınız, hasili borcunuzu yerinə yetiriniz!

1914. 30 aprel, «İqbab»

## YENİ NƏSİL VƏ RUHANİLƏRİMİZ

Buraya qədər az-çox vera bildiyimiz izahlardan anlaşıldı ki, dirəngi, sıflıs və i. a. kimi xəstəliklər cavanlarımız vasitəsilə zövçələrinə, cocuqlarına keçib, ictimai mövqeyimizi zəiflətdiyindən heç də geri durmayıblar. Bu xəstəliklərdən birinə tutulanların və müalicə etdirmədən evlənənlərin qazandığı günahsız balaların da xəstə olaraq dünyaya gələcəyi hər kəscə məlum. Burası qare'lərə aydınlaşdır. Əsl əhəmiyyəti düşünənlərim. Bu xəstəliklərin zərarını dəf etmək üçün mədəni millətlər gözəl vasitələr bulmuşlar. İki tərəf arasında nikah cari olarkən tərəfinin səhhətlərini göstərəcək şəhadətnamə göstərmələri məcburi olması nə qədər qolay bir iş. Azacıq bir təşəbbüs istər. Ruhani idarələrimiz bir dəfə böylə bir qərar qoydularmı? Qiymətə qədər hökmü işləyəcək, «səhhətnamə»yə dair doktor şəhadətnaməsi olmayanlara nikah oxunmayıacaq». Böylə bir qanun qazana bilsək, üzümüz bir az gülər, belimiz də doğrulardı.

Sözümüzün qisası bu dərdimizin çarəsi ruhani idarələrinin əlindədir, deyincə və qanunca məcbur olduqları bu işi yerinə yetirmələrini yüksək səslə biz bir dəfə rica edəlim də, ötəsini onların pak vicdanına həvalə edəlim.

—Atalar! Bu səfil milləti qurtarmaq üçün etdiyiniz təşəbbüslerin üstünə birini də əlavə ediniz. Bulunduğunuz mövqə, haiz olduğunuz bu işdə sizə qazandıracaq həm olsun maddi cəhətdən rahətsiniz. Tiflis kimi mədəniyyət mərkəzi bir şəhərdə 2-3 qatlı ev, mütəəddidə qulluqçular, əmrinizi dinləyən məmurlar, daha nələr, kişilər!... Ancaq bir dəfə düşünün! Ağalıq etdiyiniz millət duvar kölgələrində can verir... Bugünkü millətin yerində bir azdan sonra məzar daşlarından başqa bir şey görməyəcəksiniz. O kinsiz gözlərinizi çevirib bu soluq bənizli, boynubükük balallara bir az diqqət ilə baxsanız, vicdanınız sizə bir çox şeylər söyləyəcəkdir!...

Ruhani atalarımızdan istədiyim hümmət, qələm yoldaşlarım-dan bəklədiyim müavinətə güvənib səsimi kəsirəm...

Gəncə – CAVAD  
1915, 3 noyabr, «Açıq söz»

## ACARA MƏKTUBLARI

Qarelerin məlumu olsa gərəkdir ki, Kars və Ərdahan hərb zəfərlərinə qardaşlıq əlini uzadan Bakı müsəlman cəmiyyəti-xeyriyyəsi bu dəfə acariyalı müsəlman qardaşlarını da güldürmək, güldürmək olmasa da, yaşıatmaq ümidi ləkəndisini Kars şöbəsinə nümayəndə seçdiyi doktor Xosrovbəy Sultanovu cəmiyyətin Batum şöbəsinə də nümayəndə edərək, məzkrə şəhərə göndərdi.

Doktor cənabları yolda, Tiflisdə Karsdan gələn xəbərlərə görə orada bulunmaqlarını lazımlı gördüklorindən yanlarında bulunan müavinlərindən Rza Zəki Əsfəndi ilə məni Batuma göndərib, özləri oktyabrın 20-də Karsa yola çıxdılar. Kars səfərindən oktyabrın 26-da dünən doktor cənabları ertəsi günü Batumda işə şuru etdilər. O günü Batum general-qubernatoru Lyaxovun yanına getdi. General cənabları müsəlmanların ixlasına çoxdan inandıqlarını izhar buyurmuşlardır. Doktor Sultanov məzkrən müsaidəsini istədikdə nəinki müsaidə, hətta böyük müavinət vədi belə almışlar. Yalnız Batumun istehkam dairəsində (Krep. Voyen) tədqiqat yapılmasına izn verməyiib. Əski okruq naçalnikinin yaptığı tədqiqat ilə müavinət olunması münasib görmüşlər.

Doktor cənabları Batumun hərbi valisi (Voyen.qub.) Romanovski tərəfindən hüsni-qəbul görmüşlər. O biri gün oktyabrın 28-də müavinlərə aşağı və yuxarı Acariyada sərbəst dolaşmaq, tədqiqat yapmaq üçün vali tərəfindən vəsiqələr verilmişdir. Demək ki, işə başlamaq üçün lazımlı gələn vəsiqələr alınmış, həzırlıq tamam olmuşdur. Yalnız fəlakətzadələri bilmək qalırkı ki, onu da dəf etmək üçün doktor Batum Gürcü cəmiyyəti-xeyriyyəsinin idarəsinə müraciət etmişdir. Məzkrə cəmiyyətin sədri Knyaz Andronikov Batumda olmadığına, müavini «Girentiqli» cəmiyyətin idarəsində bir şur tərtib verdilər. Haman şurada iki

acariyali müsəlmanlar da iştirak edirlərdi. Bu şurada anlaşılıdıǵına görə cəmiyyətin müavinətini ancaq may ayından etibarən başlamış, müavinət başlıca Aşağı Acariyada göstərilmişdir. Gürcü cəmiyyətinin göstərmiş olduğu müavinət bundan ibarətdir: 12000 put qarğıdalı (sarı buğda), 1800 rublə para. Gürcülərin göstərmiş olduqları maddi kömək yalnız bunlardır, mahal komitəsi tərəfindən 21000 manat para olaraq bütün oblasta paylanmışdır.

Bütün müharibə müddətində fələkzadə qardaşlarımızın görükləri kömək bunlardan ibarətdir. Haman şurada anlaşılmış ki, Aşağı Acariya uçastoku hər şeyi çox talanmış, dağıdılmışdır. Haman uçastokun insan cəhətinə böyük tələfəti olduğu kimi, evləri, əşyaları da talanıb getmişdir.

Zavalılar yaşamaq üçün qazmalardan da məhrum olmuşlar. Aşağı və Yuxarı Acariyada məhsulat qarğıdalı olduğuna görə bu məhsulu toplamağa imkan verməkdən ötrü, əhaliyə fevral ayına qədər azuqə verilmişdir. Hər halda paltar, ayaqqabı, ev əşyasına şiddətli ehtiyac vardır. Yuxarı Acariyada on köy talanmış və xərab olmuşdur.

İstehkam dairəsi (25 verst mürəbbə) 3000 islam zərərdidə olmuşdur. Bunların bağları və bağçaları istehkam dairəsində olduğundan çox yerə məhsulu toplamaqdan məhrum edilmişlərdir. «Artvin» okruqunun Artvin uçastokundan ancaq iki köy miqdarı adam qalmışdır.

«Ardanus» uçastokunda...

..komitəsi tərəfindən 19 inək paylanmasıdır. «Şavşat» uçastokunun yeri çox daşıq olduğuna görə təbiət burada sərtdir. Qış düşdүүнө görə bu uçastokun rah-rovi hər yerdən kəsilir. Həyat son dərəcə bir şəkər düşür. Türkler aprelə qədər Şavşat uçastokunda qalmışlardır. Bura əhalisi hərçand yerlərindən köçməmişlər, ev əşyaları bir az da olsa qalır. Ötən illərə nisbətən ehtiyacları çox deyilsə də, yazılıların bu saat ianəyə ehtiyacları vardır.

Bütün oblastda əhali bir-birindən uzaq, dağınıq olduğuna görə Ardanuş uçastokunda (Samxor) köyündən başqa orada bu saat 131 adam vardır ki, bunlar yetim, yesir, dul arvatlardır.

Yemək mərkəzi (pitateli punkt) açmaq mümkün deyildir. Ona görə də Bakı cəmiyyəti-xeyriyyəsi tərəfindən yalmız məkulat mərkəzi (prodovolstvenni punktlar) açılmaya qərar verilmişdir. Bunlar da ancaq naçalniklərin oturduqları mərkəz köylərdə, yaxud qəsəbələrdə olacaqdır. Aşağı Acariyada məkulat mərkəzi «Gedi»də olacaqdır ki, Batumdan 40 verst məsafəlidir. Yuxarı Acariyada Çixauri və Xlov köyündə açılacaqdır. Ardanuş uçastokunda, «Ardanuş»da, Şarşat uçastokosunda isə «Sminixalniméri» köyündə açılacaqdır. Artvin uçastoku müharibəyə çox yaxın olduğuna görə hələlik də orada mərkəz (punkt) açılmaya caqdır. İndilik bu punktlar üçün 200 put şəkər, 1000 put un, 100 put sabun, 100 put duz, 3 put çay, 100 put düyü. Bunlardan başqa neft, kibrit dəxi alınıb məzkrə köylərə göndəriləcək. Arxasında Batumda bulunan müavinlər təhqiqat üçün yola çıxacaqdır. Doktor bu günlərdə vəqə olacaq mahal komitəsinin şurasında bulunmaq üçün Batumda qalacaqlardır. Bu şuradan sonra əhalinin geyəcəyə olan ehtiyacını rəf etmək üçün Kutaisa gedəcəkdir. Çünkü Batum ilə Kutaisidə bəzzəz malında 40 faiz sərq vardır. Bir gün çəkəcək olan Kutaisi səfərindən sonra doktor Batuma dönüb, müavinləri ilə bərabər Aşağı Acariyaya göndərmiş olan əşyaları yoxlamaya gedəcəklər.

Bu günlərdə Bakıdan üç müavinin gəlməsi gözlənilir. Onlar gəldiyi kimi Ardanuş və Şarşata göndəriləcəkdir.

Gəzdikləri, gördükləri yerlərdəki ehtiyacı gözəlcə kəşf etmək üçün hər gəzışdən sonra doktora məlumat təqdim ediləcəkdir. Əhalinin azuqəsi ancaq yanvara qədərdir. Yanvardan sonra bütün yüksək cəmiyyətin (bizim cəmiyyətin) boynuna düşəcəkdir.

## ACARA MƏKTUBLAR (II)

Qüdrətin qələmi Acarada bir böyük məharət ilə işləmişlər.

Acarə gözəl, həm də bütün mənasılə gözəl bir yerdir. Yuxarısı: «Acara su», aşağısı: «Çürük» nəhrin iki tərəfində vəqə yüksək dağların kölgəli ətəklərinə sığınaraq ömür sürmək, görməyib, eşitməmək... nə qədər şairanə bir həyat!...

«Acara su»nun gurultulu laylasını dinləyərək, illərdən bəri uyuyan bir məmləkətin coğrafi vəziyyətini tərif etmək üçün «Acara su»nun səthi-mayili demək kafidir, zənn edirəm. Hər də-rədən bir irmaq alaraq. Qara dənizə, bənim məstun olduğum bu ağır başlı (ləpə) dalğalara malik olan Qara dənizə doğru coşa, qoşa yürüyən «Acara su» əvvəlcə «Çürük»ün xatirini sorar, sonra hər ikisi də bir yerdə Qara dənizin əngini öpmək üçün yola çıxırlar.

Qafqazın gözəl bir parçası olan Çam urmanlı (meşəli) Aca-rayaya getmək üçün siz də bənim kimi Batumdan çıxıb, «Çürük»ə qədər dəniz sahili ilə, sonra da haman nəhrin sahili ilə «Acara su»ya qədər çıxmalısınız. Bu çox da uzaq olmayan, sağında dəniz, nəhr, solunda Acaranın dünyaları yola salmış qoca dağları öylə bir mənzərə təşkil ediyor ki, yolcu, getdikcə daha getmək, gördükcə daha görmək istər. İnsan bilməz ki, sağınamı, yoxsa solunamı baxsın. Vətən-hər iki tərəfi gözəl!

– Uf!... Ya rəbbi, bu məgrur dağların dalğın duruşunu gördükcə bənim küskün könlüm nələr arizi ediyor!

İndiyə qədər, bir ay yarımdan bəri davam edən sayahətimdən aldığım təsirləri-müsəssəl olmasa da - yazmaq istədim. Məqaləmdə bir tərtibsizlik olduğun bildiyim halda, yenə yazıyorum.

Acarə, ümumiyyətlə, bir-birinə qarşı, həm də müvazi sıra dağların yaşılı sərvətlərinə deyərlər. Bu gözəl məmləkət böylə yüksək dağlardan ibarət olduğu halda hər yeri də urmanlıqdır.

Acaranın qalın urmanlarını bütün mənasılı təsvir etmək üçün qayət geniş fikirli bir «elmi-təbabət» alimi olmaq lazımlı gəlir. Sınamatoqlarla gördüyüümüz ormanları burada eynilə gördüm. Evlərdə sevə-sevə bəslədiyimiz ağacların hər çeşidi bu urmanlarda vardır. Torpaq öylə bir münbüt və hasilsiz bir torpaqdır ki, nə əkərsən bitər, nə tökərsən çəkər. Kostanə (şahpalit), ceviz (qoz) ağacları və urmanlar (məşələr) doludur. Oturaq olan yerdə hər qisim meyvə ağacları: məsələn, alma, armud, heyva, nar, üzüm, şaftalı gözəl bəslənirsə, limu, portaqal və narinc ağacları yetişir. Gözəlcə də məhsul verir. Hasili, Acara kimi əlverişli yerləri çox az gördüm.

Dağlıq bir ölkənin suyunu tərif etmək-bəncə artıq bir işdir. Dağı, daşı gözəl olduğu kimi, saf bir suya malik olan Acara bu cəhətdən də birincidir. Soşa ilə getdiyimiz zaman hər on, on beş addımda bir bulağa təsadüf edəcəksiniz. Zətən Acaranın gözəlliyi də böylə təbii bəzəklərin çoxluğundadır.

Acara dağlıq bir yer isə də qışın o qədər də şiddətli olmadığını söyləyirlər. Fəqət son dərəcədə qalın qar yağarmış. Burası yazında «cənnətdən misaldır» deyirlər. Qışın böylə bir gözəlliyinə malik olan bir məmələkətin yazı, albəttə, cənnət olması lazım gəlir.

Ziraət cəhətdən Acara büsbütün fəqirdir. Burada əkin, yerlilərin larot dedikləri (qarğıdalı) peyğəmbəridən ibarətdir. Acarada düz yer az olduğundan larota əl verəcək yerlərə şey əkilsə də, bitməz. Bitsə də, çox az məhsul verər.

Larotdan artan yerlərə burada fasoliya, kələm, pomidor və sairə, xırda-mırda, usaq-tüsək şeylər əkilir və yetişir.

Sənət cəhətdən də Acara ibtidai bir dövrdədir. Ağac işlərində məharətləri vardır. Urmanların kölgəli qucaqlarında doğub böyüyən bir qövmün ağac əl işləri ilə məşğul olacağının şübhəsizdir. Bunun üçün Acaranın çox yerlərində hər çeşidə qasaq, çomlak yaparlar. Və ev əşyasının böyük qismi də ağacdən ibarətdir. Bu-

rada evlər əksəriyyən xəhab, yəni taxtadan yapıldığına görə doğ-mamaçılıq (dülğərlik) üsulunu gözəl bilirlər. İnsana yarayan nə qədər ağac şeylər varsa, Acarada yaparlar. Özləri işlədirlər.

Acarada çox az dəmirçi, miskər, zərgər vardır. Bunların da çox az qismi müsəlmanların əlindədir. Geydikləri islam paltarını çox vaxt xristiyan dərzilərə tikdirirlər. Arvadlarda hicabın mü-manı ətitə iş görməzlər. Yeri gəlmışkən söyləyim ki, burada hi-cab barəsində son dərəcə möhkəmdirlər.

Acaranın ticarəti də haman əcnəbilərin əllərindədir. Ara-sıra yerlilərdən də ticarət ilə məşğul olanlar varsa da, ticarətin mə-nasını anlamadıqlarından o qədər yüksək qiymətə verirlər ki, başqalarına rəhmət oxuyarlar.

Fəqət inkar etmək olmaz ki, bu son günlərdə müsəlmanların arasından namuslu alış-verişilər çıxmışdır.

Acaranın tütünündən istifadə edən yənə başqalarıdır. Burası-nı da ərz edəlim ki, Acarada killiyətli surətdə tütün yetişir. Həm də çox gözəl tütün!

Nə fayda ortalıqda bir islam şirkəsi yoxdur ki, bundan həm özü istifadə etsin, həm də yerlilərə köməyi toxunsun. Heç şübhə yoxdur ki, Acaranın tütünü böyük bir fabrikanın bir illik məh-sulatını verə bilər.

CAVAD

1915, 14 dekabr, «Açıq söz»

## ACARA MƏKTUBLARI (III)

Acaranın az da olsa, təbii hallarından yazdıq. İstədiyim məqsədə tez yetişmək üçün bu qədərlə iktifa edirəm. İmdi də Acaranın vəziyyətindən bir azca bəhs etmək istərəm (statiki məlumat bir az sonra veriləcək).

Batumun şərqində vaqe olan bu ölkə «Acara su»nun mənbəyinə doğru 115-120 verstə qədər uzanmaqdadır. Ayrı söz ilə demək olur ki, Acara 120 verst uzunluğunda bir dərədən ibarətdir. İştə bizim gözəl Acara dərənin qoynuna sığınan yaşıl yuvaların məcmunudur. Gürcücası «Acaritsixali» olan «Acara su»nun hər ikisi yamacı-Batum 18 verst şərqində vaqe olan Acara su kəndindən (keyitdən) etibarən-getdikcə kəndlər, kəndlər deyil, evlər ilə doludur. Sair ibtidai millətlər kimi acarahlər da bir-birlərinən uzaq yaşamaq istədiklərindən olmalıdır ki, başqa yerlərdə olduğu kimi, burada kəndlər toplu deyildir. Bu dərədə üç ev, o təpədə beş ev! İştə, məcmuinə bir köy (kənd) demişlər. Bunun üçün öylə kəndlər vardır ki, uzunluğu tam  $101 \frac{1}{2}$  verstdir. Halbuki vur-tut haman kənddə ya əlli ev vardır, ya altmış.

Evlərin böylə sərtili bir şəkildə düşdüyündən köylər bir-birindən çox da uzaq deyildir. Müştəri gözü ilə baxılsarsa, evlərin bir-birindən uzaqlığı da Acaranı pək gözəl göstərir. Məsələn:

Bəzən saf bir çamlıqdan, bəzən də cürbəcür ağacların məcmu-heyətindən ibarət olan gözəl meşənin kölgəli qoynunda ağ bir şey gözə çarpır. Diqqət ilə baxılsarsa, iki qatlı şairanə bir acara evi olduğu bəlli olur. Bu evlərin öylə gözəl bir görünüşü vardır ki, insanda mütləq görmək və içərisində yaşamaq arzusu oyandırır. Bir az ötdə biri daha. O da əvvəlkindən gözəl!

İstə bizim Acara, yuxarıda dediyim kimi, böylə şairanə yuvaların məcmuindən ibarət bir ölkədir. Bu evlər tamamilə türk tərzisi-memariyyəsində yapılmışdır. Görənlərin dediyinə görə-

Acara tərzi-memaricə və gözəllikcə Boğac içində çox bənzəyirmiş. Bu məməkətin evləri, ümumiyyətlə, iki qatlıdır. Bunun aşağı qatını daşdan, yuxarı qatını taxtadan, yaxud bir sıra daş ilə, bir sıra taxtadan ibarət bir ev divardan yaparlar. Üzü bir növ nuranə bənzəyən kərpic ilə, yaxud sadəcə taxta ilə örtülər. Çox olur ki, evlərin aşağı qatını ağ bir boyalı boyarlar. Yuxarı qatda isə taxtalar öz təbii rəngini mühafizə edərək qalırlar. Hər tərəfə mütləddid pəncərələri olduğu kimi iki tərəfə də qapıları vardır. Bunların birisindən oğul-uşaq, əski ətəklər, o birisindən də ər kişilər, qonaqlar girər, çıxarlar. Evlərin daxili təqsimatı 4, yaxud 5 otaq üzərinə olur. Bu otaqlardan birisi mütləq qonaq otağı olacaqdır. Ətəkilər ev sahibinin zövqünə görə bir işə yarar. Hərəm dairəsi burada ayridır. Otaqların daxili bəzəyinə gəldikdə tavandakı ərəb tərzi-memariyyəsində yapılan bəzəkdən başqa gözə çarpacaq bir şey görmədim.

Ha! Bəzən duvarlarda keçi dərilərindən namazlıqlar asılır. Namaz vaxtı oldumu? Görürsən, böyük, kiçik hərə yerini alır, namazını qılır. Bundan bən çox xoşlanıram!

Nə isə evlərin içəri tərtibati içində qarelərin məlumu olmayan yeni bir şey görə bilmədiyim üçün üzr istər, susaram.

Evlərin etrafında, yaxud qarğıdalı (peyğəmbəri) tarlaları (əkinləri) içində də dört dirək üzərinə dikilmiş bir çardaq gözə çarpaqdadır. Bu çilpaq baldırlı çardaqları qarğıdalı rütubətdən saxlamaq üçün sancarlar.

Yerlilərin bir sənəlik qarğıdalılarını aradılmamış olaraq buraya doldurub kilidlərlər. Lazım olduqca götürüb danələdikdən sonra 24 saatda bir put un çəkən dəyirmana götürərək üydərlər.

Qarğıdalının hər zaman yaxşı unu olduğu kimi hər yeməkdə boğlu və isti çörəyi olur. Çünkü qarğıdalı çörəyini ancaq isti olaraq yemək olur.

Acaralıların tikişdəki məharətlərini ən çox cameələrdə görmək olur. Burada böyükdən-kiçiyə qədər namaz qılmayan bir can olsun bulunmadığı kimi, came (məscid) olmayan bir kənd

də yoxdur. Hər kəndin camei öündə bulunan evlərin hamisindən geniş və yüksəkdir. Camelər taxta isə də çox yerdə zahirləri ağ bir boyla ilə boyanmışdır. Onun üçün də uzaqdan çox gözəl mənzərələri vardır. Daxili, islam üsulunca ayələr, hədislər nəsx və nəstəli xətlərlə gözəl yazılmış ədime və xiləfanın mübarək adları ilə bəzənmişdir.

Bir came üçün nə lazıim isə bunların içində mövcuddur. Bir də unutmayahım ki, hər camenin yanında əski üsulda bir mədrəsə vardır. Hər kənddə came məktəbində 30–40-a qədər oğlan və qız uşaqları oxumaqdadır.

Cameləri tikərkən: xanımları da düşünmüşlər və onlar üçün də camenin içərisində bir neçə dirək üzərində bölmə yapmışlardır ki, bu bölmələr qapı tərəfində olduğundan üzü minbərə tərəf oturan ər kişilər onlara heç bir zəhmət verməyəcəklərdir. Minarə yerinə də yaxında olan bir ağaca nərdivan (pillə) yapmışlar. O nərdivan müəzzzinin yenə ağacda yapılan bir şərəfəyə çıxarır. Burası da bizim minarə.

Hasili came və namaz xüsusunda Acara bənim gəzdiyim yerlərin hamisindən irəlidədir...

Acaranın qiyafəti Anatolunun qiyafətinin ince bir şəklidir. Arxa geniş, ayağı darca bir pantalon, baldırı badişi belində çantalı bir kəmər, üstündə bir tapanca (gidi yasaq) qəmə, əyinlərində isə qolları, ətəkləri baftalı bir ifaket, başlarına başlıq, sarılı ayaqlarına zəif gürcü ayaqqabılı taxarlar. Heç şübhəni var ki, bu qiyafətdə—bu milləti sevən bir adam üçün—bir başqa gözlilik olsun. Ruhim bu qiyafəni bənimşəyir. Xanımlar büsbütün Trabzon qiyafətində başdan-ayağa bir çarşafa bürünüb, üzərinə rüband salırlar. Buranın köyləri hicabə gözəlcə rəayət edirlər.

CAVAD  
1915, 30 dekabr, «Açıq söz»

## ACARA MƏKTUBLAR

(IV)

### A c a r a d a d i n

Acaralılarla olan rəbitəmizə bir azca diqqətlə baxacaq olursaq, bizi qardaşlarımıza bağlayan, onları bizə sevdirən din və Quranın tövsiyələridir.

Acarada başlıca din, dini-mübiri-Məhəmmədidir. Yerli bir nəfər olsun xristiyan yoxdur. Bizə görə bunlar islamiyyəti çoxdan qəbul etmişlərə də, bugünkü gün bütün mənasılə bir müsləman qövmidirlər. Dini qətiyyən ehmal etməzlər. 15 yaşından yuxarı olan hər bir acaralı istərsə bəy olsun, ağa olsun, namaz qılar. Oruc tutar. İslamiyyətin sair emalini yerinə yetirirlər.

Qalın bir urmanın sağır (lal) bir bucağında ağı bir camenin ağı minarəsində dərdli xocanın yatiq səsi Acaranın qəlbini saf ballarını namaza dəvət etdiyi kimi nərdivanın (mütəvazinin) ətrafi dolar. Büyük, kiçik, hər kəs namaza hazır olur. Artıq hər bir qüvvətə qarşı boyun əgməyən bir nəcib millət, cənabi həqqin hüzurunda əyilir.. əyilir... bəndəliyini göstərir!...

*Səmimi bir millətin saf bir ibadəti!*

*Bən Acaranın namazına məftünam!*

Adı günlərdə kənd camelöründə (məscidlərndə) böylə cümə namazının cəlalını da görmək üçün buradakı mərkəzi camelərə gəlməlisiniz! Bir-birinə yaxın olan kəndlərin birinin camei əvvəldən mərkəz olaraq tanılır və hər cümə günü ətrafdakı kəndlərin bütün ər kişiləri məzkuri cameə toplanaraq namaz qılarlar.

Acaranın kənd cameləri hər zaman bizim şəhər camelöründən qalebəlik olur.

Söyləndiyinə görə, Ramazan ayı Acarada bütün baliq olanlar necə ki, namaz qılırlar, eyləcə də oruc tutub cənabi həqqin məqfirətini dilərlər. Ramazanda hər gün camelörde namaz və vəz o biri aylara nisbətən daha parlaq bir şəkildə imiş.

Təbiidir ki, oruc və namaza böylə həvəslə yapan bir mil-lətdə məharət son dərəcə gözlənilir. Acarada tərəqqi və təməddüt yoxluğuna rəğmən böyük bir təmizlik vardır. Ən aşağı təbəqə-yədək bir kəndlinin belə üst başında, vücudunda geniş bir təmiz-liyin etimad qazanmış olduğunu görərsiniz. Aylarca içlərində, heç bir sənə, qorxu, nəfəs qoxuması görməzsınız. Hər gündə beş dəfə abdəst, hər abdəstdə (dəstəməz) gözəlcə yaxanmanın (yu-yunmanın) nəticəsi istə bu!...

Acarada dini bayramların çox gözəl saxlandığını söylərlər. Qismət olursa, Acaranın bir dini bayram saxlanması da gö-rər, oxularımıza əlimizdən gəldiyi qədər anlataraz. Nə demək istər ki, dinini sevən bir millət, bayramını da sevəcək və sevd-i-rəcəkdir.

Acarahıların dina nə qədər gözəlcə sarıldılqlarını bundan da bilmək olur ki, Acara ənənələri ancaq və ancaq islam ənənələ-rindən ibarətdir. 250 sənə bundan əvvəl islamiyyəti qəbul edən bu nəcib xam ruhlarında daha çox müvafiq olduğundanıdır, nədir? Xristiyan adətlərini bütəbüütə atıb, unutmuşlar. Və milli adət və ənənə olaraq islam ənənələrini-tarixi müqəddəsin ifadə etdiyi mənə ilə qəbul etmişlərdir. Müsəlman kimi düşünüb, müsəlman kimi inanıb, müsəlman kimi sevinirlər. Əzbərdən bir Quran ayesi oxusanz, ağzınızdan öpmək üçün çalışırlar.

Hicab məsələsinə gəldikdə Acara bunda da bir çox yerlərdən rəayətkardır. Buranın köylərində – bizimkilərdə olduğu kimi, qadınlarının üzlərini yarımqapalı deyildir. Bütün qapalıdır. Beli büzməli bir çarşasından başqa bir də üzlərinə rübənd salırlar. Buranın xanımları üçün bu rübənd zənn edərsən, bizimkilərindən daha əlverişlidir. Çünkü üzü rübəndli xanım hər kəsi görər, səqət onu kimsə görməz.

Hicabə böylə rəayət etdiklərinə görə söz yox ki, buranın qadınları əkin və çöl işlərinə çox az qarışırlar. Bütün vaxtlarını ev işlərində keçirirlər. 9 yaşından aşağı olan qızlar məktəblərində

oğlanlar ilə bərabər, diz-dizə dərs oxurlar. Qurani şərif xətm etdikdən sonra, yaza bilmədən oxumaqdan çəkinirlər.

İştə bizim acaralı qardaşlarımızın dinə rəayətlərinin dərəcəsi bu!..

Bu son zamanlarda bəzi islamiyyət düşmənləri ortaya yanlış bir nəzəriyyə çıxarmışlar. Guya islam istilası zamanında acaralıları qılınc zoru ilə islam etmişlərdir. Bənim anladığımı görə, - bunlar islam dinini zor ilə qəbul eləsələr idi, bu az müddət içərisində xristiyanlığı da büsbütün unutmadılar.

Az da olsa, ondan qalan əsərlərə təsadüf etmək olardı. Necə oldu ki, güc ilə xristiyanlığı qəbul edən bir çox millətlər əslərcə əski dinlərinin təsiri altında qaldılar da, acaralılar 250 sənədə xristiyanlığı büsbütün unutdular. Bunun üçün böyük bir cəsarət ilə söyləmək olur ki, Acarada islam dini yalnız, yalnız irşad və hidayət yolu ilə nəşr olunmuşdur.

Bir də bu fikrin yanlış olduğunu bunun ilə hökm etmək olur ki:

-Türk istilası altında çox az qalan bir millətə - eger islamiyyəti zor ilə qəbul etmiş idisə - rus istilasından sonra kim mane oldu ki, yenə xristiyan olmadı?

-Sizin babalarınız xristiyan idi, siz də xristiyan olmahsınız! - deyən bir missionerə, namuslu bir acaralı balası demiş ki:

-Ey, öylə isə, siz də yəhudi olunuz. Çünkü babalarınız yəhudi idi.

Gözəl və uyğun bir cavabdır! Deyilmi?!

-Deyirlər: «Siz islamiyyəti zor ilə, qılınc zoru ilə qəbul etmişsiniz!» deyən adamdan acaralılar mütləq incirlər. Bu fikri kəndi haqlarında bir iftira kimi tələqqi edərlər. Haqları da vardır!

CAVAD  
Batum, 20 dekabr  
1916, 25 mart, «Açıq söz»

## ACARA MƏKTUBLARI

(V)

Hər kəsin məlumudur ki, bir neçə zamandan bəri Qafqaz sərhədində müvəffəqiyyətlər hasil olmaqdadır. Batum sərhədində bu müvəffəqiyyət «Oş» qəsəbəsinə qədər irəlilədiyi üçün oraya qədər olan yerlər bir müharibə meydanı şəklinə düşmüşdür. Burasını nə demək istər ki, necə olsa, müharibə olan yerlər də əhali az-çox zərər görəcək və ehtiyac törəyəcəkdir. Bu ehtiyacı qapatmaq üçün Batum oblast komitəsi məzkar yerlərdə sərf olunmaq üçün on min manat pul təxsis etdi. Bu pulu paylamaq vəzifəsi də həmin komitənin üzvü sayılan cəmiyyəti-xeyriyyə nümayəndəsi doktor Xosrov bəyə həvalə olundu. O günlərdə doktor Sultanov İrəvan və Maku xanlığı siyahəti ilə çıxmış oldularından gəldikləri kimi müavinlərindən birisi ilə bərabər məzkar pulu götürüb, istila olunan yerlərə getdilər. Sıra ilə: Xoł, Atnə, Vizə, bir də Rizə də bulunur. Ehtiyac olan yerlərdə toziatda bulundular.

Doktor cənablarının bu səfərdən aldıqları təsirat belədir: Burada başlıca üçü gözə çarpmışdır: Mövqein gözəlliyi, əhalinin istiqaməti və hökumətin əhali ilə rəstəri. Bunlardan mövqeinin gözəlliyyinə doktor cənabları, adətən, məftun olmuşlardır. Bu yerlər lətfətəcə dünyanın ən gözəl yerlərindən sayılsa, yeri vardır.

Əhalinin doğruluğu da mövqein gözəlliyi qədər vardır. Bu sahil (yalı) boyunda yaşayanlar həp lazlardır.

Tarix bizə cəsur bir qövm olaraq göstərir ki, türklərin tərixinde lazların cəsarəti bir çox böyük rollar oynamışdır. Bunların gözəl süfətlərindən biri də sədaqətləridir. Türkiyənin əlində olduları vaxt sayır uşaqlı millətlər kimi öylə üşyan və iqtisəs ilə uğraşmadıqları kimi «laz» qüvvəsilə bir çox üşyanlar susdurulmuşdur. Doğruluqlarını tərif üçün, doktor – Laz azdır, ancaq düzdür! – deyir.

Dəniz sahili, limon və portagal ormanı daha bir çox təbii gözəlliklərin məcmui, doktorun tədqiqatına görə, bu yerlər bir az mədəni şəklə salınarsa, birinci dərəcə kurortlardan hesab olunur. Bir çox xəstəliklər üçün bu yerlərin daha əlverişli olduğunu söyləməyə hacət yox imiş.

Buranı da söyləmək lazımlı gəlir ki, hökumətin bugünkü əlaqəsi – yeni alınan yerlərin müsəlmanları ilə sülüqludur. Koman dan Lyaxovun verdiyi şiddətli əmrlərində deyilir ki, «İstila olunan yerlərdə dinc əhaliyə toxunmaq, talamaq qətiyyən yasaqdır».

«Aldığımız yerlərin əhalisilə aldığımız gündən etibarən bir rus təbəəsi kimi müamilələrdə bulunacaqdır».

Əlbatta, şiddət və mərhəmət komandanlardan asılıdır. Asıl erimiz də olursa, cəzalanmalıdırlar. Buna kimsənin bir deyəcəyi yoxdur. Fəqət dinc əhaliyə bunun, onun sözünə uyaraq-şimdiyə qədər böyləcə müamilə olsaydı, müharibə zərərdidələrinin sayı az olardı. Böyləcə də dövlətin yükü bir az qolay qalıb, bu gün bu zərərdidələrə sərf olunan pulu hökumət başqa dərdinə sərf edərdi. Nə isə keçən keçmiş...

\* \* \*

Türklər Batum oblastına olan hücumları əsnasında dönərkən oblastın bəzi yerlərinin əhalisini zor ilə kəndilərlə bərabər götürmüslər idi. İndi bunların çoxu alınan yerlərdə qalmış ol duqlarından yerlərinə dönmək üçün hökumətdən müsaidə istəmişlər. Nümayəndəmiz tərəfindən olanların ümumi siyahısı tərtib olunub, bu günlərdə komandan cənablarına təqdim olunacaqdır. Bu geri dönəcəklər üçün Markyalda qarantin yapılmışdır. Geri gəldikləri kimi onlara lazım olan yardımı dondurmaq üçün cəmiyyəti-xeyriyyə tərəfindən bir çox tədbirlər hazırlanmaqdadır. Hökumətin də onlara nə nəzərlə baxdığını təxsis

etdiyi on min manatdan anlamaq olur. Həm hökumət yardım edir, həm millət, ümid ediriz ki, onların yaraları pək çapuq sağılsın.

Martin əvvəllərində qacqınların işinə baxan komitənin baş nümayəndəsi tərəfindən cəmiyyəti-xeyriyyənin Batum şöbəsin-dən Batum oblastında bulunan qacqınlar və fəlakətzədələrin ümumi siyahısını tərtib etmək istənilmişdi. Bütün Batum oblastının ümumi siyahısı tərtib edilib, bitmiş. Bu günlərdə Təmşə də təqdim olunacaqdır. Həkəza bu siyahı tərtibi cəmiyyətin Kars və İrəvan şöbəsinə də həvalə olunmuşdu. Eşitdiyimizə görə, oralarda da məzkar siyahı tərtib olunub, bitmişdir. Təqdim üçün əmr gözlənilir.

Bu günlərdə Batum məhkəməsində beş ermənin işinə baxılmışdır. Bu beş erməni Batum oblastı Artvin okruqunun Ardanut uçağkosunda Tanzrodda 11 yaşında bir erməni qızını zorladıqlarından məhkəməyə verilmişlər idi. Məhkəmə bunlara asılmaq cəzası kəşmişdi. Bir az sonra bu işin təsətilatını yazacağam.

Bu günlərdə Əlahəzrət canişin tərəfindən hökumət dairələrində əhalinin əkin işlərinə diqqət edib, mümkün qədər çox əkil-məsini əmr etmişlər, bu telegraf münasibətlə toplanan şurada nümayəndəmiz doktor Sultanov da iştirak etdiyinə görə məzkar şuraya əkin işlərinin daha mükəmməl olması üçün Türkiyəyə gedən müsəlmanların geri dönməsinə müsaidə etmək və yerlərini özlərinə vermək təklifi olmuşdur.

CAVAD  
20 mart, Batum  
1916, 25 mart, «Açıq söz»

## BATUMDA MÜSÖLMAN MİTİNQİ

Pəncəyi-istibdad Batum müsəlmanlarını qırx ildən və bilməsə bu son zamanlardan bəri müdhiş fəlakətlərə atdı. Heç bir günahları olmadığı halda naşaq yerə düşəri-mücacat oldular. Minlərcə xanımın məhv edildi. Minlərcə ailələr, gənc, qadın və cocuqlar xəyanət əsnadı altında həlak oldu. Sabiq hökumət dəlil və isbatlara heç bir qiymət vermədən xalqı son zamanlara qədər belə acaralıları birər-birər tövqisi edir, soyuq quberniyalara təbid etmək siyasetindən vaz keçmirdi. Əyər böyük Rusiya inqilabı çıxmasa idi, bu məqdür xalq həyat və məmat arasında çalxalanıb duracaq, heç bir xüttəyi-tərəqqi və təməddünə yürümədən əsrlərdən bəri vətəni saylan qoca bir qıtədən nam və nişanəsi silinib yox olacaq idi.

Fəqət nuri-inqilab rus millətilə bərabər sair millətlərə də bir səlsəbili-feyz və nicat bəxş vəd etdi. Əlbəttə ki, bu nemətə qarşı könlü çoxdan yanlıq və həsrətli olan acaralılar da həyəcansız, məsərrətsiz qalamaz idi. Martin 13-də Batumun və bütün oblastın əsrlərdən bəri doğma, böyüümə sahib və övladı acaralılar, mənhus günlərin yadigarı olaraq təxrib edilmiş, bütün məfruşatı qarət olunmuş «Əziziyyə» məscidinə toplaşmışlar. Müsəlmanca bir hürriyyət bayramı etmişlərdir.

Yekdigərlərini səhbətlər ilə salamlayıb da iki, üç söz danışmayan acaralılar «Əziziyyə»də ümumi bir müsəfihə ilə və bütün bir xalisiyyətlə hürriyyətin izzət və etibarını gözəl və həqiqi bir surətdə dərk edilmiş və o mənhus günlərə lənət etmişlərdir.

İctiməə gürcü natiqləri və müsəlman xətbləri iştirak etmiş olduqları halda saat ikidə mübəsirət edildi. Əvvəla cəmiyyat-xeyriyyənin nümayəndəsi Cəməbəy Hacinski kürsiyi-xitabətə çıxdı. Və müsəlman əhaliyə hürriyyəti təbrik etdi. Sonra bu ictiməada müsəlmanlardan mütəşəkkil bir heyəti-icraiyyə seçilməsini və bu heyəti-icraiyyədən iki zatın Gəncədə martın on altısında olacaq ümumi müsəlman syezdinə göndərilməsini bəyan etdi. Cəməbəydən sonra Abasidze Məmmədbəy filosofca bir nitq

oxudu. Nitqini əvvəlcə gürcüçə, sonra da türkçə təkrar etdi. Məmməd bəy endi. Qalava Kirinski kürsiyi-xitabətə çıxdı. Qalava gürcüçə nitqini oxudu. Qalava deyir idi:

«Acaralılar. Rusiya inqilabi və ümumi hürriyyəti bilməsə sizin kimi məzəlum və məqdur bir millətə ən qəlbə və səmimi bir surətdə təbrik edirəm». Bundan sonra Qalava yeni idarənin əsasları haqqında ümumi bir məlumat verdi. Və hər tərəfdə yeni idarənin qüvvətlənməsi mütəşəkkil olmaqla qabil olduğunu anlatdı və Acara kəndlərində də bu təşkilatı tezliklə əmələ gətirmək, əski qüvvətləri ortadan qaldırmaq lüzumunu söylədi. Kirinski hərəkatlı alqışlarla kürsidən endi. Sonra bir çox gürcü natiqlər söz söylədilər. Fəqət, münasibətsiz bir surətdə bir münaqişə meydana çıxdı. Şöylə ki, bir neçə mütəəssib gürcü millətçiləri Gəncədəki syezdə iki adamın seçilib göndərilməsini xud-bəxud bəyan-madılər (?). Bunlar diktatorca deyirdilər ki: «Siz gürcüsünüz, Gəncədəki müsəlman syezdinə neçin gedəcək imişsiniz? Xalq, ümumiyyətlə, söyləyirdi ki, bizim müsəlmanlar ilə münasibəti-diniyyəmiz var. Münasibəti-diniyyəmiz bizi onlarla bir çox işlərdə birləşdirir. Əksarıyyət bu fikirdə olduğu halda, gürcüler yeno nüqteyi-nəzərlərində sabit durur, parlaq və mütəntənə nitqlərin dəfələrlə davam etdirirlərdi. Gürcülərə bir də Qalavanın və kili gürcü müsəlmani Rəcəb bəy Nijfadze də tərəfdar oldu. O iki adamın bir ay sonra göndərilməsinə gəlinçə, hal-hazırda Batum və Acarada görülecek işlər daha mühümdür. Halbuki, syezd bir ay sonra deyil, martın 16-sında ictima edirdi. Rəcəb bəyin bu lastiqli sözünə qarşı Cəməbəy cavab verdi. Bu məsələ üzərində ixtilaf çıxarmaq istəyənlərin hüsni-niyyətlərindən qətiyyən şübhə etdiyini, lazımlı gəldiyi bir surətdə söylədi. Xalq həp birdən Cəməbəyə iştirak etdi. Və iki adamın həmə-hal seçilib göndərilməsini ümumən məhəqq gördülər. Təəssüf ki, si şəxsiyyətə girdi. Cəməbəy mübariz olan zat öz məziyyətindən, bu vətənin övladı olduğundan və kəndindən bu vətənə heç bir xəyanət qadir ol-

mayacağından bəhs etdi. Əsil (prinsip) cəhatilə bu sözlər arasında bir münasibət yox idi. Cəməbəy ikinci dəfə olaraq izahatı lazımlı gördü. Və əhaliyə xitabən: «Arqadaşlar. Burada syezdə adam göndərilməsinə müariz olanlar, guya bizim millətimizə hesab verməməyinizlə ittiham edirlər. Fəqət sizdən sual edirəm: iki ildən bəri sizin aranızda çalışıram, sizdən birisinə qarşı məndən sizin gürcü olmadığınız haqqında bir söz çıxmışdır mı?»

Əhali həp birdən: – Əslə! Həkimiz müsəlman cəmiyyəti-xeyriyyəsindən məməniniz!

– Sonra mən nahaq yerə uzaq və soyuq məmlekətlərə sürülməyə mahkum olmuş neçə nəfər acaralıyı qurtarmaq üçün əski hökumətə qarşı özümü fəda edərcəsinə çalışdım! O zaman Rəcəb bəy sizə nə xidmət görürdü? (Hər tərəfdən «doğru» sədaları). Rəcəb bəy bir müsəlman olduğu halda, bu müsəlman əhali üçün əcaba o fəlakətli zamanlarda nə məziyyət göstərdi? (əhali həp yerdən: heç, heç!...) İştə bugünkü icṭaimada da Rəcəb bəy sizin həyatınıza müxalif bir yol tutmuşdur. (Doğru!) Və sədaları və alqış bu icṭimain şəklini dəyişdirərək bir taqım şəxsi, xüsusi şeylərə meydan vermək istəyənlərə mane olub, qüvvəyi-icraiyyə komitəsi intixabə başlayınız!» – dedi.

Cəməbəy sürəkli və hərəkatlı alqışlarla salamlandıqdan sonra əhali intixabə başlamışdır. On iki şəxs seçilmiştir. Bu lardan Cəməbəy və Abəşidzə sədr olmuş və katibliyə İsmət Əfəndi intixab edilmişdir. Sonra iki adam da Gəncə syezdiniə iştirak etdirilmək üzrə seçilmiştir ki, bunlardan birisi Məmmədbəy, digəri möhtərəm Xacə İskəndər Əfəndidir.

İctima mültəəssib gürcü millətçiləri üzündən zərər görmüş olmaqla bərabər, məqsud və hədəfinə hasıl olmuşdur.

Məmmədbəy və İskəndər Əfəndi ertəsi günü Gəncə syezdiniə iştirak etmək üzrə Batumdan getmişlərdi.

## ÖMƏR FAİQİN BAŞINA GƏLƏNLƏR

Daha 1918-ci ilin kanun əvvəlində Batuma getmək üzrə Tiflisdə bulunduğu zaman möhtərəm qələm arqadaşım Ömər Faiqin Tiflis komandanlığı dairəsində məhbəs olduğunu eşitmədim. Və haman gün ziyarətlərinə getdim.

Nə üçün həbs edildiklərini anladım. Məlum olduğu üzrə Batum, Kars sancağındakı müsəlmanlar cılıvu gürcülerin əlinə vermək istəmirdilər.

Ömər Faiq də əhalinin hissiyyatına bir tərcüman vəzifəsi gör-düyündən gürcülüyə «zərərlü» görülmüş və həbs edilmişdi. Fəqat əhvaldan elə anladım ki, Gürcüstan hökuməti Ömər Faiqi tezliklə sərbəst buraxacağını vəd etmişdir. Bütün saf dil millətimlə bərabər bən də gürcüləri dost olaraq tanışlığımızdan Azərbaycan mətbuatına bu xüsusda bir şey yazmadım. O dostluğun xatırı üçün bu məsələyə o qədər də əhəmiyyət verməyib, Batuma getdim. Bir də möhtərəm yoldaşım özü, araya pozğunluq düşməsinə bilzat razi olmadı. Batumdan döndüyümüzdən sonra Gəncədə, Ömər Faiqin Tiflisdən çıxmamaq qeydilə sərbəst buraxıldıqlarını eşitmədim və sevindim.

Bu dəfə kanuni-sanının 22-də bir də Tiflisə getdim. Ömər Faiqin təkrar həbs edildiyini təəssüflərlə anlatan yoldaşlara rast gəldim. Budəfəki həbsin əvvəlkinə bənzəmədiyini də əlavə etdikləri vaxt pək ziyan maraqlandım. İcab edən vəsiqeyi əldə etdikdən sonra görüşə bildim. Bən Ömər Faiqi yenə əvvəlki üç arqadası ilə bərabər komandanlıq həbsxanasında buldum. Yarım saat sürən mülaqatımız anlatdı ki, Ömər Faiqi bu dəfə həbs etdikləri kimi arqadaşları ilə bərabər Tiflisin mərkəzi həbsxanasında qəpatmışlar. Bu həbsxana qatillərin, canilərin yatağıdır. Bu həbsxananın daxili, Allah göstərməsin, nə qədər murdar hərəkatların yuvası imiş. Buraya Gürcüstan hökuməti caniləri, piçaqları, yılanları dişlərlə bərabər olaraq, toplamışdır. Bu həbsxananın içərisində Gürcüstan hökumətindən başqa bir hökumət varmış. Bura-

ya yeni daxil olan bir məhbus təbəlik vergisi verməli imiş. Bu yeni hökumətin buyurduğuna əməl etməyənlərin vay halına! Pekin və Tehran həbsxanalarında olmayan işgəncələr altında can verənlərin həddi-hesabı yoxdur. Əski isratəngiz bu qalanın hər qaranlıq guşəsi bir çox qurbanların məqtəli imiş. Bir sözlə, o qalada adam öldürmə dərsi yenidən böyük bir məharətlə öyratılməkdə imiş.

İşte bu dəfə Qafqaz türklərinin sevgili yazılıçısı belə bir məbədə müsafir olaraq günlərcə qalmışdır.

Vergi istəniləyi vaxt verməkdən aciz qalan mühərririmiz dəhşətli bir yumruq və təkmə tufanı altında qalmışdır. Dişardan dostların göndərdiyi yeməklər verilmədiyi kimi, içəridəki «qanlı lokanta» hökuməti də dustaqxana yeməyini verməmişdir. Onu müsaiyət edən qaravul əsgərlərin anlatmış olması ilə «Vətən xaini» Ömər Faiq sabahdan axşama qadar ölümə müntəzir olmuşdur. Bir qac gün bu cəhənnəm əzabından sonra Ömər Faiqin Tiflisdəki dostları işi anlayıb hökumətə söyləmişlər. Həbsxanasından xəbəri olmayan hökumət də Ömər Faiqi təkrar şəhər komandanlığı həbsxanasına nəql etmişdir. Məsələ bununla bitməmiş. Onun yoldaşlarından biri yenə orada qalmışdır. O da Axsixanın mötəbər əşxasından birisidir. Kəskin dişli piçaqlar Ömər Faiqin hesabını bir gün gecə o zavallıdan sormuşdur. İkinci gün o zat da oradan ölügi həbsxanaya nəql edilmişdir.

Zəmanə yazıçıları vüquati kəndi duyğularıyla uydurub, meydana çıxarırlar. Fəqət bən bunu, bu məlumatı Ömər Faiqdən və digər üç arqadaşından eşitdiyim kimi yazdım. Burada göstərdiyim, olunan həqarətin bir cüzüsüdür. Bən bu həqarəti Ömər Faiqə deyil, millətimə edilmiş hesab etdiyim üçün gürcü millətinin dostluğunu ürəyimdə saxlamaqla bərabər, gürcü hökumətinə qələm arqadaşlarım naminə etiraz edirəm. Ömər Faiq Axsixanın deyildir. Bütün millətin malıdır. Bununla izzati-nəfsi təhlqir edilən millətim, dostluğunun sui-istemal edildiyini hiss etməz deyildir.

CAVAD  
1919, 24 təşrin əvvəl (oktyabr),  
«Azərbaycan»

## RÖVŞƏN ƏŞRƏF BƏY

Əsrlərdən bəri bir-birindən uzaq düşmüş bir nənənin övladı olan Osmanlı türklərilə azəri türkləri həmd olsun, bu gün pək uzun sürən bir ayrılığın pəncəsindən yaxayı qurtardılar. İki qardaşın sevincini görən və duyan al bayraq, bunların başları üzərində dalgalanıb, çırpınması ilə bu bayrama yoldaş olduğunu söyləməkdədir. Bu gün minarələrin səsi qulaqlara daha açıq gəlməkdə, toplarının üstündə parçalanıb da sevdiyi yurdunu əyləcə düşmənə təslim eyləyən mərd xanların mərd ruhu buludların arasından bizdən pək məmnun qaldığını, bizi sevirək anlatmaqdadır. Allahın sevgili qulları bulunan babalarımızın ruhunu şad etdikdən sonra tutacağımız bir yolda yavaş-yavaş da olsa, yürüyürüz və bu yürüşümüzlə sevgili Turana, mövcud cənnətə yaxlaşdığınımı hiss etdiyimiz üçün köksümüz daha da qabariyor. Gələcək məsud günləri bir an əvvəl yaxınlaşdırmaq üçün lazımlı olan imani-qüvvəyi cənabi Allahdan niyaz eyləriz!

—Ey böyük Tanrı! Türkler sənin himayənə sığındılar. Lütfünü görüb, mərhəmətini təcrübə etdilər. Göndərdiyin dinin uğrunda tökülən şəhidlərimizin qanı hörmətinə olsun, bizləri məyus etmə!

Əvəl, bu gün azəri türkləri müstəqil bir dövlət təşkil etdilər. Bu dövlətin yegana hamisi Osmanlı türkləri olduğunu söyləməyə hacət yox!

Bu iki türk hökumətinin bir-birini daha yaxından tanımıası, söz yox ki, bunların əlaqəsini bir qat daha gözəlləşdirər. Və hər iki məmləkətin yüksəlməsinə yardımçı toxunur.

Bizim tanış dediyimiz, siyasi tanışlıq və diplomatiq deyildir. Bu vardır. İstanbulda bizim bir heyətin bulunduğu kimi, onların da bizdə siyasi nümayəndləri yox deyildir.

Günlər keçdikcə bir mühərririn ətrafında toplanan siyasi gedişləri görüb, seviniriz. İşin siyasi cəhətini, o yolun mütəxəssislərinə buraxıb, biz məqsədimizə keçəlim...

Bir qaç ildir aramızdakı yolu, qardaşlıq yolunu bağlayan səddi ordumuzun sövləti devirdi. Əvvəlkinə nisbətən biri-birimizlə daha çabuq dərdləşə biləcək bir dövrəyə girdik. O zaman biz zənn etdik ki, ordunun arxasında Osmanlının İstanbulu, İstanbulun gəncliyi qafılalar və dəstələr ilə, Türkiyəyi bizi, bizi də Türkiyəyə bir an əvvəl tanıtmaq üçün şəbəkə edəcək. Osmanlı qəzətə mühərrirləri yurdumuzu hörümçək acısı kimi sarıb. Azəri türkünün, Qafqaz müsəlmanın səmimi səlamlarını Osmanlı əf-kari-ümumiyyəsinə bildirəcək, ara-sıra ictimai, elmi ehtiyaclarımızdan bəhs etməklə onların təminini yolunda bizi mənəvi bir yardımda bulunacaqdır.

Faqat, acı bir təəssüsflə mülahizələrimizin doğru çıxmadığını gördük. Bu gün də Osmanlı türkü Qafqası, nə də Qafqaz türki Osmanlıyi həqiqi mənası ilə tanımayır. Və bu tanımazlığı isbat edəcək minlərlə nüqsənləri şahid olaraq göstərmək kimi əlimizdə dəlillər vardır. Bir az daha cəsarət edib, biz Osmanlıları tanıdıǵımız kimi, onların bizi tanımadıqlarını və bu son günlərə qədər bu uğurda bir təşəbbüs də bulunmadıqlarını ərz edə bilərəm. Bizdə heç olmasa az-çox qəzətə ilə uğraşan birisi, müəllimlər və müləəllimlər Osmanlı türkünün Nədimini, Nəfisini və vətənpərvər Kəmalini bilməkdə, onların birər, ikişər misraini dilin təsbih etməkdədir. Gənclər oradakı milli ədəbiyyatı cərəyanına (qızıl almaya) dört gözlə baxdıqda, milliyyətə doğru atılan hər bir doğru addımı ürəkdən alqışlamaqdadır. Hələ «tar»ın tellərinə sorunuz? İlk əvvəl sizə «Altun dastan»dan bəhs edəcəkdir. Əminbəyi bilməyən bir məktəbli coeçəq belə yoxdur. Ara-sıra ələ düşən «Yeni məcmə»nin nüsxələri bulunmaz bir kimya, bir çox dostları bir-birindən küsdürdüyüünü də ərz edərsək, buraların Osmanlı türkünü tanımaq üçün bəslədiyi iştiyagın dərəcəsini əvvəlcə bilirsiniz zənn edirəm. Osmanlı türkünü tanımaq bizi bir ehtiyacdır. Bu ehtiyacın da təmini, şübhəsiz, Osmanlı gənclərinin və matbuat münasibətlərinin əlində.

Yazlıq ki, onlar kəndilərini bize tanıtmaq üçün pək ağır davranışırlar.

Biz yuxarıdakı sözlərimizlə orada bizim üçün çarpan ürəklərin bulunmadığına hökm etməyiriz. Yalnız əlimizə düşən qəzet və məcmuələr orada pək əski bir sualın hələ də təkrar olunduğunu anlaşdır.

-Millətə doğru gedəlim!

-Salonu nasıl buraxalı?

İstanbul bu sualın üstündən münaqişəyə düşmüşkən pək yaxından bəri meydana çıxan «Yeni gün» qəzetəsi çıxdığı gündən təpişmaq ehtiyacını açıq duydu. Və kəndisinin mühərrirləri arasında ən istedadlı birisini seçib, bize göndərdi. O zat da yuxarıda adlarını yazdığımız Rövşən Əşrəf bəydir. Rövşən Əşrəf bir mühərrir olduğu kimi gənc türk ədəbiyyatının da əhatəli bir ədəbidir. Mənsub bulunduğu qəzetədə həvadis verməklə bərabər, azəri ədəbiyyatını da tətəbbö etmək üçün bütün, bütün Azərbaycanı və Şimali Qafqazı dolaşacaqdır. Bizim obalar ilə mülaqatımız: bu uğurda müvəffəq olacaqlarına qənaət verdi. Rövşən Əşrəf öyrəndiyi milləti ürəkdən sevir. Onun səlis qələminin ifadəsi bulunan iki kitabını oxuya bildik. Böylə gözəl bir qələmə, saf bir ürəyə malik olan məsləkdaşımızın bu xeyirli məqsəd üçün müvəffəq olmasına təmənna etməklə bərabər, müşarı-ileyhin birinci türk mühərriri olaraq müstəqil Azərbaycana təşrifindən dolayı ürəkdən «Xoş gəldin!» söyləriz.

CAVAD

1919, 24 təşrin əvvəl (oktyabr),  
«Azərbaycan»

## AŞYTK-nin BİRİNCİ PLENUMU

Tribunadan səslər:

Əhməd Cavad:

- Yoldaşlar, əlbəttə, mən də başqa yoldaşlarım kimi ÜİK(b)P MK-nin vahid bir yazıçılar təşkilatı təşkil edilməsi haqqında qərarını təbrik edirəm.

Bu məqalə ən əvvəl mənim şəxsimə aid bir məqalədir.

Mən burada müəyyən bir qrupun və ya ki, siyasi fırqənin nümayəndəsi deyiləm. Mən burada bir şəxs, bir insan və bir rəssam kimi danışıram ki, öz sahvlərimə görə başqalarından daha çox, daha artıq əzab çəkmişəm. Yoldaşlar, mən etiraf etməliyəm ki, qabaqda milli-şovinizm məzmunlu əsərlər yazmışam. Yoldaş Mirzə öz çıxışında dedi ki, mən heç vaxt açıq iclasda bulunub, danışmaq istəməmişəm, yeni və yaxşı bir şey yaratmaq fikrində olduğumu bəyan etməmişəm. Yoldaş Mirzə bu xüsusda sahv edir. Mənim belə çıxışlarım 24-cü ildə və 30-cu ilin əvvəllərində olmuşdur. Mən özüm yenə həyata və sosializm quruluşuna müsbət əlaqəmi çoxdan demişəm. Mən köhnə üsul ilə tərbiyə almış bir insanam və özüm də gənc deyiləm. Lakin məndə olan son dərəcə artıq həvəs məni məcbur edir ki, burada proletar icimai qarşısında çıxış fikrimi bəyan və izhar edirəm.

Bu qərar məni ona görə ruhlandırır ki, ömründə məna birinci dəfə imkan verilir. Bu isə insan həyatında onun üçün ən əhəmiyyətli bir işdir. Mən doğrusunu söyləyirəm, doğru söyləməyi də artıq sevirəm. Onun üçün də doğru söylədiyim zaman artıq ruhlanıram. Şəxsən, mənim quruluşum belədir. Mən zahiri bir, batini başqa cür olan insanlardan deyiləm. Mən heç vaxt aldatmayıram, ona görə də heç vaxt heç bir təşkilatı, heç bir dövləti aldatmaq, xəyanət etmək fikrində deyiləm. Mən ya «hə», ya «yox» deyərəm. İndi «hə» deyirəm, çünkü «hə» demək məni ruhlandırır. Mən burada öz keçmişim barəsində ətraflı danışmaya-

cağam. Bunu rus yoldaşlar da bilirlər, çünki mənim haqqımda Moskva mətbuatında da yazılmışdır. Məndə yaxşılaşmağa doğru dönüş vardır. Mən çalışıram ki, yeni reyslərdə olan yeni həyata yanaşam. Ona görə də mənə qarşı olan əlaqə, əlbəttə, dəyişməlidir.

Mən də başqaları kimi insanım, yaşayıram. İndi ki, yaşayıram, deməli, mənim də təsərütüm vardır. Söz yox ki, bu təssürat hər gün mənə yeni bir şey hiss etdirir. Mən geridə qalmış insanlardan deyiləm. Sizinlə bərabər, hər gün qəzetləri oxuyuram. Məni marksist hesab etməsələr də, mən bütün marksist ədəbiyyatını oxuyuram. Lenini oxuyuram. Engelsi oxuyuram.

Mən həmişə çalışıram ki, ətrafimdakı yenilikləri əhatə edim. onları oxuyub bilim və həmişə böyük işlər və yeni həyat quruluşunda faydalı olan insanlarla danışmaq istəyirəm. Lakin bəzi yoldaşların mənə olan əlaqələri ədalətli olmamışdır, onlar faktları, mən yazdığını əsərləri düzgün olmayaraq təhlil etmişlər. Bu təhlil etməklə də mənim əsərlərimə yalnız milli-şovinist məzmunlu deyil, hətta əks-inqilabi xarakter belə vermişlər. Əlbəttə, milli-şovinist əsərlər də əks-inqilabi əsərlərdir. Türklərdə bu məsələyə oxşar bir misal da vardır. İlanın ağı da, qarası da bıdır. Mən burada Hüseyin Mehdinin təqnidini qeyd edirəm. O mənim «Bismillah» adlı şeirimi təqnid edərək deyir ki, guya mən Bakı kommunarları əleyhinə yazmışam. Mən uca səsimlə deyirəm və fakt ilə sübut edirəm ki, mən bu əsərimdə, sonra yenə də «İngilis» adında əsər yazıb, ingilislər əleyhinə çıxmışam. O ancaq şeirin müqəddiməsini alıb, orta və axırını nəzərə almamışdır. Halbuki əsəri tamamilə təqnid etmək lazımlı idi. Hər halda, ədalət lazımdır, vətəndaş, mərdanəliklə şairin nə yazıb, nə dediyini söyləmək lazımlı idi. Hər halda, mənim Bakı kommunarları əleyhinə çıxışda bulunub yazmağım vicdanım üzərinə çox böyük ləkə atmış olardı. Heç vaxt bu sifir məndə olmamış və ola da bilməz. Bunu heç kəs mənə deyə bilməz. Mən bu komissarların birisilə

yaxşı tanış idim. Onun ilə hətta məktublaşmışdıq da. Mərhum yol-  
daş Nərimanov ilə məktubatımız da vardır. O hətta öz kitabını  
xətti ilə yazıb mənə bağışlamışdır. Mən o komissarlar əleyhinə  
heç şey hiss etməmişəm, çünki o zaman mən kommunist hərə-  
katından tamamilə xəbərsiz idim.

Mən Gəncədə yaşamışam. İranda təhsil almışam. Mənim ye-  
ganə idealim yalnız milli hərəkat olmuşdur. Bunu da mən yaxşı  
düşünmüşəm, lakin kommunist, sosialist hərəkatını mən bilmə-  
mişəm. Lakin sol hərəkatın da düşməni heç vaxt olmamışam.  
Mənim əhvali-ruhiyyəmi hamı bilir. Mən heç vaxt əks-inqilabi,  
ziyançı nəzəriyyədə olmamışam. Mən həmişə əməkçi kütlə ara-  
sında çalışmışam. Müharibə əsnasında yaraılırlara yardımda bu-  
lunmuşam. Mənim yazılarımun əlli faizi cəbhədə məktub alanlar  
və yoxsullar həyatına ithaf edilmişdir. Mənim əsərlərimi oxuyan  
gənc yoldaşlar bunu yaxşı bilirlər.

Burada çıxıb bu bolşeviklər, kommunistlər əleyhinə yazmış-  
dır deyərək söyləmək düzgün deyildir. Mən rica edərdim ki, tən-  
qid düzgün seçilsin. Faktlar düzgün qiymətləndirilsin. Təhrif  
edilməsin. Mənim yeganə xahişim bu sahədədir. Mən bir neçə  
faktlar göstərdim. Onların ətrafında ətraflı danışmağın ehtiyacı  
yoxdur. Mən söz verirəm və çoxdan bəri söz vermİŞəm ki, yeni  
ruhda işləyəcəyəm. Lakin imkan veriniz, yardım ediniz. Mən  
vədə verirəm ki, bacararam. Hərgah bir müddətdən sonra öz  
sözümün üstündə durmadığım aşkara çıxarsa, o vaxt tənqid et-  
məyə haqlısınız. Lakin mən yazacağam, mən bunu istəyirəm.  
Çünkü yazmaq məni ruhlandırır. Mən bu böyük quruluşda (iştir-  
rak) etməkdə özümü məcbur bilirəm.

Bukşpan – ... Sizin plenum əlavə olaraq sübut edir ki, ziyalı  
sınıfı əsas surətdə Şura hökumətinə tərəf dönmüşdür. Onlar işçi  
sınıfı xəttində dayanırlar. Yalnız bununla əlaqədar olaraq, bu-  
rada çıxışda bulunub, özünü keçmişdə sosialist ədəbiyyatı rəhbərlərinindən birisi olaraq nişan verən Ə.Cavadın çıxışını düşün-

mək lazımdır. Yalnız bununla əlaqədar olaraq, Baqri, Çobanzadə və başqalarının çıxışlarını qeyd etmək lazımdır. Yalnız bununla burada çıkışda bulunan o yoldaşları düşünməliyik ki, onlar bizə yaxınlaşıb, işçi sınıfı cəbhəsinə keçirlər.

Təşkilat komitəsi bu nəzərdə tutulmuş tədbirləri həyata keçirmək üçün ciddi surətdə çalışmalıdır. Lakin burası da aydın bir həqiqətdir ki, bütün bu böyük və əhəmiyyətli işləri təşkilat komitəsi tək başına həyata keçirə bilməyəcəkdir. Bütün yazıçıların, Çobanzadənin, eləcə də Cavadın və başqalarının borcudur ki, təşkilat komitəsinin işlərinə yalnız komitənin himayəsində olmaq yolu ilə deyil, bəlkə də, orada bilavasitə çalışmaq, iştirak etmək yolu ilə ona kömək etsinlər...

## ŞİDDƏTLİ PROTESTO EDİRƏM

Əli Nazim yoldaşın Moskvada çıxan «Mətbuat və inqilab» («Peçət i Revolyusiya», 7 kitab, 1929, iyul) adlı ədəbi məcmuədə yazdığını görə müsavatçılar tərəfindən İstanbulda nəşr edilmiş «İstiklal uğrunda» ünvanlı kitabda bənim də bir para şeirlərim dərc edilmişdir.

Aprel inqilabından sonra əlaqədar olmadığım bir təşkilat tərəfindən nəşr edilən bu kitabdan xəbərim olmadığı kimi, hansı parçalarının da oraya düşdüyündən xəbərim yoxdur. Lakin nə olursa-olsun Azərbaycan Şura quruluşu əleyhinə olan bir kitabda yazılarının fitnəkarlıqla nəşr edilməsinə, şeirlərimin bir siyasi alət olaraq qollanmasına qarşı şiddətli etiraz edirəm.

Azərbaycan işçi sınıfının sosializm quruluşunda əlimdən gəldiyi qədər iştiraka hazır olduğumu bəyanla, yazılarının Şura hüdudu xaricində nəşri üçün heç bir kəsə və heç bir təşkilata vəkalət vermədiyimi də bununla elan edirəm.

ƏHMƏD CAVAD  
«Kommunist» qəzeti, 31 oktyabr 1929-cu il.  
№256

## İZAH

Keçən günlərdə «Kommunist» qəzeti vasitəsilə etdiyim bir protesto kürü bir etiraz olaraq haqqında bir çox kəskin və tənqidli məqalələr yazılmışına səbəb oldu.

Bən nə üçün protesto etdim?

Bən onun üçün protesto etdim ki, əvvəla mənsubiyətində ittiham edildiyim müsavat sırgəsi ilə selən 1920-ci ilin Aprel inqilabından, 1924-cü ildə verdiyim deklorasiyondan bəri onlarla heç bir əlaqəm olmamışdır. İş böylə ikən Əli Nazim yoldaşın məqaləsindən İstanbulda mühacir müsavatçıların çıxarmış olduğu bir kitabda yazılarım bulunduğunu oxudum. Şura hökuməti əleyhinə çıxmış olan bu kitabda nə yazıldığını bilməsəm də, nə olursa-olsun, təbii ki, bən buna razı ola bilməzdəm. Bənim qəlbim Şura ölkəsində zəhmətkeş həyatı və sosializm quruluşu işlərində ciddi və səmimi olaraq çalışmaq həvəsilə dolu ikən, burada hər bir vətəndaş səmimiyyətlə bənim gözümün içini baxarkən bu fəlakətini heç də təsvib... sandığım bir təşkilat tərəfindən yazılarımin bənim məlumatım olaraq nəşr edilməsi arxadan vurulan bir xəncər olardı, bən özüm də xain! İşdə bən də xain olmadığımı, ikiyüzlülük etmədiyimi hər kəsdən əvvəl elan etdim. Bununla da vətəndaşlıq borcumu vermiş oldum.

Protesto etdiyimin bir səbəbi də budur.

Protestomun ikinci və ən qüvvətli səbəbi də budur ki, bən qəti müsavat sırgəsinin xətt-hərəkətini və məskurəsini yanlış hesab edirəm.

Əcnəbi parası ilə, koloniya siyasəti yürüdən və Şərqi xalqlarının əsarətinə çalışan diplomatların təlimatılı iş görən bu... sırgə Azərbaycan türk kütləsinə zərərdən başqa bir şey verməyə müşətdər deyildir.

Bənim fikrimcə, müsavat sırgəsi daha iş başında ikən elan etdiyi demokratik prinsiplərin heç birisini həyata tətbiq etmədiyindən, yəni qoyunu qurda tapşırma üsulu ilə hərəkat edərək,

Azərbaycan əməkçilərini başqa məzlumlarla bərabər əsarətdən xilas edən böyük inqilaba qarşı çıxdı. Çox az sürən hakimiyyət dövründə belə mənəvi nüfuzunu qət etdi. Hal-hazırda böylə çıxılmaz yola düşən sırqəyə mənsub olmağın siyasi bir korluq olduğunu bən də çoxdan anladım. Ona görə də şeirlərimi hökumətimizin əleyhinə bir siyasi alət olaraq nəşr edənlərə şiddetlə etiraz etdim ki, bu da bir vicdani qənaətdən başqa bir şey deyildir.

Haqqımda məqalə yazan yoldaşların cümləsi bənim milli ruhda yazdığınımdan, gəncliyə və inqilabi işə zərər verdiyimdən bəhs edirlər ki, burada haqlıdırlar. Doğrudur, həm milli ehtirasların müvəqqəti də olsa, üstün gəldiyi bir mühitdə böyüdüm, bu yolda təşviq edildim, irəli çəkildim, əməlli-başlı bir siyasi tərbiyə görmədiyimdən bir çoxları kimi uzağı görə bilmədim. Milli şair olmağa çalışdım, bir çox milli parçalar yazdım. Bunu boynuma alıram.

Lakin bu gün tarix, həyat bir çox əski mətbuatlara qələm çəkdi ki, milli duyuğu da onun içində. Bu gün ümumi bəşəri əhəmiyyəti olan bir hərəkətdən saparaq dar bir çərçivəyə girmək bəşəriyyətə xəyanət etməkdir. Ona görə də, ümumiyyətlə, yazmış olduğum milli ruhlu parçalardan imtinayla gənc dimaqlar üçün onların zərərli olduğunu etiraf edirəm. Bugünkü həyatın bəndən tələb etdiyi bir şəya boyun əyirəm. Şəxsən bən özüm bir daha milli parça yazmamağa qərar verdim.

Münəqqid yoldaşlar ortaya bir də bir «Göy göl» məsələsini atırlar ki, bir az da o xüsusda danışmayı faydalı gördüm...

«Göy göl» öz-özlüyündə lirik bir parcadır. Onun belə olduğundan, ümumiyyətlə, lirizmə məxsus bir saciyyə etibarılı, müxtəlif mənalar verilə bilər. Lakin nə «Göy göl»də, nə də mətbuatda çıxan başqa yazılarimdə bilməssə 1924-cü ildən sonra heç bir siyasi məqsəd tutduğum yoxdur. Şeirimdəki hüzn coquqluğumdan başlayaraq yazımaqdə olduğum parçaların cümləsində olduğunu ədla uğraman yoldaşlar da çox gözəl bilir. Bən burada böylə bir hüznün bugünkü ədəbiyyata da xeyirli olduğu deyil, bəndəki hüznün siyasi olmadığını söyləmək istayıram.

Yuxarıda müsavat fırqəsinin xətt-hərəkətinin yanlış və məfkurəsinin zərərli olduğunu göstərməklə bərabər, Şura hökumətinin Azərbaycan əməkçiləri üçün yeganə və düzgün bir üsul-idarə olduğunu, bu hökumətin yalnız xalqın, zəhmətkeşlərin öz əli, öz iradəsi ilə qurulduğunu söyləməklə ən səmimi bir duyğumu bildirmiş oluram. Azərbaycan əməkçilərinin öz quruluşu üçün göstərdiyi fədakarlıqlar, ruh yüksəkliyi buna qüvvətli bir dəlildir.

Bən milliyyət ruhu daşıyan milli saydalardan bəhs edən ədəbiyyatı zərərli hesab edirəm. Çünkü böylə ədəbiyyat hər bir şeydən əvvəl milli adavətlər törədir, bir milləti başqa bir millətdən üstün göstərməyə çalışaraq, bir çox uyğunsuz hərəkətlərə meydan verir, bunun nəticəsində də milli qırğınlar baş verir, bir çox qanların tökülməsinə, zəhmətkeş xalqın fəlakətə düşməsinə səbəb olur. İndi bənim fikrimcə, hər bir şüurlu vətəndaş yalnız öz millətini deyil, millətinin də mənsub olduğu bəşəriyyətin, bu bəşəriyyətin xilası üçün fədakarlıqlar göstərən əməkçiləri düşünməlidir. Ona görə də bən milli ədəbiyyatdan imtina edirəm.

Təbiidir ki, quru sözlər fikir və görüşü isbat edə bilməz. Əməkçi vətəndaşlar bəndən də ümumi yolda bir xidmət göstərməni bəkləyəcəkdir. Bən də, qəti olaraq əskılıkdan əlaqəmi üzərkən bərabər, yeni ruhi qavramağa, yenilik ruhunu tərənnüm etməyə çalışacağam. Hər şeyin yeniləşdiyi bir dövrdə əski olaraq qalmaq ayib olardı.

Nəhayət, burasını da qeyd etməliyəm ki, bən də bir insan olmaq etibarilə səhv etməmiş deyiləm. Çox səhvlər etmişəm, bəlkə də, o səhvlər yenə də olacaqdır.

Lakin mən ömründə heç bir zaman xəyanət etməmişəm. Bundan sonra da etməyəcəyimə əminəm. Bəni xəyanətdə müttəhim edən yoldaşlar həddindən ziyadə şiddetli davranışmışlardır. Bən də ümumi iş naminə haqqında yazılan bu şeylərin tərsini unudaraq, əlimdən gəldiyi qədər proletar quruluş üçün çalışıb xayın deyil, dost olduğumu isbata müvəffəq olacağımı əminəm.

ƏHMƏD CAVAD  
«Kommunist» qəzeti, 1929, 19 noyabr, № 271

Əhməd Cavadın Azərbaycan  
Şura yazıçılarının plenumlarında,  
iclaslarında etdiyi çıxışlar  
və opponentlərinə verdiyi cavablardan seçilmiş səhifələr

—Yoldaşlar, mən sizin qarşınızda birinci dəfə çıxışda bulunmuram. Mən bir çox çıxışlarda bulunmuşam və öz çıxışlarımın da hamısı yadımdadır.

Bu son zamanlarda mənim haqqımda «Yeni yol» qəzetində və «Kommunist» qəzetində məqalələr çıxdı. Və bu gün İttifaqımızın rəhbəri Ş. yoldaş mənim haqqımda öz fikrini söylədi. Bu, elbəttə, onun yalnız şəxsi tənqid olaraq mənə yanaşmasını deyə bilməyəcəyəm. Ümumiyyətlə, yazıçı heyəti idarəsinin mənim haqqımda olan fikirlərinin bir təzahürü kimi baxacağam.

Buna görə, mən həm «Yeni yol»da, həm «Kommunist» idarəsində və həm də yoldaş Ş.-nın tərəfindən mənə verilən suala cavab verə bilərəm.

«Yeni yol»da və «Kommunist» qəzetində mənim əleyhimə yazılın yeni materiallar olduğu bir. Məsələn, bilirəm ki, o məsələdə kontrrevolyusyonerlər, trotskiçi qruplar tərəfindən məni müdafiə etmək məsələsidir.

Mən buna cavab verməklə, Ş.-nın mənə verdiyi suala da eyni zamanda cavab verəcəyəm.

Mən Ruhulla, Mikayıl Hüseynov kimi «trotskiçilər»ə belə baxıram: yalnız hökuməti ələ almaq üçün və yalnız özlərini müdafiə etmək üçün xarici hökumətlərə yol verən və onu təmin etməyə çalışan və başqa mədəni əsərlərin, kitabların nəşrində çalışan adamlardan, mən-heç bir trotskiçi tərəfindən müdafiə görməmişəm.

O haqda mən birinci sözü demək istəyirəm.

34-cü ildə, mən Bakıya gələndən sonra mənim qarşısında bir məsələ dururdu. O məsələni özümün qarşısında özüm qoydum.

Mən vaxtilə özümün mənsub olduğum kontrrevolyusyon bir partiyanın işinin üstünü açmaq və yeni mədəniyyətə qarşı tamamilə bir düşmən olduğumu göstərmək məqsədində idim.

Mən bunu qarşısında qoymadım və bunun üzərində özüm bir mövzu götürdüm. Əli Bayramov Sarayında üç il çalışdım. Həmin bu qadın azadlığının və bu ətrafda partiyanın, hökumətin bütün qərarından, bu qadın azadlığını bədii əsərlərdə verməyə çalışdım.

Mən əvvəl onun üzərində işləmək istədim. İlk əvvəl mən cəmiyyətimizin məsul katibi... ilə bu əsərin 120 səhifəsini bir yerdə oxuduq.

Lakin... yoldaş özü əsər üzərində çalışdığınıñan, işi çox olduğundan, 150 səhifədən artıq oxumadı...

Mən bu əsərimdən bir hissəni Sarayın redaksiya üzvünün yanında oxudum, bunun birinci yarısında Kazım Ələkbərli olmuşdur. Əsasən, bu hissə qəbul olundu...

K. Ələkbərli yoldaş Mədəniyyət Sarayında yeni əlisba məsələsində mənim yalnız olduğumu söylədi. Mən bunları qəbul etdim. Və bunun üzərində çalışaraq əsərin bəzi yerlərini düzəldim. Ələkbərli yoldaşın son sözü mənə bu oldu ki, «heç bir yazıçı inдиya qədər müsavat partiyasını böylə ifşa etməmişdir». Demək, bu onu göstərir ki, mən qarşımı qoymadığum vəzifə üzərində danışmışam. Fəqət mənə kömək lazımdır. O zaman Maarif Komissarlığında yoldaş M.Şahbazov idi. O, əsərimin bir üzünü Şahbazova verməyi tövsiyə etdi. Odur ki, mən əsərin bir üzünü Şahbazova, ikinci nüsxəsini isə Ruhullaya verdim. Mən elə bildim ki, Ruhulla əsərim haqqında müəyyən bir fikir söyləyər, mən də onu düzəldərəm. Odur ki, təvəqqə etdim ki, onlar bir az müddət içərisində bunu oxusunlar. Beləliklə, bir az müddət keçdi. Mən həm Şahbazovun, həm də Ruhullanın yanına getdim, onlara müraciət etdim. Ruhulla dedi ki, baxarıq. Mən buna belə bir müəmmə verdim ki, yəqin ki, mənim əsərim

bəyənilməmişdir. Çünkü bu adam mənim əsərim haqqında müəyyən fikir söyləmir. Nəhayət, o biri nüsxəni Şahbazovdan almaq üçün onun yanına getdim. Onlar isə cavab verdi ki, guya oğurlanmışdır...

Fəqət çox təəssüs edirəm ki, üç il keçdikdən sonra mənə deyirlər ki, mən müsavat partiyası haqqında bir şey yazmamışam. Mən yazdığını əsər-Mərkəzi Partiya Komitəsindədir. Mənə dedilər ki, sən pul alıb, fəqət əsəri yazmamışan. Odur ki, mən birinci variantını verdim. Qaldı ki, əlyazım Mərkəzi Partiya Komitəsindədir. Mən əsəri Qədirbəyovaya verdim. Ruhulla Axundov məni belə müdafiə etmişdir. İkincisi, Mikayıl Hüseyinov məsələsi. Sizə bu barədə yalnız bir fırqəçi yoldaşın adını deyəcəyəm. Sabiq kino direktoru Ağamirovdan soruşun. Mikayıl mənim işimdən dolayı başıma qalmamış nə işlər gətirdi. Qaldı ki, Eminbəyliyə, 34-cü ildən 37-ci ilə qədər bir dəfə də olsun özünü görməmişəm. Vəli Xuluflunu isə bir dəfə Tiflisdə görmüşəm.

İndi bir neçə kəlmə əsərlərim haqqında deyəcəyəm. Mən, əsasən, xırda şeirlərdən böyük əsərlərə keçməyə qədəm qoymuşam. Ümidvaram ki, özümü doğrulda bilsəm, ikinci «Moskva» vardır. O əsər üzərində çalışacağam. Mənim niyyətim belə idi. Oktyabr inqilabının 20 illiyinə bu əsəri verim. Bunun üçün bir çox yoldaşların köməyi ilə fikirlər meydana çıxdı. Qaldı ki, Ş.yoldaşın fikirlərinə, şeirlərim barəsində o mənim haqqımda düz demir. Guya ki, məni təqid edirsə, o haqsızdı. Mən o şeirləri boynuma almışam. Hansı ki, o şeirlər əksinqilabi şeirlərdir. Bunun haqqında danışq ola bilməz...

Sovet Yaziçıları İttifaqı təşkil olunan zaman iki şeirim barəsində danışmaq isteyirəm. Birincisi «İşçi» şeiridir. İlk dəfə yazımağa qədəm qoyduğum zaman başlamışam. Mən orada müharibəni təsvir etmişəm. İşçi hökumətinin bərpa edildiyini göstərmişəm. Onun bir yerində belə şeir parçası vardır:

Qanlı badəni sevənlər də içdi, sevməyənlər də!

Mən bunuancaq müharibəyə aid göstərmışəm. İkinci məsələ qəzətdə göstərilmişdir. İki idealın çarşılması vardır. İkin-ci... birinciye.. qalib gəlməmişsə, birinci gözələ artıq tüpürüb deməmişəm... deyildir. Odur ki, bu iki şeirdə qəti surətdə mənim üzərimə atılan ittihamları düzgün hesab etmirəm. Nə yazmışamsa, «Sən ağlama», «Göy göl» və s. bunlar hamısı əks-inqilabi şeirlərdir.

34-cü ildə mən bu haqda tribunada danışmışam. Odur ki, xahiş edirəm ki, bu məsələni bir daha artıq qaldırmayın.

Buradan belə çıxır ki, nə yazmışamsa, hamısı əks-inqilabi şeirlərdir. Mən bilmirəm, məsələni belə qoymaq olarmı? Demək olar ki, mən şeirlərimin vəznində müvəffəq olmamışam. Lakin buna əks-inqilabi ad vermək tamamilə doğru bir qiymət deyil.

Ş. yoldaş mənim şeirim, yaradıcılığımdan başqa, eyni zamanda bir də guya tərcüməmlə də redaksiya sahəsində də çox ziyanlı və zərərli işlər görməyimdən bəhs etdi. Bunlardan birisi, guya əcnəbi milçəklər məsəlesi idi. Burada deyə bilərəm ki, burada M.R.-nin tərəfindən bu məsələ ilk dəfə olaraq atılmışdır. Bu fikri bir də Ş. yoldaş burada qüvvətləndirir. Əsərin bir qəhrəmanı vardır. Mirqasiya bu əcnəbi sözləri işlədənlərə bu cür istehza edir və deyir: «Allah vursun sizi, bu xırda milçəklər bizim zəhləmizi tökür».

Ruscada belədir. Əvvəla, bu mənim sözüm deyil, bu, Şekspirin sözüdür. Mən burada nə söz verəydəm?! Mən burada milli siyasət yaratsam, bu, düzgün deyil. Yoldaşlar, insanı belə düşünmək, insana belə yanaşmaq olmaz. Zəhmət çək, əsəri qoy qabağına, ruscasına bax, fransızcasına bax, sonra da de ki, filankəs kontrrevolyusyon fikir vermişdir. Nə üçün bütün qəzetlərdə mənə - xəyanət edirsiniz və tərcümədə də mənə xəyanət edirsiniz. - deyirlər. Bu, düzgün deyil.

Mən də kimə şikayət etsəm də, haqsız olacağam ki, mənə bir bu qədər söz deyilmiş? Getdim bir dokument aldım, yazdım: «Əcnəbi millətlər sözü yoxdur, xarici millətlər sözü vardır».

Mən onu o mənada işlətmədim. Bu əsər mənim deyil, bu əsər Şekspirin əsəridir. Mən onun sıkrını dəyişdirə bilmərəm.

İkincisi, ən böyük xəyanətim mənim.... kommentariya verməkdən ibarətdir.

Pantürkistlərə yaxın olan adam İslamiyyətə də yaxındır. Lakin bunu bilmək lazımdır ki, əsərin teksti vardır. Bir də onun redaksiya izahatı vardır. Mən öz əsərimdə hansından izahat vermişəm, yenidən yazımışam? Məndən əvvəl tekst başqa redaktora verilib, yoldaşlar, buradakı şeirlərin hamısına icazə vermişəm. Odur ki, heç birinin izahatına toxunmamışam. Bir çox yanlış şeirlər vardır. Bunları mənim adıma demək, yazmaq doğru deyil. R.Axundovun əsərini ittihəm etdiyi adam bir yanda qalır, bu gün ziyançı mən oluram. Heç bir adam bunu deyə bilməz. Mən ziyançı olmayıacağam. Ömrümün axırına qədər çalışacağam və heç bir zaman başqa yoldaşlarımdan geridə qalmayacağam. Son sözüm odur ki, yoldaşlar mən işsiz qalmışam. Mənim üzərimə hökumət, partiya tərəfindən inanılması ilə verilən işi şərəflə yeriñə yetirməyə çalışıram. Cahan abidəsinin (Ş.Rustavelinin «Paləng dərisi geymiş pahləvan» poeması nəzərdə tutulur) Azərbaycan dilinə çevirirəm. 6440 misra şeirdən 4000-ni qurtarmaq üzrəyəm. Mən çalışıram ki, iyun ayının 15-nə kimi əsəri qurtarıb təhvil verəcəyəm. Dünya abidəsinin 7000 misralıq şeiri müükəmməl olaraq tərcümə etmək, bununla belə demək ki, mən heç bir işlə məşğul olmuram, – bu, düzgün deyildir. Mən pul məsələsindən danışmırıram. İstəyirsiniz, sətri bir manatdan verin. Bu şey mənim üzərimə qoyulmuşdur, mən şərəfli bir işlə çalışıram. Burada əsas məsələ pul məsələsi deyildir. Mənim üçün şərəfli şərait düzəlmüşdür. Fəqət pul məsələsi olduqda adam daha yaxşı işləyir, işləyər. Çox yoldaşlara demişəm ki, mənim

üçün yaxşı şərait yaradılmışdır. Məni ikinci dəfə Zifeld çağırmışdı. Məni Zeynallı vaxtilə öz yanına çağırmışdı, lakin doqovurma imza edən Zifelddi.

Əgər sübut etmişsinizsə ki, bu əsəri mən Ruhullaya vermişəm, ancaq mən Tiflisdən qayıtdan sonra Ruhullanı ancaq əsərimin nümunələrini oxuyanda görmüşəm...

Nəyə and içim, de görüm səni necə inandırırm ki, mən Şota Rustaveli haqqında Ruhulla ilə danışmamışam. Ancaq məsələ onun təşbbüsü ilə olmuşdur. Artıq daha nəyə and içim ki, sizi inandırırm?

Mən öz əsərimin üzərində çalışıram və onu qurtaracağam. Qəbul etmək və ya etməmək o, artıq partiyanın və hökumətin öz işidir...

Yoldaşlar «Pambıq» şeirini 31-ci ildə yazmışsam. Onu o variantda yazmışam ki, – bir zaman belə bir söz var idi ki, taxıl dağ rayonlarında, pambıq isə aran rayonlarında əkilsin. Sonra o nəzəriyyənin yanlış olduğunu partiya isbat etdi. Mən də gördüm ki, belədir, bunu yeni göstəriş üzrə yenidən bir də düzəlddim. Sonra 34-cü ildə bədii şöbəyə təklif etdim. Bədii şöbə bir çox göstərişlər verdi, mən bu göstərişlər üzrə onun üzərində bir də işlədim...

... Mən əsəri konkursa göndərmişdim. Mənim əsərim belədir. Mən bədii şəkildə vermək istəmişəm. Dağ rayonunda qarpız-qovun çox olur. Və mən burada belə göstərmişəm ki, qarpız qana bənzədi. Sonra son variant İbrahimbəyliyə tapşırıldı. O mənə dedi ki, bu yanlışdı. Odur ki, mən onu düzəlddim. O da çıxməq üzrə idi. Sonra isə bu dayandırıldı. Hal-hazırda ümidi varam ki, çıxsın. Çünkü pambıq ətrafında görülen mədəni işlər, pambıq ətrafında Konstitusiyanın azadlığı barəsində bir neçə maddələr vardır. Ümumiyyətlə, pambıq əsərində fabrik-zavodlar üçün xammal yox, Azərbaycan xalqının mədəniləşməsi üçün müəyyən amil kimi ona yanaşılmasını isbat etməyə çalışmışam. «Moskva» şeiri barəsində danışmışam.

...Mən belə göstərmək istəmişəm: Moskvada qıtlıq olacaqsə, Azərbaycanın bolluq içərisində qalması düzgün deyil. Xalqların varlığı Moskvanın varlığına bağlıdır<sup>21</sup>.

### *İkinci hissə*

...İşləmək haqqı məsələsi: bir Stalin konstitusiyası vardır ki, o Stalin konstitusiyası mənim işləmək haqqımı verir. Mən bili-rəm işləmək haqqından o adamlar məhrum edilir ki, onlar sosializm quruluşu inkişafına müəyyən əngəllər törədir, təkərə ağac taxır. Mən çalışmaq istəyirəm və çalışıram da. Mənim nöqsanım ondan ibarətdir ki, mən öz şeirimi gərək kütlə arasında oxuya idim. Mənim böyük nöqsanım bu olmuşdur. İkinci nöqsanım odur ki, böyük əsərlər yazmaq əvəzinə, mən xırda-xırda şeirlər yazmışam. Mənim sıklım budur. Burada deyilən sözlərə, su-allara əlimdən gələn qədər cavab verməyə çalışdım. Bəlkə, istədiyiniz bir şey də vardır ki, mən yənə də cavab verə bilərəm...

...Mən «Moskva»ni, «İşçi» şeirlərimi səmimi olaraq yazmışam, inqilabi şeir naminə yazmışam.

...Başqa sözüm nə olacaq?

...«Oktyabr» şeirim zəif şeirdir. Onun haqqında danışmaq lazımdır.

...Mədəniyyət sarayı məndən tələb edir ki, əsərin hanı? Mən əsəri tapa bilmədim. Əsərlərin ikisinin də itdiyini sizə söylədim. O zaman Ələkbərli yoldaşa dedim ki, sizin razılığınızla onları Ruhullaya verdim. Mən xahiş etdim ki, siz mənə bir imkan verin, mən bir aya əsəri çap etdirim, sonra verim. Buna görə də Ələkbərli yoldaşa demişdim ki, əsər vardır.

...Əvvəla mənim müsavat partiyası ilə mübarizə məsələm haqqında burada dedim. Ancaq bu barədə mən bir şeir yazmadışam. Və bəlkə də, bu mənim tərəfimdən bir nöqsandır? Ancaq

<sup>21</sup> F340, siyahı 1, saxlama 10, səh. 1-53.

mənim yazdığını əsəri gözdən keçirsiniz, orada ziyançılıq göstərilməmişə, o zaman bu sualı verməyə sizin haqqınız vardır. Mən Bakıya fevral ayının 10-da və ayın 11-də «Yeni yol» qəzetiində bir məqalə yazmışam. Burada məni düşmən hesab ediblər. Daha o məqalədən sonra mən necə yazaydım? Qəti surətdə yazırıldır ki, bu adam Ruhullanın dostudur.

(MDƏİA, f.340,  
siyahı 1, saxlama 9, səh.54-73,  
Plenumun iclası səhər 10-dan 4-o qədər  
davam etmişdir.)

### *Üçüncü hissə*

—Yoldaşlar, çox təəssüs edirəm ki, xəstə olduğum üçün əvvəlki icaslara gələ bilmədiyimdən mənim haqqımda yoldaş Əli Nazimin danışqlarını eşidə bilmədim. Lakin əsas etibarilə xəbər alıqda mənim haqqımda formalizm üzərində danışlığı düzgündür.

Bixxassə mən «Moskva» şeiri üzərində dayanmaq istəyirəm. Çünkü hər bir yazıçı öz nöqsanı üzərində durursa, bu, yaxşı şeydir. İkinci tərəfi odur ki, gənclər bundan bir şey öyrənə bilərlər. «Moskva» şeirini yazarkən mən onun haqqında bir neçə dəfə demişəm. Elə vəziyyət olmuşdur ki, mən bu şeiri üzərində çox işləyə bilməmişəm. Və bu şeiri yazarkən də işlər düz qurulmayıb. Mən Moskvani yaxşı gəzdikdən sonra bunu yazmalı idim. Əsas şey budur ki, diplomatiya sahəsində hər bir yerdə inqilabi işçi hərəkatı oldu. Tarixi kapitalizm Moskvani elə hesab edərək sını mübarizədə zəifləşməyə çalışır. Bundan məqsədim intiqaları vermək idi. Yox, bu Moskvaniın canlanmaqdə, inkişaf etməkdə olan varlığını, məqsədini götürməmişəm. Əsərin zəlliyi bu cəhətdədir. Eyni zamanda mən bu əsərə heç bir zaman yüksək əsər

olduğunu deməmişəm. Şeiri yoldaşlar bəyənmədilər. Lakin belə oldu ki, şeir Xalq Maarif Komissarlığı və yoldaş Ruhullanın əlinə düşdü. Onlar məsləhət gördülər ki, bu şeir çap edilsin. Şəx-sən mən «Moskva» əsərini demirəm, mən formalizmi boynuma alıram. Göstərməliyəm ki, ondan sonra yazdığını «Gözünə dön-düyüm» adlı bir şeir də vardır. Burada heç bir formalizm görmürəm. Öləkəmizin inkişafını ayrı-ayrı parçalar ilə verməyə çalışmışam. Əlavə başqa bir formalizm dəxi vardır. Mən hər bir bayramdan-bayrama iştirak edirəm. Guya bayram gəldikdə bir arça yazıb verirəm. 15 illikdə bir parça verirəm. Mən rəsmi, ələlxüsus gedib rəsmi bayramlarda iştirak etmək arzusu ilə iştirak etməmişəm. Mən iki il yarımla üzərində çalışdığını böyük bir əsəri yazıb qurtarmışam. Mən o əsəri sizə verəcəyəm və o əsərdən sonra mənim haqqımda olan bu töhmət düzgün deyil. Bu gün mənim qarşımı qoyulmuş iki tələb vardır ki, böyük əsər vermirəm. Fəqət bunu bu vaxta qədər deyə bilmirdim. Çünkü bu əsəri qurtarmamışdım. İndi isə bunu yazıb qurtarmışam. Üç yoldaş da bunu oxumuşdur. Bunu həll etmək üzrəyəm.

İkinci məsələ. «Moskva» əsəri üzərində nə üçün az işləmişəm? Mənim kimi həyatı az-çox bilən bir yazıçı gərək elə zəif əsər buraxmaya idi.

Ən mühüm bir məsələ və mübahisəli bir məsələ Osmanlı dilinin Azərbaycan ədəbiyyatına təsiri məsəlesi idir. Mən Mir Cəlal yoldaşın çıxışına, doğrudan da, şərikəm. Onun çıxışından sonra formalizm və naturalizmdən bəhs etməyi artıq görürəm. O, formalizmə çox düzgün olaraq yanaşdı. Odur ki, mən uzun müddət dil mübahisəsi ətrafında olan məntəqələrdə iştirak etməyimdən təlimat vermək istəyirəm. Əvvəla, mən Müşfiq yoldaşın yürütdüyü nəzəriyyənin düzgün yerinə yetirilməməsini isbat etmək istəyirəm. Nə üçün bu məsələdən biz hərarətlə bəhs edirik? Göstərməliyəm ki, Osmanlı təsiri özü ilə bərabər pantürkizm fikri daşıyır. Bu, siyasi cəhətdir...

Şəxsən dil məsələsində başqa bir cəhət də vardır. Göstərməliyəm ki, Azərbaycan şivəsi Osmanlı şivəsindən siması çox geridədir. Xalq bayatısında «Qaşların qaradır, gözlərin almaz», «Qızılgül xəndan oldu, dərmədim xəndan oldu», «Sən ölüsan», «Başına dönüm» və s. bu təbirlər gözəldir, həm də səmimidir. Bu xüsusiyyəti Osmanlı şivəsi adama vermir. Sistem həyəcanlarını ifadə etmək üçün sistem təbirləri insana daha çox qüvvət verir.

Əli Nazim:

—Bu onların şəraitində belə deyil.

Əhməd Cavad:

—Sən mənə heç inanmırsan. Sən danışanda mən özümü itirirəm.

Bir də görürsən ki, sizin aranızdan Tofiq Fikrətin əsəri mənə verilir. O deyir ki, o bizim adam deyil, ona verə bilmərik.

Yoldaşlar, dil yalnız Müşfiq yoldaşın dediyi kimi düzgün cümlələrdən ibarət olsa idi... Siz özünüz bilirsiniz ki, dil düzgün cümlələrdən ibarət deyil. Dil ayrı-ayrı kəlmələrin yiğincəğindən ibarətdir. Göstərməliyəm ki, hansı jurnalda daha çox türkçə kəlmə vardır? «Molla Nəsrəddin» məcmuəsini alan 1000 nəfər idisə, «Füyuzat» məcmuəsini alan 5 nəfər idı. Bir dəfə bir müəllim «xalq» sözü üzərində mübahisə edirdi. Bəziləri «xalq», bəziləri isə «xəlq» üzərində mübahisə aparırdı. Birdən göründün ki, «Molla Nəsrəddin» məcmuəsi çıxdı və orada «xalq» sözünü işlətdi və mübahisə edənlərin hamısı da bunu qəbul etdi.

M.F.Axundov və bir çox yazıçılarımız öz yaradıcılıqlarında bir çox Azərbaycanda kəlmə və dil xüsusiyyətlərini göstərmişlər. Bunları inkar etmək düzgün deyildir. Osmanlı ədəbiyyatının bizim ədəbiyyatımıza təsiri, doğrudan da... Heç bir vaxt onda genişlik olmamış. O zamanlar mən tələbə ikən «Dilimiz» adlı bir parça vardır. Tələbələr içərisində ikitirəlik əmələ gəlmişdi. Bir qismi vardır ki, bunlar T.Fikrət dilinin tərəfdarı idil. Qəliz ədəbiyyatı mənimsəməyə çalışırdılar. İkinci tərəf isə türk dilinin sa-

dələşməsi üçün qrup halında çalışırı. Şəxsən mən Azərbaycan xüsusiyyətinin tərəfdarlığında qalmışdım. Mən nə kimi ifadə etmək istəyirəm (şeiri oxuyur)? 10 sözdür ki, buna yoldaşlar etiraz edirlər (həmşirə, atəş və i.a.). Sonra mənə qarşı bəzi çıxışlar da olmuşdur. Mən «Şəlalə»ya o zaman bir şeir yazdım. Onlar mənə yazdılar ki, sən istərsən ki, yazıların dərc olunsun, o zaman Osmanlı dilində yazmalısan. Osmanlı dilinin Azərbaycan ədəbiyyatına təsiri, şübhəsiz ki, mürtəcə təsirdir. Mənim yaradıcılığında Rza Tofiqin şeirləri vardır. Bu o demək deyildir ki, mən Osmanlı təsiri altında qalmışam?! Yazının oxşaması məsələsi çox mühüm məsələdir. Əlavə bəziləri qeyd edir ki, mən Məmməd Əmini təqlid edirəm. Mən parçalarımı yazarkən onu heç tanımamışam... dil haqqında çox düzgün söz vardır ki: «Dili Vaqif-dən, Sabirdən öyrənməliyik». Fəqət bu gün mən Zakir məfkurəsi haqda heç danışmırıam.

Süleyman Rüstəm:

– Yoldaşlar, bir çox çıxışda bulunan yoldaşlar göstərdilər. Mən də qeyd etməliyəm ki, Cavadın şeirlərində, az da olsa, Əminin təsiri vardır.

Yerlərdə:

– Düzgün, ruh etibarılı!<sup>22</sup>

<sup>22</sup> MDƏLA, f.340, siyahı 1, saxlama 9, səh. 21-112.

## MÜNDƏRİCAT

Giriş ( <i>Nərgiz Cabbarlı</i> ) .....	5
Əhməd Cavad həyatının əlamətdar illəri .....	23

### Yaralıdır könlüm quşu, yaralı Yaralandı yaziq şair olalt!

Bən kiməm? .....	27
Yaralı quş .....	28
Bən bulmuşam .....	29
Of, bu yol .....	31
Nə üçündür?! .....	33
Qaldı .....	35
Dərdim .....	35
Gəlmə .....	37
Yazıq .....	38
Qaldı .....	38
Kölgəm ilə mən .....	39
Axşamlar .....	40
Əfəndiyə .....	41
Yeni türk əlifbaçılara .....	41
Dilimiz .....	42
Şeirim .....	43
Qaspirinski üçün .....	43
Bir gün .....	44
Quşlara .....	45
Şeitim .....	46
Dan ulduzu .....	47

### Ey qəhrəman övladın şanlı Vətəni!

Milli Marş .....	48
Azərbaycana .....	49
Marş .....	49
Al bayrağa .....	50
Azərbaycan bayrağına .....	51
Çırpinirdin Qara dəniz .....	52

Elin bayraqı .....	53
Bismillah .....	54
Şəhidlərə .....	55
Şəhid əsir .....	56
Hərbzadələrə .....	57
Qafqazlısan, sev Qafqazı! .....	58

### Baxdı qurbanına qurban olduğum...

Sən ağlama .....	60
Şükriyyəm üçün .....	61
Qurban olduğum .....	62
Niya gəlmədin?! .....	63
Nə yazım .....	64
Haralısan?.. .....	65
Gözüm yoldadır .....	65
Yuxuma gəlmışdin .....	66

### Mədrəsa şeirlərindən

Nədən yarandın .....	68
Küsəyənlərə .....	69
Keçər .....	69
Sevgi candan ayrılmaz .....	70
Olmaz .....	71
Səhər-səhər .....	72
Gözüm gördü, könlüm sevdidi .....	73
Surətpərəstəm .....	74
Qıtələr .....	76
Sevməsəydim səni mən? .....	78
Bənzərdi .....	80
O qızı .....	81
And olsun .....	82
Sən! .....	83
Qəzallər .....	83
Yazım gəl, baharım gəl .....	85
Gəncədən gəlirəm .....	86
Aşıq şeirindən .....	86
Madonnaya .....	87

Beşik .....	87
Gelin .....	88

**Mənə də yer göstər, dincəlim, qızım!  
Yalqızlıq yamandır, qoy gəlim, qızım!**

Qızıma .....	90
Almasım üçün .....	91
Qızım üçün .....	92

**Bizdən haqqı-hesab soranlara bax!**

Göy Göl .....	100
Kür .....	101
Moskva .....	109
Həcv .....	121

**Hekayə**

İki düşmən .....	123
------------------	-----

**Tərcümə**

<i>L.N.Tolstoy. İlyas və övrəti Şamşımaqı</i> .....	128
---	-----

**Məqalələri**

Bir-birimizi sevəlim .....	135
Müsəlman qardaşlar .....	136
Şairlərimiz .....	137
Yeni nəsil ictimai yaralarımız .....	142
Yeni nəsil və ruhanişimiz .....	145
Acara məktubları .....	147
Batumda müsəlman mitinqi .....	162
Ömər Faiqin başına gələnlər .....	165
Rövşən Əşrəf bəy .....	167
AŞYTK-nin birinci plenumu .....	170
Şiddətli protesto edirəm .....	173
İzah .....	174
Əhməd Cavadın Azərbaycan Şura yazıçılarının plenumlarında, iclaslarında etdiyi çıxışlar və opponentlərinə verdiyi cavablardan seçilmiş səhifələr .....	177

Tərtib edən: *Nərgiz Cabbarlı*

Bədii və texniki redaktoru *Abdulla Ələkbərov*  
Kompyuter tərtibatçıları *Səadət Quluzadə, Aqil Əmrəhov*  
Korrektoru *Fidan Musayeva*

Çapa imzalanmışdır 12.06.2012. Kağız formatı 60x90<sup>1</sup>/16.

Offset çapı. Fiziki çap vərəqi 12,0.  
Sifariş 71. Tiraj 500. Qiyməti müqavilə yolu ilə.

«Təhsil Nəşriyyat-Poliqrafiya» müəssisəsinin  
mətbəəsində çap olunmuşdur.

Bakı, AZ 1052, Fətəli xan Xoyski küç., 121<sup>A</sup>  
Tel.: (+994 12) 567-81-28/29; Faks: (+994 12) 567-82-68  
E-mail: [info@tahsilnp.com](mailto:info@tahsilnp.com)

*Əhməd Cavad*  
SƏN OLASAN GÜLÜSTAN  
Bakı, «Təhsib», 2012.